

3801_Az_Æyani_Yekun imtahan testinin sualları

Fənn : 3801 Vergilər və vergitutma

1 Vergi qanunvericiliyinin pozulmasına görə maliyyə sanksiyalarının tətbiqi Azərbaycan Respublikasının hansı qanunvericilik aktı ilə müəyyən edilir?

- İnzibati Xətalər Məcəlləsi ilə
- Vergi Məcəlləsi ilə
- Azərbaycan Respublikasının Konstitusiyası ilə
- Mülki Məcəllə ilə

2 Naxçıvan Muxtar Respublikasında və bələdiyyələrdə vergitutmanın ümumi əsasları və vergilər Azərbaycan Respublikasının hansı qanunvericilik aktı ilə müəyyən edilir?

- Azərbaycan Respublikasının Konstitusiyası ilə
- Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə
- Bələdiyyələr haqqında qanunla
- Naxçıvan Muxtar Respublikasının Vergi Məcəlləsi ilə

3 Azərbaycan Respublikasının vergi qanunvericiliyi hansı qanunvericilik aktlarından ibarətdir?

- Azərbaycan Respublikasının Konstitusiyasından, Vergi və Gömrük Məcəllələrindən və onlara uyğun olaraq qəbul edilmiş Azərbaycan Respublikasının qanunvericilik aktlarından ibarətdir
- Azərbaycan Respublikasının Konstitusiyasından, Vergi Məcəlləsindən və onlara uyğun olaraq qəbul edilmiş Azərbaycan Respublikasının qanunvericilik aktlarından ibarətdir
- Vergi Məcəlləsinə uyğun olaraq qəbul edilmiş Azərbaycan Respublikasının qanunvericilik aktlarından ibarətdir
- Azərbaycan Respublikasının Konstitusiyasından və Vergi Məcəlləsinə uyğun olaraq qəbul edilmiş Azərbaycan Respublikasının qanunvericilik aktlarından ibarətdir

4 Vergi qanunvericiliyi aktları ilə digər sahə qanunvericilik aktları arasında Vergi Məcəlləsinin 2.7-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla vergitutma və vergi nəzarəti məsələləri üzrə ziddiyyət yarandıqda hansı qanunvericilik aktları tətbiq edilir?

- bu vergi orqanının qərarından asılıdır
- vergi qanunvericiliyinin aktları tətbiq edilir
- digər sahə qanunvericilik aktları tətbiq edilir
- həm digər sahə qanunvericilik aktları, həm də vergi qanunvericiliyinin

5 Aşağıdakılardan hansı istisna olmaqla, vergi qanunvericiliyindən başqa digər qanunvericilik aktlarına vergitutma və vergi nəzarəti məsələləri daxil edilə bilməz?

- Torpaq Məcəlləsi
- büdcə qanunvericiliyində vergilərlə bağlı müddəalar
- Əmək Məcəlləsi
- Mülki Məcəllə

6 Hansı hallarda Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə vergilər haqqında Vergi Məcəlləsi ilə və ona müvafiq olaraq qəbul edilmiş normativ hüquqi aktlarla nəzərdə tutulmuş müddəalardan fərqli müddəalar müəyyən edildikdə, həmin beynəlxalq müqavilələrin müddəaları tətbiq edilmir?

- Azərbaycan Respublikasının tərəfdar çıxdığı ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilə ilə bu müqavilə bağlanan dövlətin rezidentinə verilən vergi güzəştlərinə və üstünlüklərinə münasibətdə, həmin müqavilə onu bağlamış dövlətin rezidenti olan şəxs tərəfindən qeyd edilən güzəştlərin və üstünlüklərin alınması üçün istifadə edilirə
- Azərbaycan Respublikasının tərəfdar çıxdığı ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilə ilə bu müqavilə bağlanan dövlətin rezidentinə verilən vergi güzəştlərinə və üstünlüklərinə münasibətdə, həmin müqavilə onu bağlamış dövlətin rezidenti olmayan şəxs tərəfindən qeyd edilən güzəştlərin və üstünlüklərin alınması üçün istifadə edilirə
- Azərbaycan Respublikasının tərəfdar çıxdığı ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilə ilə bu müqavilə bağlanan dövlətin qeyri-rezidentinə verilən vergi güzəştlərinə və üstünlüklərinə münasibətdə, həmin müqavilə onu bağlamış dövlətin rezidenti olan şəxs tərəfindən qeyd edilən güzəştlərin və üstünlüklərin alınması üçün istifadə edilirə
- Azərbaycan Respublikasının tərəfdar çıxdığı ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilə ilə bu müqavilə bağlanan dövlətin qeyri-rezidentinə verilən vergi güzəştlərinə və üstünlüklərinə münasibətdə, həmin müqavilə onu bağlamış dövlətin rezidenti olmayan şəxs tərəfindən qeyd edilən güzəştlərin və üstünlüklərin alınması üçün istifadə edilirə

7 Növbəti ilin dövlət büdcəsi layihəsi çərçivəsində vergi siyasəti, vergi inzibatçılığı və vergi dərəcələrinin müəyyən edilməsi ilə bağlı Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişikliklər edilməsi zərurəti yarandıqda həmin qanun layihələri Azərbaycan Respublikasının Milli Məclisinə hansı müddətədək təqdim edilir?

- cari ilin aprel ayının 15-dən gec olmayaraq
- cari ilin may ayının 15-dən gec olmayaraq
- cari ilin may ayının 20-dən gec olmayaraq
- cari ilin aprel ayının 20-dən gec olmayaraq

8 Aşağıdakılardan hansı vergilərin müəyyən edilməsinin və tutulmasının əsaslarına aiddir?

- vergilər siyasi, ideoloji, etnik və digər xüsusiyyətlər əsas götürülməklə müəyyən edilməlidir
- vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır
- mülkiyyət formasından, fiziki şəxslərin vətəndaşlığından və ya kapitalın yerindən asılı olaraq vergilərin müxtəlif dərəcələri müəyyən edilməlidir
- mülkiyyət formasından asılı olaraq vergi dərəcələri müxtəlif olmalıdır

9 Hansı vergilərin müəyyən edilməsinə yol verilmir?

- Azərbaycan Respublikasının vahid coğrafi məkanını pozan vergilərin
- Azərbaycan Respublikasının vahid iqtisadi məkanını pozan [xüsusilə, Azərbaycan Respublikasının ərazisində malların [işlərin, xidmətlərin] və pul vəsaitlərinin azad yerdəyişməsinə bilavasitə və ya dolayısı ilə məhdudlaşdıran və ya digər yolla vergi ödəyicilərinin qanuni fəaliyyətini məhdudlaşdıran
- Azərbaycan Respublikasının vahid iqtisadi məkanını pozmayan [xüsusilə, Azərbaycan Respublikasının ərazisində malların [işlərin, xidmətlərin] və pul vəsaitlərinin azad yerdəyişməsinə bilavasitə və ya dolayısı ilə məhdudlaşdırmayan və ya digər yolla vergi ödəyicilərinin qanuni fəaliyyətini məhdudlaşdırmayan, yaxud maneçilik törətməyən] vergilərin
- Azərbaycan Respublikasının vahid gömrük məkanını pozan [xüsusilə, Azərbaycan Respublikasının ərazisində malların [işlərin, xidmətlərin] və pul vəsaitlərinin azad yerdəyişməsinə bilavasitə və ya dolayısı ilə məhdudlaşdıran və ya digər yolla vergi ödəyicilərinin qanuni fəaliyyətini məhdudlaşdıran, yaxud maneçilik törədən] vergilərin

10 Mülkiyyət formasına, fiziki şəxslərin vətəndaşlığına və kapitalın yerinə görə vergi dərəcələri necə müəyyən edilir?

- mülkiyyət formasına görə müxtəlif dərəcələrlə
- eyni dərəcə ilə
- kapitalın yerinə görə müxtəlif dərəcələrlə

- fiziki şəxslərin vətəndaşlığına görə müxtəlif dərəcələrə

11 Azərbaycan Respublikasının vergiləri hansı qanunvericilik aktı ilə müəyyən edilir?

- Mülki Məcəllə
 Azərbaycan Respublikasının Vergi Məcəlləsi
 İnzibati Xətalər Məcəlləsi
 Azərbaycan Respublikasının Konstitusiyası

12 Heç bir şəxsin üzərinəvergilər ödəmək vəzifəsi qoyula bilməz

- Vergi və Gömrük Məcəlləsi ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik və Vergi Məcəlləsi ilə müəyyən edilən, yaxud Gömrük Məcəlləsi ilə müəyyən edilən qaydalardan fərqli olmayaraq müəyyən edilən
 Vergi Məcəlləsi ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və Vergi Məcəlləsi ilə müəyyən edilməyən, yaxud Vergi Məcəlləsi ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən
 Vergi Məcəlləsi ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olmayan və Vergi Məcəlləsi ilə müəyyən edilməyən, yaxud Vergi Məcəlləsi ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən
 Vergi Məcəlləsi ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik və Vergi Məcəlləsi ilə müəyyən edilən, yaxud Vergi Məcəlləsi ilə müəyyən edilən qaydalardan fərqli olmayaraq müəyyən edilən

13 Vergi sistemi

- Sahibkarlıq və investisiya fəaliyyətinin təşviqinə həvəsləndirməlidir
 Sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməlidir
 Sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməməlidir
 Sahibkarlıq və investisiya fəaliyyətini məhdudlaşdırmalıdır

14 Fiziki və hüquqi şəxslərin vergilərə aid normativ hüquqi aktlarla

- tanış olmaq imkanı məhdudlaşdırılmamalıdır
 azad tanış olmaq imkanı təmin edilməlidir
 tanış olmaq imkanı məhdudlaşdırılmalıdır
 azad tanış olmaq imkanı təmin edilməməlidir

15 Yerli vergilər dedikdə hansı vergilər başa düşülür?

- Hüquqi şəxslərin torpaq vergisi
 Vergi Məcəlləsi və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur
 Bələdiyyələr haqqında müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur
 Hüquqi şəxslərin əmlak vergisi

16 Dövlət vergiləri dedikdə hansı vergilər nəzərdə tutulur?

- fiziki şəxslərin torpaq və əmlak vergiləri
 Vergi Məcəlləsi ilə müəyyən edilən və Azərbaycan Respublikasının bütün ərazisində ödənilməli olan vergilər
 Bələdiyyə vergiləri
 Naxçıvan MR-da tətbiq olunan vergilər

17 Xüsusi vergi rejimi dedikdə, nə nəzərdə tutulur ?

- müəyyən dövr ərzində vergilərin hesablanması və ödənilməsinin təxirə salınması

- müəyyən dövr ərzində vergilərin hesablanması və ödənilməsinin xüsusi qaydası
- müəyyən dövr ərzində vergilərin ödənilməsinin xüsusi qaydası
- müəyyən dövr ərzində vergilərin hesablanması xüsusi qaydası

18 Vergi məbləğlərinin bəyannamə forması üzrə tutulması dedikdə nə başa düşülür?

- Verginin tədiyyə bildirişi əsasında gəlir və mənfəət əldə edilməsindək tutulması
- Verginin gəlir və mənfəət əldə edilməsindən sonra tutulması
- Verginin gəlir və mənfəət əldə edilməsindək tutulması
- Verginin tədiyyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən ödənilməsi

19 Vergi məbləğlərinin bildiriş üzrə tutulması dedikdə nə başa düşülür?

- Verginin gəlir və mənfəət əldə edilməsindən sonra tutulması
- Vergi məbləğlərinin vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi
- Verginin gəlir və mənfəət əldə edilməsindək tutulması
- Verginin tədiyyə bildirişi əsasında gəlir və mənfəət əldə edilməsindək tutulması

20 Vergi Məcəlləsi ilə bütün dövlət vergilərinin dərəcələrinin hansı həddi müəyyən edilir?

- yüksək olmayan hədləri müəyyən edilir
- ən yüksək hədləri müəyyən edilir
- aşağı hədləri müəyyən edilir
- optimal hədləri müəyyən edilir

21 Dövlət vergiləri ilə Muxtar Respublika vergiləri arasındakı fərq hansı vergi növü ilə müəyyən edilir?

- Yol vergisi
- Heç biri ilə müəyyən edilmir, hər ikisi eynidir.
- Mədən vergisi
- Torpaq vergisi

22 Hansı vergi yerli vergilərə [bələdiyyə vergilərinə] aid deyildir?

- yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi
- hüquqi şəxslərin torpaq vergisi
- fiziki şəxslərin əmlak vergisi
- fiziki şəxslərin torpaq vergisi

23 Aşağıdakılardan hansı Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarına aid deyil?

- Azərbaycan Respublikasının gömrük orqanları
- Azərbaycan Respublikasının ədliyyə orqanları
- vergi ödəyicisi hesab edilən hüquqi və fiziki şəxslər
- vergi agentləri hesab edilən hüquqi və fiziki şəxslər

24 Vergi məbləğinin hesablanması üçün vergi dərəcəsi aşağıdakılardan hansına tətbiq olunur?

- vergi güzəştləri məbləğinə

- vergitutma bazasına
- vergitutma obyektinə
- vergi dövrünün davametmə müddətinə

25 Aşağıdakılardan hansı vergitutma elementlərinə aid deyil?

- verginin ödənilməsi qaydası və müddəti
- verginin inikas
- vergitutma bazası
- vergi dərəcəsi

26 Aşağıdakılardan hansı vergitutma obyektlərinə aid deyil?

- torpaq, faydalı qazıntılar
- xeyriyyəçilik fəaliyyəti
- gəlir
- təqdim edilmiş malların [işin, xidmətin] dəyəri

27 Vergi Məcəlləsində istifadə olunan mülki, ailə və Azərbaycan Respublikasının digər qanunvericilik sahələrinin anlayışları, Vergi Məcəlləsində digər məna nəzərdə tutulmadığı hallarda necə tətbiq edilir?

- həmin qanunvericilik sahələrində qəbul edilmiş mənada tətbiq edilmir
- həmin qanunvericilik sahələrində qəbul edilmiş mənada tətbiq edilir
- Vergi Məcəlləsində qəbul edilmiş mənada tətbiq edilir
- Vergi Məcəlləsində digər məna nəzərdə tutulmadığı hallarda bu anlayışlar tətbiq edilmir

28 Vergitutma məqsədləri üçün hüquqi şəxs dedikdə kim nəzərdə tutulur?

- yalnız Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq hüquqi şəxs statusunda yaradılmış müəssisə və təşkilatlar
- Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq hüquqi şəxs statusunda yaradılmış müəssisə və təşkilatlar
- Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən müəssisə və təşkilatlar
- Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış istənilən şəxs

29 Vergitutma məqsədləri üçün vergi ödəyicisi dedikdə kim nəzərdə tutulur?

- Vergi Məcəlləsinə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan yalnız əcnəbi və vətəndaşlığı olmayan şəxs
- Vergi Məcəlləsinə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxs
- Vergi Məcəlləsinə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan yalnız rezident hüquqi şəxs
- Vergi Məcəlləsinə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan yalnız qeyri-rezident fiziki şəxs

30 Azərbaycan Respublikasının ərazisində və xarici ölkədə [hər hansı birində] fiziki şəxsin olma müddəti 182 gündən artıq olmadıqda, həmin fiziki şəxs hansı meyarlarla Azərbaycan Respublikasının rezidenti sayılır?
1.daim yaşayış yeri 2.adətən yaşadığı yer 3.xarici dövlətin vətəndaşlığı 4.həyati mənafeələrinin mərkəzi

- 1, 3, 4
- 1, 2, 4

- 1, 2, 3
 2, 3, 4

31 Qeyri-rezident dedikdə kim nəzərdə tutulur? 1. Azərbaycan Respublikasının ərazisində diplomatik və ya konsulluq statusu olmayan şəxs və onun ailə üzvləri 2. məqsədi yalnız Azərbaycan Respublikasının ərazisindən bir xarici dövlətdən digər xarici dövlətə keçmək olan şəxs 3. rezident anlayışı ilə əhatə edilən digər şəxslər 4. Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçmiş beynəlxalq təşkilatın əməkdaşı və ya Azərbaycan Respublikasında xarici ölkənin dövlət xidmətini həyata keçirən şəxs və onların ailə üzvləri 5. Azərbaycan Respublikasının ərazisində yerləşən diplomatik imtiyazları və immunitetləri olan diplomatik nümayəndəliklər, konsulluq idarələri və xarici ölkələrin digər rəsmi nümayəndəlikləri, beynəlxalq təşkilatlar və onların nümayəndəlikləri, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan xarici təşkilatların və firmaların nümayəndəlikləri

- 1, 3, 5
 2, 4, 5
 1, 2, 3
 2, 3, 4

32 Vergitutma məqsədləri üçün mal dedikdə, nə nəzərdə tutulur?

- yalnız maddi əmlak
 hər hansı maddi və qeyri-maddi əmlak
 yalnız maddi əmlak və pul vəsaitləri
 satışda və anbarda olan mallar

33 Vergitutma məqsədləri üçün malların təqdim edilməsi dedikdə nə nəzərdə tutulur? 1. mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi 2. malların satışı, mübadiləsi, hədiyyə verilməsi, 3. əmək haqqı ödənilməsi 4. girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsi 5. malların təqdim edilməsi sayılmayan, nəticələri maddi ifadə kəsb edən fəaliyyət

- 2, 3, 5
 1, 2, 4
 1, 2, 5
 2, 3, 4

34 ƏDV-nin məqsədləri üçün aşağıdakı xidmətlərdən [işlərdən] hansılar istisna olunur? 1. pul vəsaitinə mülkiyyət hüququnun başqasına verilməsi 2. daşınmaz əmlaka mülkiyyət hüququnun başqasına verilməsi 3. torpağa mülkiyyət hüququnun başqasına verilməsi 4. daşınmaz maddi əmlakın təqdim edilməsi 5. işəgötürənə maddi işçi kimi xidmət göstərilməsi

- 1, 2, 5
 1, 3, 5
 2, 3, 4
 3, 4, 5

35 Vergitutma məqsədləri üçün satışdankənar gəlirlər dedikdə nə nəzərdə tutulur? 1. digər müəssisələrin fəaliyyətində payçı kimi iştirakdan gəlir, müəssisəyə məxsus səhmlər, istiqrazlar və digər qiymətli kağızlardan əldə olunan gəlirlər 2. mal və xidmət [iş] istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatdan götürülən digər gəlirlər 3. natura şəklində əmək haqqı ödənilməsi və natura şəklində digər ödəmələr 4. cərimə və zərərin ödənilməsi şəklində alınmış məbləğ, xarici valyuta əməliyyatları üzrə artan məzənnə fərqi, qanunvericiliyə

müvafiq iddia müddəti keçmiş kreditor və deponent borc məbləğləri

- 1, 2, 4
 1, 3, 4
 1, 2, 3
 2, 3, 4

36 Aşağıdakılardan hansı maliyyə xidməti sayılır?

- sığorta və təkrar sığorta əməliyyatları
 inkassasiya xidmətləri və ya banknotların, qiymətli kağızların və digər qiymətliyərin saxlanması və ya onların qorunmasının təmin edilməsi üzrə xidmətlər
 müəssisələrin depozitlərinin və hesablarının idarə edilməsi, tədiyyələr, köçürmələr, borc öhdəlikləri və tədiyyə vasitələri ilə bağlı əməliyyatlar
 törəmə maliyyə vasitələri ilə əqdlərə, forvard müqavilələrinə, opsiyonlara və analoji sazişlərə aid əməliyyatlar

37 Aşağıdakılardan hansı dividend sayılır? 1. hüquqi şəxsin ləğvi ilə bağlı əmlakın bölüşdürülməsi nəticəsində əldə edilən gəlir 2. səhmdarların səhmlərinin faiz nisbətini dəyişdirməyən səhmlərin bölüşdürülməsi ilə bağlı edilən ödənişlər 3. səhmlərin [hissələrin, payların] nominal dəyəri həddində geri alınması ilə bağlı edilən ödənişlər 4. hüquqi şəxsin öz təsisçilərinin [payçıların] və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin bölüşdürülməsi ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödəniş

- 1, 2, 4
 1, 2, 3
 1, 3, 4
 2, 3, 4

38 Aşağıdakılardan hansı qeyri-rezidentin Azərbaycan mənbəyindən gəlirinə aid deyil?

- daimi nümayəndəlik vasitəsilə həyata keçirilən fəaliyyətə aid edilə bilən fəaliyyətdən və ya ona oxşar fəaliyyətdən əldə edilmiş gəlir
 Azərbaycan Respublikasının ərazisində daimi nümayəndəliyi və ya əmlakı olmayan şəxsdən alınan faizlər şəklində gəlir
 Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyə aid edilən sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir
 daimi nümayəndəlik vasitəsilə təqdim edilmiş mallara [işlərə, xidmətlərə] aid edilə bilən eyni cinsli, yaxud bənzər [oxşar] malların [işlərin, xidmətlərin] təqdim edilməsindən əldə edilmiş gəlir

39 Aşağıdakı hansı gəlirlər Azərbaycan mənbəyindən gəlirlərə aid deyildir? 1. rezidentlərdən alınan faizlər şəklində gəlir 2. qeyri-rezident hüquqi şəxsdən dividend şəklində əldə edilən gəlir 3. rezident tərəfindən ödənilən pensiya 4. qeyri-rezidentin sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan əmlak təqdim edilməsindən əldə etdiyi digər gəlirlər

- 1, 2
 2, 4
 1, 4
 3, 4

40 Aktivlərinin neçə faizdən çox olan hissəsi birbaşa və ya dolayısı ilə Azərbaycan Respublikasındakı daşınmaz əmlakdan ibarət olan müəssisənin səhmlərinin və ya iştirak payının təqdim edilməsindən gəlir Azərbaycan mənbəyindən gəlir sayılır?

- 45 faizdən

- 50 faizdən
- 25 faizdən
- 35 faizdən

41 Maddi aktivlərin istifadə müddəti neçə ildən çox olduqda, onlar əsas vəsait sayılır?

- 5 ildən
- 1 ildən
- 2 ildən
- 3 ildən

42 Vergitutma məqsədləri üçün xalis mənfəət dedikdə nə başa düşülür?

- dolayı vergilər çıxıldıqdan sonra qalan mənfəət
- mənfəət vergisi çıxıldıqdan sonra qalan mənfəət
- balans mənfəəti
- mühasibat mənfəəti

43 Vergitutma məqsədləri üçün əmlak dedikdə, nə nəzərdə tutulur?

- yalnız maddi əmlak və pul vəsaitləri
- hər hansı daşınan və daşınmaz əmlak, o cümlədən qeyri-maddi aktivlər, dövriyyə vəsaitləri və mülkiyyət hüququnun digər obyektləri
- yalnız daşınan əmlak
- yalnız daşınmaz əmlak

44 Aşağıdakılardan hansı Vergi Məcəlləsində istifadə edilən royalti anlayışına aid deyil?

- istənilən patentə, ticarət markasına, dizayn, yaxud modelə, plana, məxfi düstura, yaxud prosesə, sənaye, kommersiya, yaxud elmi təcrübəyə aid olan informasiyaya görə mükafat şəklində alınan ödənişlər
- sənaye, kommersiya və ya elmi avadanlığın istehsalı, yaxud satışına görə alınan ödənişlər
- ədəbiyyat, incəsənət, yaxud elm əsərləri, program təminatı üzərində hüquqların istifadə olunmasına görə ödənişlər
- kinematoqrafik filmlər və digər qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunması, yaxud istifadə hüquqlarının verilməsinə görə alınan ödənişlər

45 Vergitutma məqsədi ilə nəzarət-kassa aparatının müəyyən olunmuş qaydada qeydiyyatı hansı orqan tərəfindən həyata keçirilir?

- gömrük orqanları
- vergi orqanları
- maliyyə orqanları
- ədliyyə orqanları

46 Opsion nədir?

- şəxsin barter əməliyyatları ilə əlaqədar öhdəliyini təsdiq edən müqavilədir
- qiymətli kağızlar, mallar və ya pul vəsaitləri gələcəkdə müəyyən şərtlərlə bu cür opsionun bağlanması anına və ya tərəflərin qərarına əsasən, bu cür əldə etmənin anına satış qiymətlərinin təsbit edilməsi ilə əldə etməyə [satmağa] hüququ təsdiq edən sənəddir
- qiymətli kağızların əldə edilməsi hüququnu təsdiq edən sənəddir
- malgöndərənlərlə bağlanmış müqavilədir

47 Malların ixracı dedikdə nə başa düşülür?

- vergi qanunvericiliyinə uyğun olaraq ixrac malları hesab edilən malların Azərbaycan Respublikası ərazisindən çıxarılması
- gömrük qanunvericiliyinə uyğun olaraq ixrac malları hesab edilən malların Azərbaycan Respublikası ərazisindən çıxarılması
- gömrük qanunvericiliyinə uyğun olaraq idxal malları hesab edilən malların Azərbaycan Respublikası ərazisinə gətirilməsi
- idxal malları hesab edilən malların xarici ölkənin gömrük qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikası ərazisindən çıxarılması

48 Malların idxalı nədir?

- gömrük qanunvericiliyinə uyğun olaraq idxal malları sayılan malların yalnız hüquqi şəxslər tərəfindən Azərbaycan Respublikası ərazisinə gətirilməsi
- gömrük qanunvericiliyinə uyğun olaraq idxal malları sayılan malların Azərbaycan Respublikası ərazisinə gətirilməsi
- vergi qanunvericiliyinə uyğun olaraq idxal malları sayılan malların Azərbaycan Respublikası ərazisinə gətirilməsi
- gömrük qanunvericiliyinə uyğun olaraq ixrac malları sayılan malların Azərbaycan Respublikası ərazisindən çıxarılması

49 Azərbaycan Respublikası ərazisindən tranzit nədir?

- gömrük qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikası sərhədindəki iki məntəqə arasında xarici ölkə ərazisi ilə daşınmadır
- gömrük qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikası sərhədindəki iki məntəqə arasında Azərbaycan Respublikası ərazisi ilə daşınmadır
- gömrük qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikası sərhədindəki üç və daha çox məntəqə arasında xarici ölkə ərazisi ilə daşınmadır
- gömrük qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikası sərhədindəki üç və daha çox məntəqə arasında Azərbaycan Respublikası ərazisi ilə daşınmadır

50 Vergitutma məqsədləri üçün muzzla işləyən şəxs necə adlandırılır?

- mütəxəssis
- işçi
- əməkdaş
- kontraktçı

51 Vergitutma məqsədləri üçün aşağıdakılardan hansı xeyriyyəçilik fəaliyyəti sayılır?

- köməyi [yardımı] alan şəxs köməyi [yardımı] göstərən şəxsin qarşısında mülkiyyət və ya qeyri-mülkiyyət xarakterli öhdəlik [alınan vəsaitdən və ya əmlakdan məqsədli təyinatla istifadə olunmasına dair öhdəlikdən başqa] qəbul edirsə
- kömək [yardım] maddi və ya digər köməyə [yardıma] ehtiyacı olan fiziki şəxslərə və ya bilavasitə bu cür kömək [yardım] göstərən təşkilatlara göstərilirsə
- [yardımı] alan və köməyi [yardımı] göstərən şəxslər qarşılıqlı surətdə asılı olan şəxslər sayılırlarsa
- kömək [yardım] hər hansı fiziki və ya hüquqi şəxsə seçki kampaniyasında iştirak etmək üçün göstərilirsə

52 Sahibkarlıq fəaliyyətinin əsas məqsədi nədir?

- şəxsin gəlir əldə etməklə bağlı olmayan fəaliyyətidir
- şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət götürülməsi olan fəaliyyətidir
- şəxsin vətənə xidmət göstərməsi ilə əlaqədar olan fəaliyyətidir

- şəxsin müstəqil surətdə, digər şəxslərlə müqavilələr bağladığı fəaliyyətdir

53 Vergi Məcəlləsinin məqsədləri üçün müəssisə dedikdə nə nəzərdə tutulur? 1. sahibkarlıq fəaliyyətini həyata keçirən və bu cür fəaliyyət üçün Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaradılmış hüquqi şəxslər 2. sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər 3. sahibkarlıq fəaliyyətini həyata keçirən və bu cür fəaliyyət üçün xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxslər [korporasiyalar, şirkətlər, firmalar və digər analogi qurumlar], habelə onların filialları və ya daimi nümayəndəlikləri 4. sahibkarlıq fəaliyyətini həyata keçirən və bu cür fəaliyyət üçün Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaradılmış hüquqi şəxslərin sərbəst balansla, cari və ya digər hesablara malik olan filialları, struktur bölmələri və ya digər ayrıca bölmələri

- 1, 2, 4
 1, 3, 4
 1, 2, 3
 2, 3, 4

54 Kommersiya hüquqi şəxsi nədir?

- Azərbaycan Respublikasının Konstitusiyası ilə bu cür müəyyən edilmiş qurumdur
 Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə bu cür müəyyən edilmiş qurumdur
 "Sahibkarlıq fəaliyyəti haqqında" Qanunla bu cür müəyyən edilmiş qurumdur
 Mülki Prosessual Məcəllə ilə bu cür müəyyən edilmiş qurumdur

55 Vergitutma məqsədləri üçün bazar qiyməti dedikdə, nə nəzərdə tutulur?

- malın [işin, xidmətin] gömrük orqanları tərəfindən müəyyən edilən qiyməti
 malın [işin, xidmətin] tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti
 malın [işin, xidmətin] vergi orqanları tərəfindən müəyyən edilən qiyməti
 malın [işin, xidmətin] statistika orqanları tərəfindən müəyyən edilən qiyməti

56 Vergi Məcəlləsində başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların [işlərin, xidmətlərin] qiyməti kimi hansı qiymət qəbul edilir?

- bazar qiyməti
 tərəflərin əməliyyatda [əqddə] təsbit etdikləri qiymət
 maya dəyəri və rentabellik norması nəzərə alınmaqla müəyyən edilən qiymət
 statistik qiymət

57 Bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması aşağıdakı hansı hallarda həyata keçirilə bilər? 1. barter [mal mübadiləsi], idxal-ixrac əməliyyatları aparıldıqda 2. 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara [işə, xidmətə] tətbiq etdikləri qiymətlərin səviyyəsi 20 faizdən çox [aşağı, yuxarı] dəyişdikdə 3. təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə 4. 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara [işə, xidmətə] tətbiq etdikləri qiymətlərin səviyyəsi 30 faizdən çox [aşağı, yuxarı] dəyişdikdə 5. təsərrüfat əqdləri oxşar fəaliyyətlə məşğul olan şəxslər arasında həyata keçirildikdə

- 2, 4, 5
 1, 3, 4
 2, 3, 4
 1, 2, 5

58 Bazar qiyməti aşağıdakılardan hansılara əsasən müəyyənləşdirilir? 1. mal [iş, xidmət] satılan anadək, lakin malın [işin, xidmətin] təqdim edildiyi andan çoxu 30 gün keçənədək [əvvəl və ya sonra] ən yaxın tarixdə eyni [analoji] mal [iş, xidmət] üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərə əsasən 2. malın [işin, xidmətin] istehsalına və [və ya] təqdim edilməsinə çəkilən adi məsrəflər [alınma qiyməti və ya qalıq dəyəri], nəqliyyat, saxlanma, sığorta və digər bu cür məsrəflər nəzərə alınmaqla 3. qarşılıqlı surətdə bağlı olmayan şəxslər arasında əməliyyatlar zamanı tələb və təkliflər amilinə əsasən əlavə yığım və güzəştlər nəzərə alınmaqla 4. vergitutma məqsədləri üçün tərəflərin əməliyyatda mallar [işlər, xidmətlər] üçün təsbit etdikləri qiymət nəzərə alınmaqla

- 2, 3, 4
 1, 2, 3
 1, 2, 4
 1, 3, 4

59 Bazar qiyməti müəyyənləşdirilərkən Vergi Məcəlləsi ilə müəyyən edilən qarşılıqlı surətdə asılı olan şəxslər arasındakı əməliyyat hansı halda nəzərə alınabilir?

- heç bir halda nəzərə alınmır
 yalnız o halda nəzərə alınabilir ki, onların münasibətləri həmin əməliyyatın nəticəsinə təsir göstərməmiş olsun
 bütün hallarda nəzərə alınır
 yalnız o halda nəzərə alınabilir ki, onların münasibətləri həmin əməliyyatın nəticəsinə təsir göstərmiş olsun

60 Malların [işlərin, xidmətlərin] bazar qiymətləri müəyyənləşdirilərkən qiymətlərə təsir edən amillər hansıdır? 1. göndərilmiş malların [görülmüş işlərin, göstərilmiş xidmətlərin] həcmi [əmtəə partiyasının həcmi] 2. öhdəliklərin icra olunması müddəti, ödəniş şərtləri 3. malların alınma qiymətləri və digər istehsal göstəricilərinin səviyyəsi 4. malların mənşə ölkəsi, alındığı və ya təqdim edildiyi yer 5. mallara [işlərə, xidmətlərə] tələb və təklifin dəyişməməsi

- 1, 4, 5
 1, 3, 5
 1, 2, 3
 1, 2, 4

61 İşlərin görülməsi, xidmətlərin göstərilməsi, o cümlədən təmir, tikinti, quraşdırma işləri, nəqliyyat, icarə, təhsil, tibb xidmətləri və digər sahələr üzrə bazar qiymətləri müəyyənləşdirilərkən hansı amillər nəzərə alınır? 1. işlərin görüldüyü, xidmətlərin göstərildiyi ərazi 2. istehlakçıların tanış olması məqsədilə əmtəə nümunələrinin təqdim edilməsi 3. mallara [işlərə, xidmətlərə] tələb və təklifin dəyişməməsi 4. işlərin, xidmətlərin keyfiyyət göstəriciləri 5. qiymətlərə təsir edə bilən digər şərtlər

- 1, 2, 5
 1, 4, 5
 1, 2, 3
 1, 3, 5

62 Malların [işlərin, xidmətlərin] bazar qiyməti sonrakı [təkrar] satış qiymətinə əsasən hansı qaydada müəyyənləşdirilir?

- belə bir qayda müəyyənləşdirilməmişdir
 sonrakı satış qiymətindən tətbiq olunmuş əlavələr çıxılmaqla
 maya dəyərində rentabellik normasını əlavə etməklə

- tətbiq olunmuş əlavələri sonrakı satış qiyməti ilə toplamaqla

63 Hansı halda bazar qiymətləri müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilir?

- heç bir halda
- malların [işlərin, xidmətlərin] bazar qiymətlərini sonrakı [təkrar] satış qiyməti və dəyərin toplanması üsullarından biri ilə müəyyənləşdirmək mümkün olmadıqda
- malların [işlərin, xidmətlərin] bazar qiymətlərini yalnız dəyərin toplanması üsulu ilə müəyyənləşdirmək mümkün olmadıqda
- malların [işlərin, xidmətlərin] bazar qiymətlərini yalnız sonrakı [təkrar] satış qiyməti ilə müəyyənləşdirmək mümkün olmadıqda

64 Müəyyənləşdirilmiş bazar qiymətlərindən ancaq vergitutma məqsədləri üçün istifadə edilir və

- mallar [işlər, xidmətlər] qanunvericilikdə nəzərdə tutulmuş qaydada orta statistik qiymətlə uçota alınır
- mallar [işlər, xidmətlər] qanunvericilikdə nəzərdə tutulmuş qaydada faktiki satış qiyməti ilə uçota alınır
- mallar [işlər, xidmətlər] qanunvericilikdə nəzərdə tutulmuş qaydada alış qiyməti ilə uçota alınır
- mallar [işlər, xidmətlər] qanunvericilikdə nəzərdə tutulmuş qaydada bazar qiyməti ilə uçota alınır

65 Alınmış malların [işlərin, xidmətlərin] alış qiyməti bazar qiymətindən 30 faizdən çox yuxarıdırsa və onların dəyəri gəlirdən çıxılan xərclərə aid edilibsə, aşağıdakı hansı hallarda həmin malların [işlərin, xidmətlərin] dəyəri gəlirdən çıxılan xərclərə bazar qiymətləri ilə aid edilir və vergilər yenidən hesablanır? 1. alınmış malların [işlərin, xidmətlərin] faktiki alış dəyərinin əsaslı olaraq artırılması aşkar edildiyi halda 2. alınmış malların [işlərin, xidmətlərin] faktiki alış dəyərinin əsassız artırılması aşkar edildiyi halda 3. malgöndərəni [iş görəni, xidmət göstərəni] müəyyənləşdirmək mümkün olmadıqda 4. malgöndərəni [iş görəni, xidmət göstərəni] müəyyənləşdirmək mümkün olduqda

- 2, 4
- 2, 3
- 1, 3
- 3, 4

66 Vergi ödəyicilərinin təqdim olunan mallara [işlərə, xidmətlərə] tətbiq etdikləri qiymətlərin səviyyəsi Vergi Məcəlləsinə əsasən müəyyənləşdirilən bazar qiymətlərindən neçə faizdən çox aşağı olduqda, vergilər bazar qiymətləri əsasında, yuxarı olduqda isə faktiki təqdim olunma qiymətləri ilə hesablanır?

- 50%-dən
- 30%-dən
- 40%-dən
- 20%-dən

67 Vergi orqanları və onların vəzifəli şəxsləri vergi ödəyicisinə münasibətdə qanunvericiliyə əməl etmədikdə, vergi ödəyicisinə hansı hüquq verilir?

- vergilər haqqında qanunvericiliyə riayət olunmasını hüquq-mühafizə orqanlarından tələb etmək
- vergi orqanlarından və onların vəzifəli şəxslərindən vergi ödəyicisinə münasibətdə vergilər haqqında qanunvericiliyə riayət olunmasını tələb etmək
- daxili işlər orqanlarına şikayət etmək
- vergi orqanlarının vəzifəli şəxslərini vergi ödəyicisinin obyektinə daxil olmağa icazə verməmək

68 Xronometraj metodu ilə aparılan sonuncu müşahidədən sonra istehsal həcmiminin və ya satış dövriyyəsinin dəyişməsi ilə əlaqədar vergi ödəyicisinin hansı hüququ vardır?

- xronometraj metodu ilə özü tərəfindən yeni müşahidə aparmaq və nəticəsi barədə vergi orqanına məlumat vermək
- xronometraj metodu ilə yeni müşahidənin aparılmasını vergi orqanından tələb etmək
- bu barədə vergi orqanına məlumat vermək
- bu barədə vergi orqanına məlumat vermək
- xronometraj metodu ilə yeni müşahidənin aparılmasını vergi orqanından xahiş etmək

69 Aşağıdakılardan hansı vergi orqanlarının hüquqlarına aid deyildir?

- müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsinə təmin etmək
- vergi orqanlarında müəyyən edilmiş qaydada qeydiyyatdan keçirilməsi üçün nəzarət-kassa aparatının müəyyən olunmuş modelini sifariş vermək
- Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və hallarda kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək
- vergi ödəyicilərindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılmasını, habelə vergi ödəyicisi auditor tərəfindən yoxlanılmalı olduğu halda auditor rəyini tələb etmək

70 Aşağıdakılardan hansı vergi orqanlarının hüquqlarına aid deyildir?

- müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsinə təmin etmək
- vergi orqanlarında müəyyən edilmiş qaydada qeydiyyatdan keçirilməsi üçün nəzarət-kassa aparatının müəyyən olunmuş modelini sifariş vermək
- Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və hallarda kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək
- vergi ödəyicilərindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılmasını, habelə vergi ödəyicisi auditor tərəfindən yoxlanılmalı olduğu halda auditor rəyini tələb etmək

71 Vergi ödəyicisinin hüquqları və qanuni maraqları hansı formada təmin edilir?

- vergi orqanlarının və onların vəzifəli şəxslərinin qərarları ilə
- vergi orqanlarının və onların vəzifəli şəxslərinin səlahiyyətləri ilə
- dövlət gömrük orqanlarının vəzifəli şəxslərinin səlahiyyətləri ilə
- vergi orqanlarının və onların vəzifəli şəxslərinin məsuliyyəti ilə

72 Aşağıda göstərilənlərdən hansı vergi ödəyicilərinin vəzifələrinə aid edilmir?

- vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri təqdim etmək
- vergilərə dair normativ aktları almaq
- qanunla müəyyən edilmiş vergiləri ödəmək
- qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin [xərclərinin] və vergitutma obyektlərinin uçotunu aparmaq

73 Aşağıda göstərilən hansı fəaliyyət növləri üzrə nağd pul hesablaşmalarının aparılması nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilməyə bilər? 1. Şüşə qablar və dəmir tullantılarının qəbul məntəqələrinin fəaliyyəti 2. İxtisaslaşdırılmış mağazalarda bitki toxumlarının satışı 3. Qiymətli kağızların satışı 4. Sərnişin və yük daşıma [dəmir yolu, hava, su və avtomobil nəqliyyatı vasitəsilə] fəaliyyəti [oturacaq yerlərinin sayı 6-dan az olan qanunvericiliyə uyğun olaraq taksometr tətbiq edilməli taksilərdən başqa] 5. Müəssisə və təşkilatlarda ictimai-iaşə fəaliyyəti

- 1, 2, 5
- 1, 3, 4
- 1, 2, 4

3, 4, 5

74 Aşağıda göstərilən hansı fəaliyyət növləri üzrə nağd pul hesablaşmalarının aparılması nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilməyə bilər? 1. Dağ rayonlarında baytarlıq apteklərində dərman satışı 2. Qocalar və kimsəsizlər evlərinin ərazisində ticarət fəaliyyəti 3. Qiymətli kağızların satışı 4. Sərnişin və yük daşıma [dəmir yolu, hava, su və avtomobil nəqliyyatı vasitəsilə] fəaliyyəti [oturacaq yerlərinin sayı 6-dan az olan qanunvericiliyə uyğun olaraq taksometr tətbiq edilməli taksilərdən başqa] 5. Kənd təsərrüfatı məhsullarının bazarlarda, yarmarkalarda və səyyar qaydada satışı

- 1, 2, 5
 3, 4, 5
 1, 3, 5
 1, 2, 4

75 Aşağıda göstərilən hansı fəaliyyət növləri istisna olmaqla, vergi ödəyiciləri nağd pul hesablaşmalarını nəzarət-kassa aparatları vasitəsilə həyata keçirməlidirlər? 1 dekorativ bitkilərin və bəzək ağaclarının satışı fəaliyyəti 2. işçilərinin sayı iki nəfərdən çox olmayaraq həyata keçirilən ayaqqabıların, paltarların, trikotaj və gön-dəri məmulatlarının təmiri və fərdi tikilişi fəaliyyəti 3. işçilərinin sayı iki nəfərdən çox olmayaraq həyata keçirilən mebellərin təmiri və hazırlanması fəaliyyəti 4. işçilərinin sayı iki nəfərdən çox olmayaraq həyata keçirilən foto, audio-video xidməti fəaliyyəti 5. Dövlət müəssisələrində ictimai-iaşə fəaliyyəti

- 1, 2, 5
 2, 3, 4
 1, 3, 5
 3, 4, 5

76 Vergi ödəyiciləri tərəfindən aşağıda göstərilən hansı fəaliyyət növlərində nağd pul hesablaşmaları nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilir? 1. işçilərinin sayı 3 nəfərdən ibarət olmaqla həyata keçirilən cildləmə xidməti fəaliyyəti 2. işçilərinin sayı 3 nəfərdən ibarət olmaqla həyata keçirilən bərbər xidməti fəaliyyəti 3. işçilərinin sayı 3 nəfərdən ibarət olmaqla həyata keçirilən mebellərin təmiri və hazırlanması fəaliyyəti 4. işçilərinin sayı 5 nəfərdən ibarət olmaqla həyata keçirilən vəkillik və digər hüquq xidmətləri fəaliyyəti 5. işçilərinin sayı 3 nəfərdən ibarət olmaqla həyata keçirilən zərgərlik məmulatlarının təmiri və hazırlanması fəaliyyəti

- 3, 4, 5
 2, 3, 5
 1, 3, 5
 1, 2, 4

77 Aşağıdakı fəaliyyət növlərinin hansında nağd pul hesablaşmaları nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilir?

- işçilərinin sayı 2 nəfərdən çox olmayaraq həyata keçirilən bərbər xidməti fəaliyyəti
 işçilərinin sayı 3 nəfərdən ibarət olmaqla həyata keçirilən zərgərlik və metal məmulatlarının təmiri və hazırlanması fəaliyyəti
 kənd təsərrüfatı məhsullarının bazarlarda, yarmarkalarda və səyyar qaydada satışı fəaliyyəti
 işçilərinin sayı 3 nəfərdən ibarət olmaqla həyata keçirilən paltarların kimyəvi təmizlənməsi və boyanması, yuyulması fəaliyyəti

78 Nağd pul hesablaşmaları nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilməyən fəaliyyət növünü göstərin.

- işçilərinin sayı 3 nəfərdən ibarət olmaqla həyata keçirilən paltarların, trikotaj və gön-dəri məmulatlarının təmiri və fərdi tikilişi fəaliyyəti
- işçilərinin sayı 3 nəfərdən ibarət olmaqla həyata keçirilən paltarların kimyəvi təmizlənməsi və boyanması, yuyulması fəaliyyəti
- işçilərinin sayı 3 nəfərdən ibarət olmaqla həyata keçirilən zərgərlik və metal məmulatlarının təmiri və hazırlanması fəaliyyəti
- işçilərinin sayı 3 nəfərdən ibarət olmaqla həyata keçirilən bərbər xidməti fəaliyyəti

79 İstismar zamanı nəzarət-kassa aparatının plombu pozulduqda və ya başqa nasazlıqlar yarandıqda vergi ödəyicisi hansı tədbiri görməlidir?

- Nəzarət-kassa aparatından istifadəni dayandırmaqla və həmin müddətdə nağd pul hesablaşmalarının qeydiyyatının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada aparılmasını təmin etməklə dərhal Nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert komissiyasına məlumat verilməlidir
- Nəzarət-kassa aparatından istifadəni müvəqqəti dayandırmaqla və həmin müddətdə nağd pul hesablaşmalarının qeydiyyatının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada aparılmasını təmin etməklə dərhal vergi orqanına məlumat verilməlidir
- Nəzarət-kassa aparatından istifadəni dayandırmaqla və həmin müddətdə nağd pul hesablaşmalarının qeydiyyatının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada aparılmasını təmin etməklə dərhal Nəzarət-kassa aparatlarının satıcılarına məlumat verilməlidir
- Nəzarət-kassa aparatından istifadəni dayandırmaqla və həmin müddətdə nağd pul hesablaşmalarının qeydiyyatının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada aparılmasını təmin etməklə dərhal Servis-texniki xidmət mərkəzlərinə məlumat verilməlidir

80 Vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda o, vergi orqanına nə təqdim etməlidir?

- Fəaliyyətinin dayandırıldığı gündən gec olmayaraq vergi orqanına müvafiq arayış təqdim edir
- Vergi hesabatının əvəzinə, hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq arayış təqdim edir
- Vergi hesabatını boş göstərməklə təqdim edir
- Vergi hesabatını təqdim etmir

81 Vergi Məcəlləsinə müvafiq olaraq hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı üçün vergi hesabatı əvəzinə arayış təqdim edən vergi ödəyicilərinin əmlakı və [və ya] torpağı olduqda

- yalnız əmlak vergisinin hesabatı Vergi Məcəlləsi ilə müəyyən olunmuş müddətlərdə vergi orqanına təqdim edilir
- əmlak və ya torpaq vergisinin hesabatları Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada və müddətlərdə vergi orqanına təqdim edilir
- yalnız torpaq vergisinin hesabatı Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada vergi orqanına təqdim edilir
- əmlak və [və ya] torpaq vergisinin hesabatları əvəzinə də arayış təqdim edilir

82 Vergi ilində vergi ödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdıqda, vergi orqanına göndərilən müvafiq arayış nə vaxtdan qüvvəsini itirir?

- arayışın təqdim edildiyi gündən
- vergi hesabatlarının verilməsi üzrə öhdəlik yarandığı gündən
- vergi hesabatlarının verilməsi üzrə öhdəlik başa çatdığı gündən
- vergi hesabatlarının verilməsi üzrə öhdəlik yarandıqdan 3 gün sonra

83 Hansı şəxslər vergi agentləri ola bilərlər?

- yalnız Azərbaycan Respublikasının vətəndaşı olan və yaşı 18-dən yuxarı olan istənilən şəxs

- həm fiziki, həm də hüquqi şəxslər
- həm fiziki, həm də hüquqi şəxslər
- yalnız fiziki şəxslər

84 Vergi agenti aşağıdakı hansı vəzifələri yerinə yetirməyə borcludur? 1. müvafiq vergiləri düzgün və vaxtında hesablamağa, onları vergi ödəyicisindən tutmağa və təyinatı üzrə köçürməyə 2. vergilərin hesablanması, tutulmasının və ödənilməsinin düzgünlüyünə nəzarət etmək üçün zəruri sənədləri dövlət vergi orqanlarına verməyə 3. vergi ödəyicilərindən sahibkarlıq fəaliyyətinə xitam verməyi tələb etməyə 4. vergi ödəyicilərinə ödənilən gəlirlərin, onlardan tutulan və təyinatı üzrə köçürülən vergilərin, o cümlədən, hər vergi ödəyicisi üzrə ayrıca uçotunu aparmağa

- 1, 3, 4
- 1, 2, 4
- 1, 2, 3
- 2, 3, 4

85 Qanunla ona həvalə olunmuş vəzifələri yerinə yetirməməyə və ya lazımcınca yerinə yetirməməyə görə vergi agenti hansı qaydada məsuliyyət daşıyır?

- heç bir məsuliyyət daşımır
- Vergi Məcəlləsi və digər qanunlarla müəyyən edilmiş qaydada
- yalnız İnzibati Xətalər Məcəlləsi ilə müəyyən edilmiş qaydada
- Konstitusiya ilə müəyyən edilmiş qaydada

86 Vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər kimlərdir?

- aralarındakı münasibətlər fəaliyyətlərinin iqtisadi nəticələrinə və ya onların təmsil etdiyi şəxslərin fəaliyyətinə bilavasitə təsir göstərə bilən yalnız fiziki şəxslər
- aralarındakı münasibətlər fəaliyyətlərinin iqtisadi nəticələrinə və ya onların təmsil etdiyi şəxslərin fəaliyyətinə bilavasitə təsir göstərə bilən fiziki şəxslər və [və yA) hüquqi şəxslər
- aralarındakı münasibətlər fəaliyyətlərinin iqtisadi nəticələrinə və ya onların təmsil etdiyi şəxslərin fəaliyyətinə dolayısı təsir göstərə bilən fiziki şəxslər və [və yA) hüquqi şəxslər
- aralarındakı münasibətlər fəaliyyətlərinin ümumi nəticələrinə və ya onların təmsil etdiyi şəxslərin fəaliyyətinə bilavasitə təsir göstərə bilməyən fiziki şəxslər və [və yA) hüquqi şəxslər

87 Vergitutma məqsədləri üçün aşağıdakı hansı şəxslər qarşılıqlı surətdə asılı olan şəxslər sayılırlar? 1. bir şəxs digər şəxsin əmlakında bilavasitə və dolayısı ilə iştirak edirsə və onun iştirak payı və ya səs hüququ azı 20 faizdirsə 2. bir şəxs özünün xidməti vəziyyətinə görə digər şəxsə tabedir və ya bir şəxs digər şəxsin bilavasitə və ya dolayısı ilə nəzarətindədir 3. şəxslər üçüncü şəxsin birbaşa və ya dolayısı ilə nəzarətindədirlər 4. bir şəxs digər şəxsin əmlakında bilavasitə və dolayısı ilə iştirak edirsə və onun iştirak payı və ya səs hüququ azı 15 faizdirsə

- 1, 3, 4
- 1, 2, 3
- 1, 2, 4
- 2, 3, 4,

88 Azərbaycan Respublikasında qeyri-rezident hüquqi şəxsin və qeyri-rezident fiziki şəxsin daimi nümayəndəliyi aşağıdakılardan hansıları əhatə edir?

- qeyri-rezident müəssisəsinin özünə məxsus olan malların və məmulatların ehtiyatlarının digər şəxs tərəfindən emal və sonradan Azərbaycan Respublikasından ixrac edilməsi məqsədi ilə saxlanması

- müxtəlif məsləhət xidməti üzrə yerləri
- qeyri-rezident müəssisəsinin özünə məxsus malların və məmulatların müstəsna olaraq saxlanması və ya nümayiş etdirilməsini
- qeyri-rezident müəssisəsinin özü üçün hər hansı hazırlıq və ya yardımçı xarakterli fəaliyyət göstərməsini

89 Hansı fəaliyyət növü qeyri-rezidentin daimi nümayəndəlik vasitəsi ilə həyata keçirilən fəaliyyət sayılır?

- təbii ehtiyatların kəşfiyyatı
- qeyri-rezident müəssisənin özü üçün malların alınması
- qeyri-rezidentin apardığı tikinti və təmir işləri
- məsləhət xidməti

90 Vergitutma məqsədləri üçün qeyri-rezident müəssisəsinin və ya qeyri-rezident fiziki şəxsin istənilən 12 ay ərzində üst-üstə 90 gündən az müddətdə Azərbaycan Respublikasında fəaliyyət göstərdiyi hər hansı yer daimi nümayəndəlik sayılmıdığında, bu halda Azərbaycan mənbəyindən əldə olunan gəlirdən hansı qaydada vergi tutulur?

- Vergi Məcəlləsinə uyğun olaraq müstəsna hallarda bu gəlirlər vergiyə cəlb olunur
- Vergi Məcəlləsinə əsasən ödəniş mənbəyində vergiyə cəlb edilir
- bu gəlirlərdən vergi tutulmur
- Vergi Məcəlləsinə uyğun olaraq bəyannamə üzrə vergiyə cəlb olunur

91 Azərbaycan Respublikasında vergi orqanları öz səlahiyyətləri çərçivəsində hansı orqanların səlahiyyətlərini həyata keçirirlər?

- auditorların
- hüquq mühafizə orqanlarının
- icra hakimiyyəti orqanlarının
- maliyyə institutlarının

92 Vergi orqanları öz fəaliyyətlərini yerli dövlət hakimiyyəti orqanlarına münasibətdə hansı formada həyata keçirirlər?

- öz fəaliyyətlərini onlardan asılı olaraq həyata keçirirlər
- öz fəaliyyətlərini onlardan asılı olmayaraq müstəqil həyata keçirirlər
- bəzi hallarda öz fəaliyyətlərini onlarla razılaşıdırırlar
- bütün hallarda öz fəaliyyətlərini onlarla razılaşıdırırlar

93 Dövlət vergi orqanlarının başlıca təyinatı nədən ibarətdir?

- yerli vergilərdən [bələdiyyə vergilərindən] başqa, bütün vergilərin tam və vaxtında ödənilməsinə nəzarəti həyata keçirirlər
- yerli vergilər [bələdiyyə vergiləri], habelə tutulması dövlət gömrük orqanlarının səlahiyyətlərinə aid edilmiş yol vergisi, ƏDV və aksiz istisna olmaqla, vergilərin tam və vaxtında ödənilməsinə nəzarəti həyata keçirirlər
- bütün növ vergilərin tam və vaxtında ödənilməsinə nəzarəti həyata keçirirlər
- yol vergisindən, yerli vergilərdən [bələdiyyə vergilərindən] başqa, digər vergilərin tam və vaxtında ödənilməsinə nəzarəti həyata keçirirlər

94 Vergi orqanlarının fəaliyyətinin hüquqi əsaslarını hansı qanunvericilik aktları təşkil edir?

- ancaq Azərbaycan Respublikasının Milli Məclisində qəbul edilmiş qanunvericilik aktları
- Azərbaycan Respublikasının Konstitusiyası, Vergi Məcəlləsi və onlara uyğun olaraq qəbul edilmiş qanunvericilik aktları

- yalnız Vergi Məcəlləsi
- yalnız Vergi Məcəlləsi və onlara uyğun olaraq qəbul edilmiş qanunvericilik aktları

95 Vergi orqanının işçisinə xidməti fəaliyyəti həyata keçirdiyi zaman peşə fəaliyyəti ilə məşğul olmağa imkan verməyən ağır bədən xəsarəti yetirildikdə, ona dövlət büdcəsinin vəsaiti hesabına hansı məbləğ ödənilir?

- birdəfəlik 500 min manat pul vəsaiti ödənilir
- vəzifə maaşı ilə pensiyası arasındakı fərq
- yalnız vəzifə maaşı
- adi qaydada pensiya hesablanır

96 Vergi orqanları işçilərinin sosial müdafiəsi məqsədi ilə büdcədən kənar fondu hansı qaydada yaradılır?

- vergi orqanları tərəfindən dövlət büdcəsinə daxil olan vəsaitlərin, maliyyə sanksiyaları məbləğinin 5 faizi hesabına [dövlət büdcəsindən vergi orqanlarının saxlanması üçün ayrılan vəsaitin 30 faizindən çox olmamaqla]
- vergi orqanları tərəfindən tətbiq edilən və dövlət büdcəsinə daxil olan maliyyə sanksiyaları məbləğinin 5 faizi hesabına [dövlət büdcəsindən vergi orqanlarının saxlanması üçün ayrılan vəsaitin 30 faizindən
- vergi orqanları tərəfindən tətbiq edilən və dövlət büdcəsinə daxil olan maliyyə sanksiyaları məbləğinin 10 faizi hesabına [dövlət büdcəsindən vergi orqanlarının saxlanması üçün ayrılan vəsaitin 50 faizindən çox olmamaqla]
- vergi orqanları tərəfindən tətbiq edilən və dövlət büdcəsinə daxil olan maliyyə sanksiyaları və inzibati cərimə məbləğinin 5 faizi hesabına [dövlət büdcəsindən vergi orqanlarının saxlanması üçün ayrılan vəsaitin 30 faizindən çox olmamaqla]

97 Aşağıda göstərilənlərdən hansılar vergi orqanlarının hüquqlarına aiddir? 1. məhkəmənin qərarı ilə müsadirə edilmiş aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış malların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək 2. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada mütəxəssisləri, ekspertləri, tərcüməçiləri, müşahidəçiləri cəlb etmək 3. vergi ödəyicisinin audit yoxlamasından keçməsinə tələb etmək 4. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada təhqiqat aparmaq 5. hüquqi şəxslərin yaşayış sahələrindəki əmlakının inventarizasiyasını aparmaq

- 3; 4; 5
- 1; 2; 4
- 1; 2; 5
- 2; 3; 4

98 Yuxarı vergi orqanları tabeliyində olan vergi orqanlarının və onların vəzifəli şəxslərinin qeyri-qanuni aktlarını və qərarlarını ləğv edə bilirlərmi?

- yalnız qismən ləğv edə bilər
- ləğv edə bilirlər
- ləğv edə bilməzlər
- qeyri-qanuni aktı və qərarı qəbul etmiş vəzifəli şəxsi cəzalandıra bilər, lakin akt və qərarı ləğv edə bilməz

99 Aşağıdakılardan hansılar vergi orqanlarının vəzifələrinə aiddir? 1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək; vergi qanunvericiliyinə tam və dəqiq riayət etmək 2. dövlət maliyyə orqanlarının fəaliyyətinə nəzarəti həyata keçirmək 3. vergi ödəyicilərinin, onların filiallarının, nümayəndəliklərinin və ya digər bölmələrinin [obyektlərinin], habelə nəzarət-kassa aparatlarının uçotunu aparmaq 4. fiziki şəxslərin yaşayış sahələrinə daxil olmaq və əmlakın inventarizasiyasını aparmaq 5. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafələrini gözləmək və müdafiə etmək

- 3; 4; 5

- 1; 3; 5
 1; 2; 4
 1; 2; 5

100 Aşağıda göstərilənlərdən hansılar vergi orqanlarının vəzifələrinə aiddir? 1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək; vergi qanunvericiliyinə tam və dəqiq riayət etmək; 2. vergi qanunvericiliyi və vergi qanunvericiliyində edilən dəyişikliklər barədə vergi ödəyicilərinə kütləvi informasiya vasitələri ilə və ya fərdi qaydada əvəzsiz olaraq məlumat vermək, müəyyən edilmiş hesabat formalarının doldurulması qaydalarını izah etmək, vergilərin hesablanması və ödənilməsi barədə izahatlar vermək, vergi ödəyicilərinə onların hüquq və vəzifələrini izah etmək; 3. iri vergi ödəyicilərinin nizamnamə fondunun artmasına və azalmasına nəzarət etmək; 4. kommərsiya hüquqi şəxslərin dövlət qeydiyyatını və dövlət reyestrini aparmaq və bununla bağlı məlumatları qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətlərdə müvafiq icra hakimiyyəti orqanlarına göndərmək; 5. dövlət maliyyə orqanlarının fəaliyyətinə nəzarəti həyata keçirmək;

- 1; 3; 5
 1; 2; 4
 1; 2; 3
 2; 4; 5

101 Kommərsiya hüquqi şəxslərin dövlət qeydiyyatını və dövlət reyestrini aparmaq və bununla bağlı məlumatları qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətlərdə müvafiq icra hakimiyyəti orqanlarına göndərmək vergi orqanlarının vəzifələrinə aiddirmi?

- Məhkəmə orqanlarının müvafiq qərarı olduqda aiddir
 aiddir
 aid deyil
 Ədliyyə orqanlarının vəzifələrinə aiddir

102 Vergi orqanları öz vəzifələrini hansı orqanlar ilə qarşılıqlı əlaqədə həyata keçirirlər?

- ancaq hüquq mühafizə orqanları ilə
 və yerli icra hakimiyyəti orqanları, hüquq-mühafizə, maliyyə və digər dövlət hakimiyyəti orqanları ilə
 yalnız mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə
 yalnız maliyyə orqanları ilə

103 Gömrük orqanları vergitutma ilə əlaqədar onlarda olan məlumatı hansı orqana verməlidirlər?

- Nazirlər Kabinetinə
 Vergilər Nazirliyinə
 Maliyyə Nazirliyinə
 Dövlət Statistika Komitəsinə

104 Vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr hansı meyarlar əsasında verilir?

- yalnız vəzifəsinə və ixtisasına görə
 vəzifəsinə, ixtisasına və iş stajına görə
 işgüzarlığına, ixtisasına və iş stajına görə
 yalnız ixtisasına və iş stajına görə

105 Hansı halda vergi orqanlarının vəzifəli şəxsləri tərəfindən vergi ödəyicilərinə münasibətdə öz xidməti

vəzifələrini həyata keçirmək yolverilməzdir?

- vergi orqanının vəzifəli şəxslərinin vergi ödəyicilərinin fəaliyyətində maliyyə marağı olmadıqda
- vergi orqanlarının vəzifəli şəxslərinin və ya onların ailə üzvlərinin bilavasitə və ya dolayısı ilə vergi ödəyicisində [onun fəaliyyətində] maliyyə marağı olduqda
- həmin şəxslərlə vergi ödəyiciləri arasındakı münasibətlər dostluq münasibətləri olduqda
- həmin şəxslərlə vergi ödəyiciləri arasındakı münasibətlər şəxsi tanışlıq xarakteri daşmadıqda

106 Aşağıdakı hansı məlumatlar istisna olmaqla vergi orqanı və onun vəzifəli şəxsləri tərəfindən vergi ödəyicisi barədə əldə edilən istənilən məlumat kommərsiya [vergi] sirri və şəxsi həyata dair məlumat hesab olunur? 1. vergi ödəyicisinin razılığı olmadan aşkar edilən 2. vergi orqanının məqbul hesab etdiyi istənilən məlumat 3. vergi ödəyicisinin razılığı ilə aşkar edilən 4. vergi ödənişləri üzrə borclar 5. vergi qanunvericiliyinin pozulması və bu pozulmalara görə məsuliyyət tədbirləri haqqında

- 1, 2, 3
- 3, 4, 5
- 2, 4, 5
- 2, 3, 4

107 Kommərsiya [vergi] sirri vergi orqanları və onların vəzifəli şəxsləri tərəfindən hansı hallarda açıla bilər?

- vergi orqanları və onların vəzifəli şəxslərinin məqbul hesab etdiyi bütün hallarda
- qanunla nəzərdə tutulmuş hallarda
- vergi orqanları və onların vəzifəli şəxslərinin məqbul hesab etdiyi müstəsna hallarda
- heç bir halda

108 Vergi orqanları və onların vəzifəli şəxsləri vergi ödəyiciləri haqqında məlumatı aşağıdakı hansı hallarda digər orqanlara qanunvericiliklə müəyyən edilmiş qaydada verə bilərlər? 1. vergi orqanlarına və onların vəzifəli şəxslərinə vergi orqanlarının vəzifələrinin həyata keçirilməsi məqsədi ilə 2. büdcə qanunvericiliyinin tətbiq edilməsi məqsədləri üçün maliyyə orqanlarına 3. gömrük qanunvericiliyinin tətbiq edilməsi məqsədləri üçün gömrük orqanlarına 4. sosial müdafiə haqqında qanunların yerinə yetirilməsi üçün zəruri olan hədlərdə dövlət sosial müdafiə və tibbi sığorta fondlarına

- 1, 2, 3
- 1, 3, 4
- 1, 2, 4
- 2, 3, 4

109 Vergi ödəyicisinə aid məlumat hansı halda digər şəxsə verilə bilər?

- vergi orqanının qərarı ilə
- vergi ödəyicisinin yazılı icazəsi ilə
- heç bir halda verilə bilməz
- bütün hallarda verilə bilər

110 Vergi nəzarəti hansı məqsədlə həyata keçirilir?

- vergi ödəyicisinin digər təsərrüfat subyektləri ilə qarşılıqlı əlaqəsini müəyyən etmək
- vergilərin tam və vaxtında yığılmasını təmin etmək
- vergi ödəyicilərini məsuliyyətə cəlb etmək
- vergi ödəyicisinin obyektinin fəaliyyətini dayandırmaq

111 Yerli vergilərin hesablanması, tam və vaxtında ödənilməsinə nəzarət hansı orqan tərəfindən həyata keçirilir?

- bələdiyyənin yerləşdiyi ərazinin maliyyə və vergi orqanı
- bələdiyyələrin vergi xidməti orqanı
- bələdiyyə ərazisindəki vergi orqanı
- bələdiyyənin yerləşdiyi ərazinin maliyyə orqanı

112 Vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə vergi ödəyicisi olan hüquqi şəxslər harada uçota alınrlar?

- vergi orqanının müəyyən etdiyi yer üzrə
- olduqları yer [dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan]üzrə
- vergi ödəyicisinin faktiki fəaliyyət yeri üzrə
- vergi ödəyicisinin istədiyi yer üzrə

113 Bəyannamə verməli olan rezident fiziki şəxslər harada uçota alınrlar?

- istənilən vergi orqanında uçota alınrlar
- yaşadıkları yer üzrə vergi orqanlarında uçota alınrlar
- gəlirin əldə edildiyi yer üzrə uçota alınrlar
- uçota alınrlar

114 Kommersiya hüquqi şəxslərinə, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filiallarına nə zaman vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilir?

- həmin şəxslərinə istədiyi vaxt
- vergi orqanlarında qanunvericiliyə müvafiq qaydada dövlət qeydiyyatına alındığı zaman
- ədliyyə orqanlarında qanunvericiliyə müvafiq qaydada dövlət qeydiyyatına alındığı zaman
- vergi öhdəliyi yarandığı zaman

115 Kommersiya hüquqi şəxsləri, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları hansı dövlət orqanında qeydiyyata alınrlar?

- Dövlət Gömrük Komitəsində
- Vergilər Nazirliyində
- Maliyyə Nazirliyində
- Ədliyyə Nazirliyində

116 Azərbaycan Respublikasının büdcə və qeyri-kommersiya təşkilatlarının olduğu yerdən kənar yerdə yerləşən və onların funksiyalarının həyata keçirilməsi məqsədilə yaradılan bölmələri ayrıca uçota alma və onlara VÖEN verilə bilərmi?

- uçota alma bilər, ancaq VÖEN verilə bilməz
- ayrıca uçota alma və onlara VÖEN verilə bilər
- yalnız xüsusi hallarda uçota alma və onlara VÖEN verilə bilər
- uçota alma və onlara VÖEN verilə bilməz

117 Qeyri-rezidentin Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaradılmış filialları və daimi nümayəndəlikləri necə uçota alınır?

- uçota alınır, lakin onlara VÖEN verilmir
- ayrıca uçota alınır və onlara VÖEN verilir
- rezidenti olduğu dövlətdə uçota alınır
- uçota alınmır

118 Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici ölkələrin diplomatik və konsulluq nümayəndəlikləri, habelə beynəlxalq təşkilatların nümayəndəlikləri hansı qaydada uçota alına bilərlər?

- həmin şəxslərin qanunvericilikdə uçota alınması nəzərdə tutulmamışdır
- Vergi Məcəlləsinə uyğun olaraq uçota alına bilərlər
- onların yalnız müstəsna hallarda uçota alınması nəzərdə tutulmuşdur
- Vergi Məcəlləsinə uyğun olaraq həmin şəxslər vergi orqanlarında uçota alınmırlar

119 Daimi nümayəndəliyin vergi orqanlarında uçota alınması hansı qaydada həyata keçirilir?

- Azərbaycan Respublikasının və qeyri-rezidentin rezidenti olduğu dövlətin qanunlarına uyğun qaydada həyata keçirilir
- Azərbaycan Respublikasının hüquqi şəxsləri üçün müəyyən edilmiş qaydada həyata keçirilir
- daimi nümayəndəlik yaradan qeyri-rezidentin rezidenti olduğu dövlətin qanunlarına uyğun qaydada həyata keçirilir
- vergi orqanı özü müəyyənləşdirdiyi qaydada həyata keçirir

120 Azərbaycan Respublikasının hüdudlarından kənarında gəlir əldə edən rezident fiziki şəxslər uçota alınmaq üçün ərizəni vergi orqanına nə vaxt verməlidir?

- sahibkarlıq fəaliyyətinə başladığı gündə
- gəlir əldə etmək hüququ yarandığı gündən gec olmayaraq
- 30 gün müddətində
- istənilən vaxt

121 Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər uçota alınmaq üçün ərizəni vergi orqanına nə vaxt verməlidirlər?

- gəlir əldə etmək hüququ yarandığı gündən gec olmayaraq
- sahibkarlıq fəaliyyətinə başladığı gündə
- 30 gün müddətində
- istənilən vaxt

122 Xüsusi vergi rejimli müəssisələrin müəyyən edilməsinin neçə meyarı var?

- 2 forması
- 4 forması
- 3 forması
- 6 forması

123 Olduqları yer üzrə vergi uçotuna alınmış şəxslər sonradan iri vergi ödəyicilərinə və ya xüsusi vergi rejimli müəssisələrə aid edildikdə, onlar hansı eyniləşdirmə nömrələri ilə mərkəzləşdirilmiş uçota alınirlar?

- eyniləşdirmə nömrələri olmadan mərkəzləşdirilmiş uçota alınirlar
- əvvəlki eyniləşdirmə nömrələri ilə mərkəzləşdirilmiş uçota alınirlar
- əvvəlki ləğv edilməklə yeni verilmiş eyniləşdirmə nömrələri ilə mərkəzləşdirilmiş uçota alınirlar
- əvvəlki saxlanılmaqla yeni verilmiş eyniləşdirmə nömrələri ilə mərkəzləşdirilmiş uçota alınirlar

124 Olduqları yer üzrə vergi uçotuna alınmış hüquqi şəxslər xüsusi vergi rejimi üzrə fəaliyyətə başladığı gündən sonra neçə gün müddətində mərkəzləşdirilmiş uçota alınmaq üçün vergi ödəyicilərinin mərkəzləşdirilmiş uçotunu aparan müvafiq vergi orqanına müraciət etməyə borcludurlar?

- 20 gün
 15 gün
 5 gün
 10 gün

125 İri vergi ödəyicilərinə aid edilən müəssisələrin olduqları yer üzrə uçotdan çıxarılaraq mərkəzləşdirilmiş qaydada yenidən uçota alınması və ya mərkəzləşdirilmiş uçotdan çıxarılması barədə Vergilər Nazirliyinin müəyyən etdiyi vergi orqanı tərəfindən nə vaxtadək qərar qəbul edilir?

- hər il iyun ayının 30-dək
 hər il may ayının 15-dək
 hər il may ayının 1-dək
 hər il iyun ayının 10-dək

126 Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan bölmələr Azərbaycan Respublikasında fəaliyyətə başladıqdan neçə gün müddətində olduqları yer üzrə vergi orqanına ərizə təqdim etməlidirlər?

- 20 gün
 30 gün
 fəaliyyətə başladığı gündək
 gəlir əldə etmək hüququnun yarandığı gündən gec olmayaraq

127 İdarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxslər Azərbaycan Respublikasında hansı müddətdə olduqları yer üzrə vergi orqanına ərizə təqdim etməlidirlər?

- gəlir əldə etmək hüququnun yarandığı gündən gec olmayaraq
 idarəetmə yerinə görə rezident sayıldıqları vaxtdan 30 gün müddətində
 idarəetmə yerinə görə rezident sayıldıqları vaxtdan 10 gün müddətində
 fəaliyyətə başladığı gündək

128 Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan bölmələrin, habelə idarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxsin vergi uçotuna alınması üçün verilən ərizə kim tərəfindən imzalanmalıdır?

- ancaq xarici hüquqi şəxsin müvəkkil etdiyi şəxs tərəfindən
 xarici hüquqi şəxs və ya onun müvəkkil etdiyi şəxs tərəfindən
 xarici hüquqi şəxsin uçotda olduğu vergi orqanı tərəfindən
 ancaq xarici hüquqi şəxs tərəfindən

129 İdarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxs tərəfindən uçota alınma barədə verdiyi ərizəyə aşağıdakı sənədlərdən hansıları əlavə edilməlidir? 1. qeydiyyatda alındığı dövlətdə qeydiyyat [inkorporasiya] sənədi və ticarət reyestrindən çıxarış və təsis sənədləri 2. Azərbaycan Respublikasında hüquqi ünvanını təsdiq edən sənəd [icarə müqaviləsi, mülkiyyət hüququnu təsdiq edən və ya digər sənədlər] və hüquqi şəxsin rəhbərinin [təmsilçinin] şəxsiyyətini təsdiq edən sənədin surəti 3. xarici hüquqi şəxsin qeydiyyatda alındığı ölkədə və digər ölkələrdəki rəhbərlərinin [təmsilçilərinin] şəxsiyyətini təsdiq edən sənədlərin surəti 4. Azərbaycan Respublikasında və digər ölkələrdə bilavasitə və ya dolayısı yolla nəzarətində olan qurumlar və gəlir mənbələri haqqında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən forma üzrə məlumat 5. xarici hüquqi şəxsin qeydiyyatda alındığı ölkədə və digər ölkələrdəki fəaliyyət növləri barədə məlumat

- 2, 4, 5
 1, 2, 4
 1, 2, 3
 3, 4, 5

130 İdarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxsin vergi uçotundan çıxarılması və vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin ləğv edilməsi aşağıdakı hansı hallarda həyata keçirilir? 1. idarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxsin qeydiyyatına alındığı [inkorporasiya] dövlətdə ləğv edildikdə 2. idarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxsin rezidentliyi dəyişildikdə 3. idarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxsin fəaliyyətini müvəqqəti dayandırdıqda 4. idarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxsin zərərə düşdükdə

- 3.4
 1.2
 1.3
 2.4

131 Vergi ödəyicisi olan hüquqi şəxslər, onların filial və nümayəndəlikləri [kommersiya hüquqi şəxsləri habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla] uçota alınmaq üçün ərizə ilə birgə vergi orqanına aşağıdakı hansı sənədlərin müəyyən edilmiş qaydada təsdiq edilmiş bir nüsxədə surətlərini təqdim etməlidir? 1. dövlət qeydiyyatına alınması haqqında şəhadətnamənin, nizamnaməsinin [və ya əsasnaməsinin] 2. Dövlət Əhalinin Sosial Müdafiəsi Fondunda uçota alınması barədə şəhadətnamənin 3. rəhbərin təyin olunmasını və hüquqi şəxsin ünvanını təsdiq edən sənədlərin, 4. rəhbərin şəxsiyyətini təsdiq edən sənədin

- 1, 2, 3
 1, 3, 4
 2, 3, 4
 1, 2, 4

132 Vergi ödəyicisi olan fiziki şəxslər uçota alındıqda onların şəxsi məlumatlarına aşağıdakı hansı məlumatlar daxil edilir? 1. onların adı, doğulduğu tarix və yer 2. cinsi və yaşadığı ünvan 3. ailə vəziyyəti barədə məlumat 4. şəxsiyyətini təsdiq edən sənədin məlumatları və vətəndaşlığı 5. siyasi mənsubiyyəti

- 1, 2, 3
 1, 2, 4
 2, 3, 4
 1, 3, 4

133 Vergi ödəyicisi olan fərdi sahibkar uçota alınması üçün ərizə ilə birgə vergi orqanına nə təqdim edir?

- yalnız yaşadığı yer haqqında məlumatı
 şəxsiyyətini təsdiq edən sənədin surətini və yaşadığı yer haqqında məlumatı
 uçota alınmaq üçün bank idarəsinə köçürdüyü pulun qəbzini
 yalnız şəxsiyyətini təsdiq edən sənədin surətini

134 Vergi orqanı vergi ödəyicisinə uçota alınması barədə nə təqdim edir?

- heç nə təqdim etmir
 şəhadətnamə təqdim edir

- vergi ödəyicisinin uçota alınması barədə vergi orqanının əmrindən çıxarış təqdim edir
- vergi ödəyicisinin uçota alınması barədə arayış təqdim edir

135 Vergi ödəyicisinin uçotda olmasını təsdiq edən Şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə vergi ödəyicisinin müraciəti əsasında hansı sənəd verilir?

- heç bir sənəd verilmir
- Şəhadətnamənin yeni nüsxəsi
- Şəhadətnamə-dublikat
- Şəhadətnamənin surəti

136 Vergi ödəyicisinin vergi uçotunda olduğu vergi orqanına olduğu yerin və ya yaşadığı yerin dəyişdiyi barədə ərizə ilə müraciət etdiyi gündən sonra neçə gün müddətində həmin vergi orqanı vergi ödəyicisinin yenidən uçota alınmasını həyata keçirməlidir?

- 20 gün
- 15 gün
- 5 gün
- 10 gün

137 Uçota alınma, yenidən uçota alınma, uçotdan çıxarılma zamanı vergi ödəyicisi tərəfindən nə qədər ödəniş aparılır?

- Şərti maliyyə vahidinin 8 misli miqdarında
- Ödənişsiz həyata keçirilir
- 3 manat miqdarında
- Şərti maliyyə vahidinin 5 misli miqdarında

138 Vergi ödəyicilərinin hər hansı tədiyyə, bank və gömrük sənədində VÖEN göstərilmədikdə ...

- müvafiq bank idarələri həmin sənədləri icra üçün qəbul edə bilər, lakin vergi və gömrük orqanları tərəfindən bu sənədlərin icra üçün qəbul edilməsinə yol verilmir
- ödənişi aparan müvafiq bank idarələri, vergi və gömrük orqanları tərəfindən bu sənədlərin icra üçün qəbul edilməsinə yol verilmir
- ödənişi aparan müvafiq bank idarələri həmin sənədləri icra üçün qəbul edə bilər
- vergi və gömrük orqanları tərəfindən bu sənədlərin icra üçün qəbul edilməsinə müstəsna hallarda yol verilə bilər
- müvafiq bank idarələri həmin sənədləri icra üçün qəbul edə bilər, lakin vergi və gömrük orqanları tərəfindən bu sənədlərin icra üçün qəbul edilməsinə yol verilmir

139 Vergi ödəyicisi olan fiziki şəxsin uçotdan çıxarılması hansı hallarda mümkündür?

- yalnız vəfat etdikdə
- fəaliyyətinə xitam verildikdə, məhkəmə tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada itkin düşmüş və ya fəaliyyət qabiliyyətini itirmiş sayıldıqda, vəfat etdikdə
- yalnız fəaliyyətinə xitam verildikdə
- yalnız məhkəmə tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada itkin düşmüş və ya fəaliyyət qabiliyyətini itirmiş sayıldıqda

140 Vergi ödəyicilərinin vahid dövlət reyestrini hansı dövlət orqanı aparır?

- Nazirlər Kabineti
- Vergilər Nazirliyi

- Maliyyə Nazirliyi
 Ədliyyə Nazirliyi

141 Vergi ödəyicilərinin vahid dövlət reyestrinin aparılması aşağıdakı göstərilənlərin hansılarından ibarətdir? 1. xronoloji qaydada vergi ödəyicilərinin reyestr jurnalının aparılması və ləğv edilmiş vergi ödəyicilərinin reyestr jurnalının aparılması 2. uçota alınmış vergi ödəyicilərinin reyestr məlumatlarında dəyişikliklərlə bağlı dəqiqləşdirmələrin aparılması 3. uçota alınmış vergi ödəyicilərinin ödədikləri vergilərin uçotunun aparılması 4. uçota alınmış vergi ödəyicilərinə müvafiq məlumatın verilməsi 5. vergi ödəyicilərinə tətbiq edilmiş maliyyə sanksiyalarının uçotunun aparılması

- 3, 4, 5
 1, 2, 4
 1, 2, 3
 2, 3, 4

142 Bank hesabının açılması məqsədi ilə hansı halda vergi ödəyicisinə müəyyən edilmiş müddətdə şəhadətnamə-dublikat verilmir?

- vergi ödəyicisi nəzarət-kassa aparatını qeydiyyatdan keçirmədikdə
 vergi ödəyicisinin büdcəyə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcu olduqda
 vergi orqanının istəyi olduqda
 vergi ödəyicisi sənədləri təqdim etmədikdə

143 Bank hesabının açılması məqsədi ilə şəhadətnamə-dublikat vergi ödəyicisinə nə vaxt verilmir?

- vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcu olmadıqda
 büdcəyə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcu olduqda
 vergi ödəyicisi bəyannamə təqdim etmədiyi halda
 istənilən halda verilir

144 VÖEN neçə rəqəmdən ibarətdir?

- 7.0
 10.0
 9.0
 11.0

145 Şəhadətnamə-dublikatın və onun alınması üçün vergi ödəyicisi tərəfindən verilən ərizənin forması hansı dövlət orqanı tərəfindən təsdiq olunur?

- Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla Vergilər Nazirliyi
 Vergilər Nazirliyi
 Ədliyyə Nazirliyi ilə razılaşdırılmaqla Vergilər Nazirliyi
 Ədliyyə Nazirliyi ilə razılaşdırılmaqla Maliyyə Nazirliyi

146 Dövlət qeydiyyatı vergi orqanları tərəfindən aparılan hüquqi şəxslər, habelə xarici kommərsiya hüquqi şəxsinin nümayəndəlik və filialları bank idarəsində hesab açmaq üçün nə vaxt vergi orqanına ərizə verir?

- dövlət qeydiyyatına alındıqdan sonra yalnız 1 ay müddətində
 dövlət qeydiyyatına alınması haqqında ərizə ilə birlikdə və ya qeydiyyata alındıqdan sonra istənilən vaxt
 yalnız dövlət qeydiyyatına alınması haqqında ərizə ilə birlikdə 3 gün müddətində

- dövlət qeydiyyatına alınması haqqında ərizə ilə birlikdə və ya qeydiyyata alındıqdan sonra yalnız 10 gün müddətində

147 Vergi orqanı şəhadətnamə-dublikatı vergi ödəyicisinə verdikdən sonra müvafiq icra hakimiyyəti orqanına [Dövlət Sosial Müdafiə Fonduna] məlumatı hansı qaydada göndərir?

- bu barədə məlumat göndərilmir
 elektron və [və ya] kağız daşıyıcılar vasitəsilə
 yalnız elektron daşıyıcı vasitəsilə
 istənilən qaydada

148 Şəhadətnamə-dublikat alındığı tarixdən neçə gün müddətində hesabın açılması üçün istifadə olunmadıqda qüvvədən düşmüş hesab edilir?

- 5 gün
 10 gün
 15 gün
 20 gün

149 Vergi Məcəlləsinə uyğun olaraq şəhadətnamə-dublikatın iki hissədən ibarət olması məlumdur. Vergi ödəyicisi tərəfindən bank hesabı açılarkən həmin hissələr necə istifadə olunur?

- onun bir hissəsi vergi ödəyicisinin hesab açdığı bankda qalır, bildiriş adlanan digər hissəsini isə vergi ödəyicisi müvafiq qeydləri apardıqdan sonra onu vermiş vergi orqanına göndərir.
 onun bir hissəsi vergi ödəyicisinin hesab açdığı bankda qalır, bildiriş adlanan digər hissəsini isə bank idarəsi müvafiq qeydləri apardıqdan sonra onu vermiş vergi orqanına göndərir
 onun bir hissəsi vergi ödəyicisinin hesab açdığı bankda qalır, bildiriş adlanan digər hissəsini isə bank idarəsi müvafiq qeydləri apardıqdan sonra müvafiq maliyyə orqanına göndərir.
 onun bir hissəsi vergi ödəyicisində qalır, bildiriş adlanan digər hissəsini isə bank idarəsi müvafiq qeydləri apardıqdan sonra onu vermiş vergi orqanına göndərir.

150 Vergi orqanı bank idarəsindən bildirişi aldıqdan və bildirişdə göstərilən məlumatları vergi uçotu məlumatlarına daxil etdikdən sonra neçə gün müddətinə həmin məlumatları müvafiq icra hakimiyyəti orqanına [Dövlət Sosial Müdafiə Fonduna] elektron və [və ya] kağız daşıyıcılar vasitəsilə göndərir?

- 15 gün müddətinə
 1 gün müddətinə
 5 gün müddətinə
 10 gün müddətinə

151 Şəhadətnamə-dublikat neçə gün ərzində istifadə olunmadıqda, vergi ödəyicisinə verilmiş şəhadətnamə-dublikat geri alınır və hesabın açılmaması barədə bankdan alınmış rəsmi məlumata əsasən onun etibarsız olması haqqında vergi ödəyicisinin uçot məlumatlarında müvafiq qeydlər edilir?

- 5 gün
 10 gün
 20 gün
 15 gün

152 Vergi orqanları tərəfindən keçirilən vergi yoxlamaları hansı formalarda ola bilər?

- səyyar və kameral vergi yoxlamaları, operativ vergi nəzarəti
 səyyar və kameral vergi yoxlamaları

- səyyar vergi yoxlaması və operativ vergi nəzarəti
- operativ vergi nəzarəti və kameral vergi yoxlaması

153 Vergi ödəyicisinin hansı vergilər üzrə son 3 təqvim ilindən çox olmayan fəaliyyəti üzrə səyyar vergi yoxlaması aparılır?

- sadələşdirilmiş vergi, ƏDV, əmlak vergisi və gəlir vergisi
- mənfəət vergisi, gəlir vergisi, əmlak vergisi, yol vergisi və torpaq vergisi
- mənfəət vergisi, ƏDV, yol vergisi və əmlak vergisi
- torpaq vergisi, aksiz, mənfəət vergisi və mədən vergisi

154 Vergi yoxlaması keçirildikdə, vergi orqanının vergi ödəyicisinin digər şəxslərlə əlaqədar fəaliyyəti barədə vergi yoxlamalarının predmetinə aid olan məlumat alınması üçün sənədlərlə təsdiq edilmiş zərurət yarandığı halda

...

- vergi orqanı özünün əsaslandırılmış qərarı əsasında həmin şəxslərdən yoxlanılan vergi ödəyicisinin fəaliyyətinə aid olan sənədlər ala bilməz
- vergi orqanı özünün əsaslandırılmış qərarı əsasında həmin şəxslərdən yoxlanılan vergi ödəyicisinin fəaliyyətinə aid olan sənədlər ala bilər
- vergi orqanının həmin şəxslərdən yoxlanılan vergi ödəyicisinin fəaliyyətinə aid olan sənədlər almaq hüququ yoxdur
- vergi orqanı yalnız məhkəmənin qərarı əsasında həmin şəxslərdən yoxlanılan vergi ödəyicisinin fəaliyyətinə aid olan sənədlər ala bilər

155 Vergi yoxlamasının nəticələri ilə razılaşmayan vergi ödəyicilərinin tələbi əsasında keçirilən növbədənəknar vergi yoxlaması vergi orqanının əvvəlki yoxlamayı keçirən vəzifəli şəxsləri tərəfindən keçirilə bilərmi?

- yalnız yuxarı vergi orqanının əsaslandırılmış qərarı əsasında keçirilə bilər
- heç bir halda keçirilə bilməz
- bütün hallarda keçirilə bilər
- müstəsna hallarda keçirilə bilər

156 Vergi ödəyicisi hansı hallarda növbədənəknar səyyar vergi yoxlamasının keçirilməsini tələb edə bilər?

- yuxarı vergi orqanının xahişi və vergi ödəyicisinin müraciəti olduqda
- vergi ödəyicisi vergi yoxlamasının nəticəsi ilə razılaşmadıqda
- heç bir halda bu mümkün deyildir
- hər hansı bir əsas olub-olmadan istənilən halda

157 Kameral vergi yoxlaması hansı sənədlər əsasında və hansı orqan tərəfindən keçirilir?

- vergi ödəyicisinin təsərrüfat əməliyyatlarının rəsmiləşdirildiyi ilkin sənədləri əsasında vergi ödəyicisi tərəfindən
- vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanması və ödənilməsinə əsasən əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər əsasında vergi orqanı tərəfindən
- vergi ödəyicisinin təsərrüfat əməliyyatlarının rəsmiləşdirildiyi ilkin sənədləri əsasında vergi orqanları tərəfindən
- digər vergi ödəyicilərinin məlumatları əsasında maliyyə orqanı tərəfindən

158 Kameral vergi yoxlaması zamanı vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması [vergi məbləğinin az və ya artıq göstərilməsi] aşkar edildikdə, vergi ödəyicisinə neçə gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergilərin hesablanmasına dair bildiriş göndərilir?

- 7 gün
 5 gün
 10 gün
 15 gün

159 Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin vergi orqanına təqdim edildiyi gündən neçə gün müddətində keçirilir?

- 20 gün
 30 gün
 10 gün
 15 gün

160 Kameral vergi yoxlaması zamanı vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması [vergi məbləğinin az və ya artıq göstərilməsi] aşkar edildikdə vergi orqanı tərəfindən hansı tədbirlər görülür?

- vergilərin düzgün və ya səhv hesablanması ilə əlaqədar vergi ödəyicisinə bildiriş göndərilir
 vergilər düzgün hesablanır və bu barədə vergi ödəyicisinə bildiriş göndərilir
 vergilər üzrə artıq hesablama olduqda heç bir tədbir görülmür
 vergilər üzrə əksik hesablama olduqda müvafiq düzəliş edilir

161 Kameral yoxlama aparmaq üçün zəruri olan vergi bəyannaməsi üzürlü əsas olmadan vergi qanunvericiliyi ilə müəyyən olunmuş müddətdə təqdim edilmədikdə vergi orqanı hansı tədbirləri görür?

- vergi ödəyicisinin fəaliyyətinin dayandırılması ilə bağlı məhkəmədə iddia qaldırır
 vergi ödəyicisi barədə əlaqəli məlumatlar əsasında vergi hesablayır
 heç bir tədbir görmədən vergi bəyannaməsinin təqdim olunmasını gözləyir
 vergi ödəyicisinin banklarda və digər kredit təşkilatlarında olan hesablarına sərəncam verir

162 Vergi orqanı kameral yoxlamanın keçirilməsi üçün müəyyən edilmiş qaydalara riayət etmədikdə, səyyar vergi yoxlaması keçirilən zaman yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama ilə müəyyən edilə bilən səhvlər üzrə vergi ödəyicisinə hansı məsuliyyət tədbirləri görülür?

- faizlərin ödənilməsi də daxil olmaqla vergi ödəyicisi bu cür pozuntulara görə məsuliyyət daşıyır
 faizlərin ödənilməsi istisna olmaqla vergi ödəyicisi bu cür pozuntulara görə məsuliyyət
 vergi ödəyicisi bu cür səhvlərə görə maliyyə sanksiyaları tətbiq edilir
 vergi ödəyicisinin xahişi olduqda məsuliyyətdən azad edilir.

163 Növbədənkənar səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı neçə gün əvvəl yazılı bildiriş göndərilir?

- 5 gün
 bildiriş göndərilir
 10 gün
 15 gün

164 Səyyar vergi yoxlaması hansı orqanın qərarı əsasında keçirilir?

- dövlət xəzinədarlıq və statistika orqanlarının
 vergi orqanının
 maliyyə orqanlarının

vergi və maliyyə orqanlarının

165 Növbəti səyyar vergi yoxlaması neçə gündən artıq davam edə bilməz?

- məhdudiyət yoxdur
 30 gün
 31 gün
 20 gün

166 Müstəsna hallarda yuxarı vergi orqanının qərarına əsasən səyyar vergi yoxlamasının keçirilməsi müddəti neçə günə qədər artırıla bilər?

- 31 günədək
 90 günə qədər
 60 günədək
 30 günədək

167 Növbəti səyyar vergi yoxlaması keçirilərkən vergi ödəyicisinə göndərilən bildirişdə nələr göstərilməlidir?

1. vergi ödəyicisinin hüquq və vəzifələri 2. vergi orqanının hüquq və vəzifələri 3. vergi ödəyicisinin hüquqi ünvanı və təsisçiləri 4. vergi yoxlamasının əsası və tarixi 5. vergi ödəyicisinin obyektlərinin sayı və hansı növ vergilərin ödəyicisi olması

- 2, 3, 5
 1, 2, 4
 1, 2, 3
 3, 4, 5

168 Növbədənkənar səyyar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hansı hallarda keçirilə bilər: 1. verginin hesablanması və ödənilməsi üçün zəruri olan vergi hesabatı sənədləri müəyyən edilmiş müddətdə və bu barədə vergi orqanının xəbərdarlığından sonra da təqdim edilmədikdə; 2. digər vergi ödəyicilərindən daxil olmuş anonim məlumatlar olduqda 3. vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan və [və ya] təhrif olunmuş məlumatlar aşkar edildikdə. 4. ƏDV üzrə artıq ödənilmiş vergi, faiz və maliyyə sanksiyası digər vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsi hesabına və ya sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edildikdə 5. vergi ödəyicisi ödənilməli olan vergi məbləğlərini vaxtında və tam ödəmədikdə

- 1, 3, 5
 1, 3, 4
 1, 2, 3
 2, 4, 5

169 Növbədənkənar səyyar vergi yoxlaması vergi orqanları tərəfindən hansı hallarda keçirilə bilər: 1. artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə vergi ödəyicisinin ərizəsi daxil olduqda; 2. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədildiyi [azaldıldığı] aşkar edildikdə; 3. cinayət prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq-mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda 4. vergi ödəyicisinin banklarda və digər kredit təşkilatlarındakı hesablarına sərəncam verildikdən sonra da vergi öhdəliyi yerinə yetirilmədikdə 5. vergi ödəyicisinin əmlakını siyahıya aldıqdan sonra da ödənilməli olan vergilər ödənilmədikdə

- 1, 3, 4

- 1, 2, 3
 1, 3, 5
 2, 4, 5

170 Növbədən kənar səyyar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hansı hallarda keçirilə bilər? 1. bir neçə təsisçisi olan hüquqi şəxsin təsisçilərindən biri vəfat etdikdə 2. ƏDV üzrə artıq ödənilmiş vergi, faiz və maliyyə sanksiyası digər vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsi hesabına və ya sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edildikdə. Bu halda növbədən kənar vergi yoxlaması yalnız vergi ödəyicisinin ƏDV-yə cəlb edilən əməliyyatları üzrə aparıla bilər; 3. «Müflisləşmə və İflas haqqında» Qanuna əsasən müəssisə məhkəmənin qərarı ilə müflis elan etdikdə; 4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədildiyi [azaldıldığı] aşkar edildikdə; 5. vergi ödəyicisi olan hüquqi şəxsin ləğv edilməsi, yenidən təşkil edilməsi və ya fiziki şəxsin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə müraciəti olduqda.

- 1; 3; 4
 2; 4; 5
 1; 2; 3
 2; 3; 5

171 Səyyar vergi yoxlaması günün hansı vaxtında həyata keçirilir?

- günün istənilən vaxtı
 iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində
 yalnız iş günü ərzində
 yalnız vergi ödəyicisinin iş vaxtı ərzində

172 Səyyar vergi yoxlaması zamanı inventarizasiya aşağıda göstərilən hansı hallarda aparılır? 1. vergi ödəyicisinin sahibliyində olan malların miqdarı böyük həcmdə olduqda 2. vergi ödəyicisinin sahibliyində olan malların alış sənədləri olmadıqda və ya bu malların fiziki şəxslərdən alınması müəyyən edildikdə 3. vergi ödəyicisində sonuncu vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən bilərəkdən hesabat sənədlərinin aparılmaması aşkar edildikdə 4. vergi ödəyicisində sonuncu vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun olaraq hesabat sənədlərinin aparılmaması aşkar edildikdə və bununla əlaqədar vergi orqanının xəbərdarlığından sonra yol verilmiş dəqiqləşmələr aradan qaldırılmadıqda və hesabat müəyyən edilmiş qaydalara uyğun olaraq aparılmadıqda 5. vergi ödəyicisində səyyar vergi yoxlaması zamanı aksiz markaları ilə markalanmalı olan, ancaq markalanmamış mallar aşkar edildikdə

- 1, 3, 5
 3, 4, 5
 1, 2, 3
 2, 4, 5

173 Səyyar vergi yoxlamasının nəticələri hansı sənədlə rəsmiləşdirilir?

- rəsmiləşdirilmir
 vergi yoxlaması aktı ilə
 arayışla
 bildirişlə

174 Səyyar vergi yoxlaması aktında aşağıdakı məlumatlardan hansılar göstərilməlidir? 1. aşkar olunmuş vergi

qanunvericiliyinin pozulması halları 2. pozuntulara görə məsuliyyəti nəzərdə tutan qanunların konkret maddələri
3. yoxlama zamanı aşkar olunmayan halların olma ehtimalı 4. vergi ödəyicisi tərəfindən qanunların mənimsənilmə dərəcəsi 5. qanunvericiliyin pozulması hallarının olmaması

- 2, 3, 4
 1, 2, 5
 1, 2, 3
 2, 4, 5

175 Vergi yoxlaması aktının bir nüsxəsi vergi ödəyicisinə [onun səlahiyyətli nümayəndəsinə] verilmə tarixini təsdiq edən üsulla aktın tərtib edildiyi tarixdən sonra neçə gündən gec olmayaraq verilir və ya göndərilir?

- məhdudiyət qoyulmur
 5 gündən
 10 gündən
 15 gündən

176 Vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda, vergi yoxlaması aktının verilməsi günündən neçə gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər?

- 15 gün
 30 gün
 10 gün
 20 gün

177 Vergi ödəyicisi yoxlama aktı ilə razılaşmadıqda, aktın verilməsi günündən müəyyən olunmuş 30 gün müddət bitdikdən sonra 15 gündən çox olmayan müddətdə vergi orqanının rəhbəri [onun müavini] hansı məsələlərə baxır? 1. vergi ödəyicisindən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada götürülmüş, habelə vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə 2. vergi yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması hallarına və onların aradan qaldırılması 3. müvafiq sanksiyaların [cərimələrin] tətbiq edilməsi 4. qanunvericiliyin pozulması hallarının olub-olmamasından asılı olmayaraq məsuliyyət məsələsinə 5. heç bir məsələyə baxılmır

- 2, 4, 5
 1, 2, 3
 2, 3, 4
 1, 3, 5

178 Vergi ödəyicisi ona əvvəlcədən məlumat verilməsinə baxmayaraq üzürlü səbəb olmadan gəlməyibsə, yoxlamanın materiallarına, vergi ödəyicisi tərəfindən təqdim edilən etirazlara, izahatlara, digər sənəd və materiallara onun iştirakı olmadan baxıla bilərmi?

- yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında baxıla bilər
 vergi ödəyicisinin iştirakı olmadan baxıla bilər
 heç bir hallarda baxıla bilməz
 müstəsna hallarda yalnız yuxarı vergi orqanının qərarı əsasında baxıla bilər

179 Vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanlarının vəzifəli şəxslərinin yaşayış binalarına [sahələrinə] orada yaşayan fiziki şəxslərin iradəsindən kənar və ya onların iradəsinə zidd olaraq daxil olmasına hansı hallarda yol verilir?

- vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanlarının vəzifəli şəxsləri istənilən vaxt daxil ola bilərlər
- heç bir halda yol verilmir
- vergi orqanının rəhbərinin qərarından sonra
- daxili işlər orqanlarının müdaxiləsindən sonra

180 Bilavasitə səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxslərinə vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün istifadə etdiyi ərazilərə və ya binalara [yaşayış binaları [sahələri] istisna olmaqla] daxil olmağa icazə verilmədikdə, yoxlamanı keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən tərtib edilən akta əsasən vergi orqanının hansı hüquqları vardır?

- vergi ödəyicisini cinayət məsuliyyətinə cəlb etmək
- ödənilməli olan vergi məbləğlərini Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada müəyyən etmək
- heç bir hüququ yoxdur
- vergi ödəyicisini inzibati məsuliyyətə cəlb etmək

181 Səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsinin yoxlamasının dolğun və obyektiv keçirilməsi üçün bütün halların ayırd edilməsi məqsədi ilə vergi yoxlaması keçirilən vergi ödəyicisinin ərazilərinin, binalarının, habelə sənədlərin və əşyaların baxışını hansı sənəd əsasında keçirmək hüququ vardır?

- maliyyə orqanının tələbi əsasında
- vergi orqanının əsaslandırılmış qərarı əsasında
- ətrafda yerləşən ticarət obyektləri sahiblərinin tələbləri əsasında
- vergi orqanının rəhbərinin göstərişi əsasında

182 Səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi yoxlamasının dolğun və obyektiv keçirilməsi üçün bütün halların ayırd edilməsi məqsədi ilə vergi yoxlaması keçirilən vergi ödəyicisinin ərazilərinin, binalarının, habelə sənədlərin və əşyaların baxışını kimlərin iştirakı ilə həyata keçirir?

- daxili işlər orqanı əməkdaşlarının
- müşahidəçilərin
- digər vergi orqanının nümayəndəsinin
- heç kim iştirak etmir

183 Səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi tərəfindən baxışın keçirilməsi barəsində hansı sənəd tərtib edilir?

- vergi orqanının rəhbərinin adına məruzə hazırlanır
- protokol tərtib edilir
- akt tərtib edilir
- arayış tərtib edilir

184 Səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi yoxlama üçün zəruri olan sənədləri vergi ödəyicisindən hansı qanunvericilik aktı ilə müəyyən edilmiş qaydada tələb edə bilər?

- Gömrük Məcəlləsi ilə
- Vergi Məcəlləsi ilə
- Mülki Məcəllə ilə
- Cinayət Məcəlləsi ilə

185 Səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının vəzifəli şəxsinə tələb olunan sənədlər vergi ödəyicisi tərəfindən qanunla müəyyən olunmuş müddətdə təqdim edilmədikdə və ya həmin sənədlərin

onda olmaması vergi ödəyicisi tərəfindən bildirildikdə, yoxlamanı həyata keçirən vergi orqanının vəzifəli şəxsləri və vergi ödəyicisi tərəfindən imzalanan hansı sənəd tərtib edilir?

- protokol tərtib edilir
- akt tərtib edilir
- vergi orqanının rəhbərinin adına məruzə hazırlanır
- arayış tərtib edilir

186 Məlumdur ki, səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının vəzifəli şəxsinə tələb olunan sənədlər vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinə uyğun olaraq 5 gün müddətində verilmədikdə yoxlamanı həyata keçirən vergi orqanının vəzifəli şəxsləri və vergi ödəyicisi tərəfindən imzalanan akt tərtib olunur. Səyyar vergi yoxlamasının keçirildiyi müddətdə tələb olunan sənədləri və ya surətlərini digər mənbələrdən əldə etmək mümkün olmadıqda vergi orqanının hansı hüquqları vardır?

- tərtib olunan akta əsasən vergi ödəyicisini cinayət məsuliyyətinə cəlb etmək
- tərtib olunan akta əsasən ödənilməli olan vergi məbləğlərini Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada müəyyən etmək
- heç bir hüququ yoxdur
- tərtib olunan akta əsasən vergi ödəyicisini inzibati məsuliyyət cəlb etmək

187 Vergi nəzarətinin həyata keçirilməsi və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən daxil olmuş sorğuların icrası ilə bağlı zəruri olan sənədlər və ya onların lazımı qaydada təsdiq edilmiş surətləri vergi orqanının müraciətinə əsasən vergi ödəyicisi tərəfindən neçə gün müddətində təqdim edilməlidir?

- 15 gün
- 20 gün
- 5 gün
- 10 gün

188 Vergi ödəyicisi tərəfindən yoxlamanı bilavasitə həyata keçirən vəzifəli şəxsə verilən sənədlərin və nümunə kimi əşyaların götürülməsi hansı orqanının əsaslandırılmış qərarı ilə həyata keçirilir?

- maliyyə orqanının
- vergi orqanının
- məhkəmənin
- prokurorluğun

189 Səyyar vergi yoxlaması zamanı nümunə kim əşyalar hansı məqsədlər üçün götürülür? 1. gəlirdən çıxılan xərclərə aid edilən malların [işlərin, xidmətlərin] dəyərinin onların fiziki və keyfiyyət göstəriciləri, növü, mənbəyi və digər göstəricilərlə uyğunluğunun yoxlanılması; 2. malların istehsal mənsəyinin müəyyənləşdirilməsi; 3. vergi qanunvericiliyinin pozulmasının, o cümlədən aksiz markası ilə markalanmamış və ya saxta aksiz markası ilə markalanmış malların saxlanılmasının, satışının və idxal olunmasının sübut edilməsi 4. malların keyfiyyət göstəricilərinin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi 5. malların [işlərin, xidmətlərin] bazar qiymətlərinin müəyyənləşdirilməsi

- 2, 4, 5
- 1, 3, 5
- 1, 2, 3
- 2, 3, 4

190 Səyyar vergi yoxlaması keçirildiyi zaman əşyaların nümunə kimi götürülməsinə görə Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və məqsədlərlə yoxlamanı həyata keçirən vergi orqanının vəzifəli şəxsi nə vaxt vergi orqanının rəhbərinə və ya onun müavininə yazılı məlumat verməlidir?

- məlumat verilmir
- həmin gün
- yoxlama başa çatdıqdan sonra
- yoxlamaya başlandıqdan 3 gün sonra

191 Səyyar vergi yoxlaması zamanı əşyaların nümunə kimi götürülməsi haqqında qərarın forması hansı orqan tərəfindən təsdiq edilir?

- Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla Vergilər Nazirliyi tərəfindən
- Vergilər Nazirliyi tərəfindən
- Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla Ədliyyə Nazirliyi tərəfindən
- Nazirlər Kabineti tərəfindən

192 Əşyaların nümunə kimi götürülməsi həcmi, miqdarı, müddəti və götürülmə ilə əlaqədar digər şərtlər nəyə əsasən müəyyən edilir?

- Vergilər Nazirliyi tərəfindən müəyyən edilən miqdara, həcmə və müddətə əsasən
- Azərbaycan Respublikasının ərazisində qüvvədə olan standartlara və normativlərə əsasən
- vergi ödəyicisi tərəfindən müəyyən edilən miqdara və ya həcmə əsasən
- vergi orqanının səyyar vergi yoxlaması aparan vəzifəli şəxs tərəfindən müəyyən edilən miqdara və ya həcmə əsasən

193 Nümunə kimi götürülmüş əşyaların saxlanılması və onların qorunması, qanunvericiliyə uyğun olaraq yaradılmış və fəaliyyət göstərən təşkilatlarda tədqiq edilməsi kimin hesabına həyata keçirilir?

- bələdiyyənin
- vergi orqanının
- vergi ödəyicisinin
- maliyyə orqanının

194 Nümunə kimi götürülmüş əşyalar istehlak xassələrini itirmədiyi halda, həmin əşyalar kimə verilir?

- məhkəməyə göndərilir
- vergi ödəyicisinə qaytarılır
- vergi orqanı tərəfindən satılmaq üçün ticarət obyektlərinə verilir
- qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu alındıqdan sonra vergi ödəyicisinə qaytarılır

195 Vergi ödəyicisindən sənədlərin kim tərəfindən təsdiq edilmiş surətləri götürülür?

- vergi orqanı ilə birlikdə vergi ödəyicisi tərəfindən
- vergi ödəyicisi tərəfindən
- həmin sənədlər təsdiq edilmir
- vergi orqanı tərəfindən

196 Səyyar vergi yoxlaması zamanı vergilərin hesablanması üçün zəruri olmayan sənədlərin və nümunə kimi əşyaların hansı vaxtlarda götürülməsinə yol verilmir?

- mühasib məşğul olduğu müddətdə
- zəruri olmayan sənədlərin və nümunə kimi əşyaların götürülməsi qadağandır.
- saat 13.00-dan saat 14.00-dək olan müddətə
- gecə vaxtı [axşam saat 22.00-dan səhər saat 8.00-dək olan müddətə]

197 Vergi orqanının vəzifəli şəxsi sənədlərin və nümunə kimi əşyaların götürülməsinə qədər hansı hərəkətləri edir?

- vergi ödəyicisinə vergi orqanının rəhbərinin sənədlərin və nümunə kimi əşyaların verilməsi barədə şifahi göstərişini çatdırır
- götürülmə barədə vergi orqanının rəhbərinin [onun müavininin] əsaslandırılmış qərarını təqdim edir və iştirak edən şəxslərə onların hüquq və vəzifələrini izah edir
- yalnız götürülmə barədə vergi orqanının rəhbərinin [onun müavininin] əsaslandırılmış qərarını təqdim edir
- yalnız iştirak edən şəxslərə onların hüquq və vəzifələrini izah edir

198 Vergi ödəyicisinin Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən hansı orqanın qərarı ilə həyata keçirilir?

- prokurorun qərarı ilə
- məhkəmənin qərarı ilə
- yuxarı vergi orqanının qərarı ilə
- daxili işlər orqanının qərarı ilə

199 Səyyar vergi yoxlaması keçirilərkən ekspert hansı sənəd əsasında cəlb edilir?

- ekspertin işlədiyi təşkilatın rəhbərinin tapşırığı əsasında
- müqavilə əsasında
- göndəriş əsasında
- məhkəmənin qərarı əsasında

200 Səyyar vergi yoxlaması keçirilərkən ekspertiza hansı orqanın qərarı ilə təyin edilir?

- Nazirlər Kabinetinin
- səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının
- məhkəmənin
- yuxarı vergi orqanının

201 Səyyar vergi yoxlamasının keçirilməsi zamanı ekspertiza keçirilməsi haqqında qərar çıxarmış vergi orqanı vergi ödəyicisinə münasibətdə aşağıdakı hansı tədbirləri görməlidir? 1. vergi ödəyicisini ekspertizanın keçirilməsi haqqında qərarla tanış etməlidir 2. ekspertin vergi ödəyicisi tərəfindən göstərilən şəxslərdən təyin olunmasına icazə verməməlidir 3. vergi ödəyicisi tərəfindən ekspertə əlavə sualların verilməsinin qarşısı alınmalıdır 4. həmin şəxsə ekspertizanın təyin edilməsi və keçirilməsi zamanı Vergi Məcəlləsində nəzərdə tutulmuş hüquqlarını izah etməlidir

- 3,4
- 1,4
- 2,4
- 2,3

202 Səyyar vergi yoxlaması zamanı ekspertiza aparıldıqda barəsində onlara dair suallar qoyulmamış, iş üçün

əhəmiyyətli olan halları müəyyən etdikdə ...

- yalnız yuxarı vergi orqanının bu barədə qərarı əsasında həmin hallar haqqında özünün rəyinə nəticələr daxil etmək hüququ vardır
- həmin hallar haqqında özünün rəyinə nəticələr daxil etmək hüququ vardır
- yalnız müstəsna hallarda həmin hallar haqqında özünün rəyinə nəticələr daxil etmək hüququ yoxdur
- ekspert tərəfindən aparılan araşdırma, gəlidiyi nəticələr və qoyulan suallara əsaslandırılmış cavablar yoxlama aktına daxil edilmir

203 Səyyar vergi yoxlaması keçirilərkən təkrar ekspertiza nə vaxt təyin edilir?

- heç bir halda təyin edilmir
- ekspertin rəyi əsaslı olmadığı və onun düzgün olmasında şübhələrin olduğu hallarda
- ekspertin rəyi kifayət qədər aydın və dolğun olmadığı hallarda
- heç bir halda təyin edilmir

204 Səyyar vergi yoxlaması zamanı cəlb edilən mütəxəssisin xüsusi bilik və təcrübəsi olmaqla yanaşı, aşağıdakı hansı vəziyyətin olması məcburidir?

- o, müəyyən edilmiş qaydada vergi orqanında mütəxəssis kimi qeydiyyatdan keçməlidir
- o, işin nəticələrində maraqlı olmamalıdır
- mütəxəssis vergi ödəyicisinin ailə üzvü olmalıdır
- o, işin nəticələrində maraqlı olmalıdır

205 Səyyar vergi yoxlaması zamanı tərcüməçi hansı sənəd əsasında dəvət olunur?

- tərcüməçinin işlədiyi təşkilatın rəhbərinin əmri əsasında
- müqavilə əsasında
- məhkəmənin qərarı əsasında
- göndəriş əsasında

206 Səyyar vergi yoxlaması zamanı dəvət edilən müşahidəçi ən azı neçə nəfər olmalıdır?

- 1 nəfər
- 2 nəfər
- məhdudiyət qoyulmur
- 4 nəfər

207 Səyyar vergi yoxlamasının keçirilməsi zamanı dəvət edilən müşahidəçi həyata keçirilən hərəkətlərə dair aşağıdakı hansı tədbirləri görə bilər? 1. vergi ödəyicisinin cinayət məsuliyyətinə cəlb olunması barədə müvafiq orqanlara müraciət edilməsi barədə təklif verə bilər 2. vergi orqanlarının yoxlamamı keçirən vəzifəli şəxslərinin qeyri-qanuni hərəkətlərini protokola daxil edə bilər 3. keçirilən hərəkətlərə dair öz qeydlərini protokola daxil edə bilər 4. zərurət olduqda həmin hərəkətlərə dair öz izahatlarını verə bilər

- 1, 4
- 3, 4
- 2, 4
- 1, 3

208 Vergi yoxlamasının həyata keçirilməsi üzrə hərəkətlərin icraatı zamanı tərtib edilən protokolu imzalayan şəxslərin hansı hüququ vardır?

- həmin şəxslərin protokola daxil edilməli olan və ya işə tikilməli olan qeydlər etmək hüququ yoxdur
- həmin şəxslərin protokola daxil edilməli olan və ya işə tikilməli olan qeydlər etmək hüququ vardır
- həmin şəxslərin protokolu imzalamaqdan başqa heç bir hüququ yoxdur
- həmin şəxslərin yalnız protokola daxil edilməli olan qeydlər etmək hüququ vardır

209 Səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri [rəhbərin müavini] 10 gün müddətində aşağıda göstərilən qərarlardan hansıları çıxara bilər? 1. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi 2. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması 3. vergi ödəyicisinin əmlakının siyahıya alınması 4. xronometraj metodu ilə müşahidə aparılması 5. əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi

- 3, 4, 5
- 1, 2, 5
- 1, 2, 3
- 2, 3, 4

210 Səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri [rəhbərin müavini] neçə gün müddətində qərar çıxarır?

- 20 gün
- 10 gün
- 5 gün
- 15 gün

211 Vergi ödəyicisi və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində vergi orqanının qərarının surəti və [və ya] tələbnaməsi ona təqdim oluna bilinməsə, bu sənədlər [sənəd] hansı vaxtdan təqdim edilmiş hesab edilir?

- aktın yazıldığı gündən
- onların [onun] sifarişli məktubla alınması günündən
- qərarın çıxarıldığı gündən
- tələbnamədə göstəriləyi tarixdən

212 Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərdə həyata keçirilən operativ vergi nəzarəti hansı məsələləri əhatə edir? 1. müəyyən edilmiş qaydada və hallarda vergi orqanlarında uçota durmayan və ya «Fərqlənmə nişanı» almayan vergi ödəyicilərinin aşkar edilməsi 2. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması 3. vergi ödəyicilərinin vergilərinin düzgün hesablanması 4. xüsusi razılıq [lisenziya] tələb olunan fəaliyyət növləri ilə belə razılıq [lisenziya] olmadan məşğul olan şəxslərin aşkar edilməsi 5. vergi ödəyiciləri tərəfindən təqdim olunmalı olan bəyannamələrin vaxtında təqdim olunması

- 3, 4, 5
- 1, 2, 4
- 1, 2, 3
- 1, 3, 5

213 Vergi yoxlaması keçirildikdə, vergi ödəyicisinə və ya onun sahibliyində, istifadəsində və sərəncamında olan əmlaka hansı məbləğdə qanunsuz olaraq zərər vurulmasına yol verilir?

- 150 manat
- yol verilmir
- 50 manat

100 manat

214 Vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi haqqında qərarın çıxarılmasından sonra müvafiq vergi orqanı vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilən şəxsdən müəyyən edilən maliyyə sanksiyalarını hansı qaydada alır?

- vergi orqanının müəyyən etdiyi istənilən qaydada
 Vergi Məcəlləsi ilə müəyyən edilən qaydada və ya məhkəmə qaydasında
 yalnız məhkəmə qaydasında
 yalnız Vergi Məcəlləsi ilə müəyyən edilən qaydada

215 Vergi ödəyicisi vergi qanunvericiliyinin pozuntusu olan eyni hərəkətə [hərəkətsizliyə] görə təkrarən neçə dəfə məsuliyyətə cəlb oluna bilər?

- istənilən sayda
 təkrarən cəlb oluna bilməz
 2 dəfə
 1 dəfə

216 Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar kimin xeyrinə şərh olunur?

- Gömrük orqanlarının
 Vergi ödəyicisinin
 Vergi orqanlarının
 Məhkəmə orqanlarının

217 Vergi ödəyicisinin və ya vergi agentinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi, onları vergi öhdəliklərinin yerinə yetirilməsindən azad edirmi?

- azad edilib-edilməməsi vergi orqanının rəhbəri tərəfindən həll edilir
 azad etmir
 azad edir
 qismən azad edir

218 Verginin [o cümlədən ödəmə mənbəyində verginin] hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatması vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa, vergi ödəyicisinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin [kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla] neçə faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir?

- 50 faizi
 100 faizi
 20 faizi
 40 faizi

219 Aşağıdakı hallardan hansı vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən hallara aid deyil?

- Vergi orqanlarının qərarlarına yenidən baxıldıqda vergi ödəyicisinin hərəkətləri üçün hüquqi əsaslar olmasının aşkar edilməsi

- Vergi hesabatının əsas olmadan müəyyən edilmiş vaxtda təqdim edilməməsi
- Vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunun təbii fəlakət, yaxud digər fəvqəladə və qarşısı alınmaz hadisələr nəticəsində törədilməsi
- Vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunun vergi ödəyicisi-fiziki şəxs tərəfindən xəstə halı ilə əlaqədar olaraq öz hərəkətlərinə nəzarət [özünə hesabat verməyi] və rəhbərlik etməyi bacarmadığı vəziyyətdə törədilməsi

220 Vergi qanunvericiliyinin pozulması anından neçə il keçdikdə şəxs həmin qanunvericiliklə bağlı hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz?

- 4 il
- 3 il
- 1 il
- 2 il

221 Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banka və ya digər kredit təşkilatına sərəncamın verildiyi tarixdən vergi ödəyicisi tərəfindən onun kassasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hesabdan pul vəsaitinin silinməsi növbəliliyi pozulmaqla, nağd qaydada məxaric əməliyyatları aparıldıqda – aparılmış məxaric əməliyyatlarının neçə faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir?

- 100 faizi
- 50 faizi
- 40 faizi
- 25 faizi

222 Nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən [nəzarət kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən] nağd pul hesablaşmalarının aparılmasına il ərzində birinci dəfə yol verildikdə vergi ödəyicisinə nə qədər maliyyə sanksiyası tətbiq edilir?

- 200 manat
- 400 manat
- 800 manat
- 1200 manat

223 Qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına il ərzində birinci dəfə yol verildikdə vergi ödəyicisinə nə qədər maliyyə sanksiyası tətbiq edilir?

- 900 manat
- 400 manat
- 800 manat
- 1200 manat

224 Nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına il ərzində birinci dəfə yol verildikdə vergi ödəyicisinə nə qədər maliyyə sanksiyası tətbiq edilir?

- 900 manat

- 400 manat
 800 manat
 1200 manat

225 Plombların vurulması və açılması arasındakı müddətdə nəzarət-ölçü cihazlarının göstəricilərində dəyişikliklərin edilməsinə, texnoloji avadanlıqlardakı plombların zədələnməsinə, istehsal olunmuş məhsulların aksiz markası ilə markalanmamasına, tam uçota alınmamasına, aksiz markaların inventarizasiyasında kənarlaşmalara yol verilməsinə, eləcə də Vergi Məcəllənin müvafiq maddəsinin tələblərini pozmaqla hazır məhsulun istehsal sahəsindən kənara çıxarılmasına görə vergi ödəyicisinə nə qədər maliyyə sanksiyası tətbiq edilir?

- 50 manat
 5000 manat
 500 manat
 50000 manat

226 Vergi və ya cari vergi ödəməsi müəyyən edilmiş müddətdə ödənilmədikdə, Vergi Məcəlləsi ilə müəyyən edilən faiz vergi ödənişlərinə münasibətdə hansı dövrə tətbiq edilir?

- bütün ötmüş müddətə
 bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti
 cari vergi ödənişlərinə faiz hesablanmır
 bütün ötmüş müddətə, ancaq üç ildən çox olmamaq şərti ilə

227 Hüquqi şəxsə, fərdi sahibkara, filiala və nümayəndəliyə, vergi orqanı tərəfindən verilən şəhadətnamə-dublikat olmadan sahibkarlıq fəaliyyətini göstərən hüquqi və fiziki şəxslərə hesablaşma hesabı və digər hesablar açdığına görə banklara və bank əməliyyatlarının ayrı-ayrı növlərini həyata keçirən kredit təşkilatlarına hər açılmış hesab üçün hansı məbləğində maliyyə sanksiyası tətbiq edilir?

- 200 manat
 400 manat
 50 manat
 150 manat

228 Vergi ödəyicilərinə vergi orqanlarının hüquqa zidd hərəkətləri [qərarları] və ya hərəkətsizliyi, vergi orqanlarının vəzifəli şəxslərinin və digər işçilərinin öz vəzifələrini icra etdikdə, onların hüquqa zidd hərəkətləri [qərarları] və ya hərəkətsizliyi nəticəsində dəymiş zərər hansı qaydada ödənilir?

- qeyd olunan hərəkətlər [qərarlar] və ya hərəkətsizliklər nəticəsində dəymiş zərər ödənilmir
 məhkəmənin qərarı əsasında
 yuxarı vergi orqanının qərarı əsasında
 ərazi vergi orqanının qərarı əsasında

229 Vergi orqanlarının qərarlarından [aktlarından], habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən [hərəkətsizliyindən] şikayət qanunla müəyyən edilmiş qaydada kimə verilir?

- hüquq mühafizə orqanlarına
 yuxarı vergi orqanına [yuxarı vəzifəli şəxsə] və [və ya] məhkəməyə
 vergi ödəyicisinin tabe olduğu yuxarı təşkilata
 şikayət verilməsi qadağandır

230 Vergi ödəyicisinin və ya başqa borclu şəxsin vergi orqanının qərarlarından [aktlarından], vergi orqanının vəzifəli şəxslərinin hərəkətlərindən [hərəkətsizliyindən] şikayətinə yuxarı vergi orqanı və ya onun vəzifəli şəxsi tərəfindən həmin şikayət alındığı gündən neçə gün müddətində baxılır?

- 10.0
 30.0
 15.0
 60.0

231 Vergi ödəyicisi və ya başqa borclu şəxs tərəfindən şikayət edilən qərar [akt] və ya hərəkət Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olmadıqda, həmin qərarın [aktın] və ya hərəkətin tam və ya qismən dayandırılması barədə qərarı hansı orqan verə bilər?

- yalnız həmin aktı qəbul etmiş vergi orqanının rəhbəri
 həmin aktı qəbul etmiş vergi orqanının rəhbəri və ya yuxarı vergi orqanı
 yalnız yuxarı vergi orqanı
 həmin qərar [akt] və ya hərəkət yalnız məhkəmə orqanları tərəfindən tam və ya qismən dayandırılabilir
 [yeni cavab]həmin qərar [akt] və ya hərəkət yalnız məhkəmə orqanları tərəfindən tam və ya qismən dayandırılabilir

232 Vergi ödəyicisi vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə nə göndərir?

- məlumat
 bildiriş
 xəbərdarlıq
 şəxsi hesab və rəqəbin surətini

233 Sərəncamın banka və ya digər kredit təşkilatına daxil olduğu gündən neçə gün ərzində borc ödənilmədikdə geri qaytarılır?

- 90 gün ərzində
 sərəncam qaytarılmır
 30 gün ərzində
 60 gün ərzində

234 Vergi orqanı vergi ödəyicisinin hansı hesabından yalnız ƏDV üzrə vergi borclarının dövlət büdcəsinə alınmasını təmin edir?

- vergi orqanını razılığı ilə rezident banklarda olan hesablardan
 ƏDV depoziti hesabından
 hesablaşma hesabından
 yalnız valyuta hesabından

235 Hansı halda bank və ya digər kredit təşkilatı vergi ödəyicinin valyuta hesabındakı vəsaiti dondurur və dərhal bu barədə vergi ödəyicisinə məlumat göndərir?

- vergi orqanlarının vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması haqqında sərəncamı vergi ödəyicisinin hesablaşma hesabına yönəldildikdə
 vergi orqanlarının vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması haqqında sərəncamı vergi ödəyicisinin valyutada olan bank hesabına yönəldildikdə

- vergi orqanlarının yalnız vergilər üzrə borcların dövlət büdcəsinə alınması haqqında sərəncamı vergi ödəyicisinin valyutada olan bank hesabına yönəldildikdə
- yalnız vergi orqanlarının faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması haqqında sərəncamı vergi ödəyicisinin valyutada olan bank hesabına yönəldildikdə

236 Vergi orqanının vergilər üzrə borcların və faizlərin dövlət büdcəsinə alınması haqqında sərəncamı bir neçə bank və ya kredit təşkilatına verildikdə və bu zaman vergilər üzrə borclar və faizlər vergi ödəyicisinin hər hansı milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alındıqda, vergi orqanı hansı tədbiri görür?

- digər banklara və ya kredit təşkilatlarına verilən sərəncamların orada saxlanılmasını təmin
- digər banklara və ya kredit təşkilatlarına verilən sərəncamların dərhal geri qaytarılmasını təmin edir
- heç bir tədbir görülmür
- digər banklara və ya kredit təşkilatlarına verilən sərəncamların mərhələ-mərhələ geri qaytarılmasını təmin edir

237 Aşağıda göstərilən hansı hallarda vergi orqanının vergini əlaqəli məlumatla əsasən hesablamaq hüququ vardır?

- vergi ödəyicisinin xahişi olduqda
- mühasibat uçotu aparılmadıqda
- heç vaxt
- istənilən halda

238 Aşağıdakı məlumatlardan hansı əlaqəli məlumatlar hesab edilir 1. vergi ödəyicisinin mülkiyyətində və istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar 2. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri 3. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olmayan hər hansı digər məlumatlar 4. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri 5. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatları

- 3, 4, 5
- 1, 2, 4, 5
- 1, 3, 4
- 2, 3, 4, 5

239 Vergilər əlaqəli məlumatlar və analogi vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği necə müəyyənləşdirilir?

- vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analogi fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala əlavə etməklə müəyyənləşdirilir
- vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analogi fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir
- vergi ödəyicisinin həmin hesabat dövründə mənfəətində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir
- vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analogi fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala bölməklə müəyyənləşdirilir

240 Əlaqəli məlumatla əsasən vergi hesablanarkən, vergi ödəyicisinin hansı artıq ödəmələri nəzərə alınır?

- yalnız artıq ödənilmiş vergiləri və maliyyə sanksiyaları
- artıq ödənilmiş vergiləri, faizləri və maliyyə sanksiyaları

- artıq ödəmələr nəzərə alınmır
- yalnız artıq ödənilmiş faizləri və maliyyə sanksiyaları

241 Şəxs fərdi istehlakına, o cümlədən əmlak alınmasına çəkilən xərclərin ödənilməsi üçün kifayət olmayan məbləğdə gəlir əldə etdiyini bildirirsə, vergi orqanı gəliri və vergiləri necə müəyyənləşdirir?

- həmin şəxsin əvvəlki dövrlərdəki mənfəətinə əsasən
- həmin şəxsin əvvəlki dövrlərdəki gəlirlərini, habelə kredit və borclarını nəzərə almaqla çəkdiyi xərclərə əsasən
- həmin şəxsin əvvəlki dövrlərdəki vergi yükünü nəzərə almaqla
- yalnız həmin şəxsin əvvəlki dövrlərdəki gəlirlərini nəzərə almaqla çəkdiyi xərclərə əsasən

242 Vergi Məcəlləsində müəyyən edilən hər hansı müddət nə vaxt bitir?

- Vergi Məcəlləsində göstərilən dövrün sonuncu gününün əvvəlində
- Vergi Məcəlləsində göstərilən dövrün sonuncu gününün axırında
- Vergi Məcəlləsində göstərilən dövrün sonuncu günündən sonrakı gün
- Vergi Məcəlləsində göstərilən dövrün sonuncu günündən əvvəlki gün

243 Vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı bildiriş və ya digər sənəd kim tərəfindən imzalanmalı və təsdiq edilməlidir?

- adı göstərilməklə vergi orqanının yalnız rəhbərinin müavini tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir
- adı göstərilməklə vergi orqanının rəhbəri [onun müavini] tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir
- yalnız vergi orqanının rəhbəri tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir
- adı göstərilməklə vergi orqanının müvafiq struktur bölməsinin rəhbəri tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir

244 Vergi ödəyicisinin ayrı-ayrı uçot sənədləri xarici dildə tərtib edildikdə ...

- vergi orqanlarının həmin sənədləri Azərbaycan dilinə tərcümə olunmasını tələb etməyə ixtiyarı yoxdur
- vergi orqanları onları Azərbaycan dilinə rəsmi surətdə tərcümə olunmasını tələb edə bilər
- yalnız məhkəmənin qərarı əsasında həmin sənədlər vergi ödəyicisi tərəfindən Azərbaycan dilinə tərcümə edilə bilər
- sənədlər vergi ödəyicisi tərəfindən Azərbaycan dilinə tərcümə edilməməlidir

245 Vergi hesabatını aşağıda göstərilən hansı şəxslər imzalamalıdırlar? 1. vergi ödəyicisi 2. vergi ödəyicisinin ailə üzvü olan istənilən şəxs 3. vergi ödəyicisinin müəyyən edilmiş qaydada vəkil edilmiş nümayəndəsi 4. vergi ödəyicisi və vergi orqanının vəzifəli şəxsi

- 2, 3
- 1, 3
- 1, 2, 4
- 1, 3, 4

246 Vergi orqanı tərəfindən vergi hesabatının onun barəsində kameral vergi yoxlaması aparıldıqdan sonra və ya hər hansı hərəkətlərin həyata keçirilməsi ilə qəbul edilməsi şərtləndirilə bilərmi?

- Vergi ödəyicisinin müraciətinə əsasən şərtləndirilə bilər
- Şərtləndirilməsi yolverilməzdir
- Vergi orqanının qərarı ilə şərtləndirilə bilər
- Müstəsna hallarda şərtləndirilə bilər

247 Görülmüş işlərin və ya göstərilmiş xidmətlərin haqqını ödəyən, yaxud hər hansı digər ödəmələr aparan şəxs qanunla müəyyən edilmiş hallarda və qaydada nə barədə vergi orqanına məlumat verməlidirlər?

- işləri görən və ya xidmətləri göstərən şəxslərin rezident və ya qeyri-rezident olması barədə
- ödənilmiş məbləğlər haqqında
- görülmüş işlər və ya göstərilmiş xidmətlər haqqında
- işləri görən və ya xidmətləri göstərən şəxslər barədə

248 Qanunvericiliyə müvafiq olaraq hesabat üzrə hesablanmış verginin məbləği ödənilmiş məbləğdən artıq olduqda, yaranan fərqlə bağlı hansı tədbir görülməlidir?

- verginin ödənilməsinin son müddəti günündən hesablanan faizlər nəzərə alınmaqla həmin fərqin 50%-i büdcəyə keçirilməlidir
- verginin ödənilməsinin son müddəti günündən hesablanan faizlər nəzərə alınmaqla həmin fərq büdcəyə keçirilməlidir
- verginin ödənilməsinin son müddəti günündən 3 gün sonra hesablanan faizlər nəzərə alınmaqla həmin fərq büdcəyə keçirilməlidir
- verginin ödənilməsinin son müddəti günündən hesablanan faizlər nəzərə alınmadan həmin fərq büdcəyə keçirilməlidir

249 Banklar və bank əməliyyatlarının ayrı-ayrı növlərini həyata keçirən digər kredit təşkilatları hüquqi şəxslərin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslərin milli və ya xarici valyutada cari və ya digər hesablarından vəsaitin tutulması üzrə əməliyyatların aparıldığı gün daha hansı əməliyyatları aparmağa borcludurlar?

- vergi məbləğlərinin hesablanmasının düzgünlüyünə nəzarət etməyə
- vergi məbləğlərini müvafiq büdcəyə keçirməyə [bank və ya büdcəyə kassa xidməti göstərən digər maliyyə idarəsinə köçürməyə]
- vergi məbləğlərini vergi ödəyicilərindən tutmağa
- vergi məbləğlərini hesablamağa

250 Müvəkkil bank müəyyən edilmiş formada və qaydada göndərilən bildirişi aldıqdan sonra hansı məlumatların vergi orqanına veriləcəyi barədə 5 gün ərzində hüquqi şəxsə və fərdi sahibkara rəsmi məlumat göndərməlidir [verməlidir]?

- vergi ödəyicisinin fəaliyyəti haqqında məlumatların
- həmin bildirişdə göstərilən məlumatların
- verginin hesablanması üçün zəruri olan məlumatların
- vergitutma obyektinə bağlı məlumatların

251 Rezident fiziki şəxslərin gəlirləri üzrə vergitutma obyektinə nədir?

- Vergilər Nazirliyi tərəfindən müəyyənləşdirilən dövr üçün rezidentlərin bütün gəliri ilə həmin dövrdə Vergi Məcəlləsi ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir.
- vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün Vergi Məcəlləsi ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir
- vergi ili üçün rezidentlərin yalnız Azərbaycan mənbəyindən əldə etdiyi gəliri ilə həmin dövr üçün Vergi Məcəlləsi ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir.
- vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün Vergi Məcəlləsi ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ nəzərə alınmadan vergiyə cəlb edilən gəlirdir.

252 Azərbaycan Respublikasında daimi nümayəndəlik vasitəsilə fəaliyyət göstərən qeyri-rezident fiziki şəxsin

daimi nümayəndəliyi ilə əlaqədar olan gəlirindən vergi necə tutulur?

- gəlirdən Azərbaycan Respublikasının hüduqlarından kənarəda çəkilən xərclər çıxılmaqla
- gəlirdən gəlirin əldə edilməsi ilə bağılı xərclər çıxılmaqla
- ödəmə mənbəyində gəlirdən xərclər çıxılmamaqla
- ödəmə mənbəyində gəlirdən xərclər çıxılmaqla

253 Qeyri-rezident fiziki şəxsin ödəmə mənbəyində vergiyə cəlb edilməsi nəzərdə tutulan ümumi gəliri hansı qaydada vergitutma obyektidir?

- əgər fiziki şəxsin vergiyə cəlb edilməsi ödəmə mənbəyində nəzərdə tutulan ümumi gəliri, yalnız sahibkarlıq fəaliyyətindən əldə edilmişdirsə, vergitutma obyektidir
- gəlirdən çıxılan məbləğ nəzərə alınmadan ödəniş yerində vergitutma obyektidir
- vergitutma obyektii deyil
- gəlirdən çıxılan məbləğ nəzərə alınmaqla ödəniş yerində vergitutma obyektidir

254 Vergitutma məqsədləri üçün rezident fiziki şəxsin gəliri dedikdə hansı gəlir başa düşülür?

- yalnız sahibkarlıq fəaliyyətindən əldə edilən gəlir
- Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüduqlarından kənarəda əldə etdiyi gəlir
- ancaq Azərbaycan Respublikasında əldə etdiyi gəlir
- ancaq Azərbaycan Respublikasının hüduqlarından kənarəda əldə etdiyi gəlir

255 Qeyri-rezident vergi ödəyicisinin gəlirinə aşağıdakılardan hansılar aiddir? 1. müzdlü işlə əlaqədar əldə edilən gəlir 2. faktiki ezamiyyə xərcləri 3. müzdlü işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir 4. vergilərdən azad edilən gəlirlərdən başqa bütün digər gəlirlər 5. vergilərdən azad edilən və edilməyən digər gəlirlər

- 3; 4; 5
- 1; 3; 4
- 1; 2; 3
- 2; 3; 4

256 İşəgötürən tərəfindən fiziki şəxsə banklararası kredit hərracında olan faiz dərəcəsiindən aşağı faiz dərəcəsi ilə ssuda verildiği halda hansı məbləğ müzdlü işlə əlaqədar alınan gəlirdir?

- bu tipli ssudalar üzrə banklararası kredit hərracında olan faiz dərəcəsinə uyğun faizlə ödənməli olan məbləğlə aşağı faiz dərəcəsinə uyğun ödənməli olan məbləğin cəmi
- bu tipli ssudalar üzrə banklararası kredit hərracında olan faiz dərəcəsinə uyğun faizlə ödənməli olan məbləğlə aşağı faiz dərəcəsinə uyğun ödənməli olan məbləğ arasındakı fərq
- ssudanın tam məbləği
- bu halda müzdlü işlə əlaqədar gəlir yaranmır

257 Müzdlü işlə əlaqədar alınan gəlirlərə aşağıdakılardan hansılar aiddir? 1. işçinin xərclərinin əvəzi ödənildiyi halda ödənen vəsaitin məbləği 2. işçinin işə götürənə olan borcunun və ya öhdəliyinin bağışlandıği halda, həmin borcun və ya öhdəliyin məbləği 3. əsas vəsaitlərin təqdim edilməsindən alınan gəlir 4. işəgötürən tərəfindən ödənilən sığorta haqları 5. dividend

- 3; 4; 5
- 1; 2; 4
- 1; 2; 3
- 2; 3; 4

258 İşə götürən tərəfindən ödənilən sığorta haqları hansı gəlirə aiddir?

- qeyri- sahibkarlıq fəaliyyətindən gəlirə
- müzdlü işlə əlaqədar alınan gəlirə
- gəlirə aid deyildir
- sahibkarlıq fəaliyyətindən gəlirə

259 İşə götürən tərəfindən əyləncə və yemək xərclərinin [müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalar daxilində müalicə-profilaktik yeməklərə, süd və ona bərabər tutulan digər məhsullara və vasitələrə sərf olunan xərclər, həmçinin dəniz nəqliyyatında üzücü heyətə verilən yemək xərcləri istisna olmaqla], habelə işçilərin mənzil və digər sosial xarakterli xərclərinin çəkilməsinin nəticəsi kimi əldə edilən gəlir vergi tutulan gəlirə aiddirmi?

- vergilərdən azad edilən gəlirlərdən başqa digər gəlirlərə aiddir
- vergi tutulan gəlirə aid deyildir
- qeyri- sahibkarlıq fəaliyyətindən gəlirə aiddir
- sahibkarlıq fəaliyyətindən gəlirə aiddir

260 Aşağıdakılardan hansı sahibkarlıq fəaliyyətindən gəlirə aiddir?

- faiz gəliri
- sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin təqdim edilməsindən gəlir
- sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan aktivlərin təqdim edilməsindən gəlir
- əsas vəsaitlərin köhnəlməsindən əldə olunan gəlir

261 Hansı gəlir qeyri-sahibkarlıq fəaliyyətindən gəlirə aid deyildir?

- həyatın yığım sığortası üzrə sığorta olunanın ödədiyi və ya onun xeyrinə ödənilən sığorta haqları ilə sığorta ödənişləri arasındakı fərq
- sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına və ya müəssisənin bağlanması razılıq verilməsinə görə alınan gəlir
- sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin təqdim edilməsindən gəlir
- əmlakın icarəyə verilməsindən gəlir

262 Hansı gəlirlər qeyri – sahibkarlıq fəaliyyətindən gəlirə aiddir? 1. sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin təqdim edilməsindən gəlir 2. gəlirdən çıxılan kompensasiya edilən məbləğlərdən və ya ehtiyatların azalmasından gəlir 3. həyatın yığım sığortası üzrə sığorta olunanın ödədiyi və ya onun xeyrinə ödənilən sığorta haqları ilə sığorta ödənişləri arasındakı fərq. 4. dividend 5. işçinin xərclərinin əvəzi ödənilməsi halda, ödənen vəsaitin məbləği

- 2, 4, 5
- 1, 3, 4
- 1, 4, 5
- 2, 3, 4

263 Aylıq gəliri 2500 manatdan artıq olan fiziki şəxsin gəlir vergisinin hesablanması zamanı hansı ən yüksək dərəcə tətbiq olunur?

- 35 faiz
- 25 faiz
- 14 faiz

20 faiz

264 Aylıq gəliri 2500 manatadək olan fiziki şəxsin gəlir vergisinin hesablanması zamanı hansı dərəcə tətbiq olunur?

140 manat + 12000 manatdan çox olan məbləğin 35 faizi

14 faiz

35 faiz

140 manat + 1000 manatdan çox olan məbləğin 30 faizi

265 Qeyri-sahibkarlıq fəaliyyəti üzrə illik gəlirinin məbləği 30000 manatdan artıq olan fiziki şəxsin gəlir vergisinin hesablanması zamanı hansı ən yüksək dərəcə tətbiq olunur ?

45 faiz

25 faiz

30 faiz

35 faiz

266 Azərbaycan vətəndaşı olmayan diplomatik və konsulluq əməkdaşının rəsmi məşğulluğundan gəliri hansı dərəcə ilə vergiyə cəlb olunur?

10 faiz

gəlir vergisindən azaddır

12 faiz

25 faiz

267 Xaricdə müalicə haqlarını ödəmək üçün fiziki şəxsə verilən maddi yardımın dəyərinin hansı məbləğindən vergi tutulur?

şərti maliyyə vahidinin 50 misindən çox olan hissəsindən

2000 manatdan çox olan hissəsindən

maddi yardımın tam məbləğindən

maddi yardım məbləğinin 50 faizindən

268 Mirasların dəyərinin hansı məbləğindən gəlir vergisi tutulur?

şərti maliyyə vahidinin 1000 misindən çox olan hissəsindən

20000 manatdan çox olan hissəsindən

2000 manatdan çox olan hissəsindən

200 manatdan çox olan hissəsindən

269 Təhsil və ya müalicə haqları almış şəxslərə güzəşt hansı halda verilir?

təhsil və ya müalicə haqları yalnız qeyri-rezident şəxslər tərəfindən ödənildikdə

həmin məbləğlərin təyinatı üzrə ödənildiyini təsdiq edən müvafiq sənədlər təqdim edildikdə

həmin məbləğlər dövlət büdcəsinin vəsaiti hesabına ödənildikdə

təhsil və ya müalicə haqları almış şəxslər vergi ödəyicisi olduqda

270 Miras vergi ödəyicisinin ailə üzvündən alındığı halda mirasın hansı məbləğindən gəlir vergisi tutulur?

20000 manatdan çox olan hissəsindən

- vergi tutulmur
- miras məbləğinin 50 faizindən
- 1000 manatdan çox olan hissəsindən

271 Fiziki şəxslərə ödənilmiş dövlət müavinətləri hansı qaydada vergiyə cəlb edilir?

- 2000 manatdan artıq olan hissəsindən vergi tutulmur
- vergiyə cəlb edilmir
- 1000 manatdan artıq olan hissəsi vergiyə cəlb olunur
- 100 manatdan artıq olan hissəsi vergiyə cəlb edilir

272 Əmanətlərin Sığortalıması Fondunun gəlirləri mənfəət vergisinə hansı dərəcə ilə cəlb olunur?

- 22 faiz
- vergi tutulmur
- 35 faiz
- 10 faiz

273 Fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı müddətli işlə əlaqədar əldə edilən illik gəliri 3000 manatadək olduqda, gəlir vergisinə münasibətdə hansı məbləğdə azadolma tətbiq edilir?

- minimum əmək haqqının 2 misli
- minimum əmək haqqının 12 misli
- 360 manat
- heç bir güzəşt tətbiq olunmur

274 Həyatın yığım sığortası və pensiya sığortası üzrə 3 ildən az olmayan müddətə bağlanan müqavilənin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra sığortalıya ödənilən hər hansı məbləğlərin hansı hissəsi vergiyə cəlb olunur?

- 2000 manatdan artıq olan hissəsi
- vergidən azaddır
- 1000 manatdan artıq olan hissəsi
- 3000 manatdan artıq olan hissəsi

275 Fiziki şəxsə dəymiş zərərlərin ödənilməsi ilə bağlı alınan kompensasiya ödənişləri gəlir vergisinə hansı qaydada cəlb olunur?

- kompensasiya ödənişlərinin 50 faizi vergiyə cəlb olunur
- vergidən azaddır
- 200 manatdan çox olan hissəsindən vergi tutulur
- tam məbləğdə vergi tutulur

276 Fiziki şəxslərin xalq musiqi alətlərinin istehsalından əldə etdikləri gəlirləri gəlir vergisinə necə cəlb olunur?

- 30 manatdan çox olan hissəsindən vergi tutulur
- vergi tutulmur
- gəlirin 50 faizi vergiyə cəlb olunur
- tam məbləğdən vergi tutulur

277 Müvafiq qaydada dövlət qeydiyyatından keçmiş lotereyalardan, habelə dövlət daxili uduşlu istiqrazlardan

əldə olunan uduşların dəyəri gəlir vergisinə hansı qaydada cəlb olunur?

- uduşların dəyəri çıxılmaqla qalan məbləğin 25 faizi vergiyə cəlb olunur
- gəlir vergisindən azaddır
- tam məbləğdə vergiyə cəlb olunur
- uduşların dəyəri çıxılmaqla qalan məbləğin 50 faizi vergiyə cəlb olunur

278 İstehsalatdan ayrılmaqla təhsil almağa göndərilmiş tələbələrə, aspirantlara [magistrlərə] müəssisə və təşkilatların hesabına ödənilən təqaüdün hansı hissəsi vergiyə cəlb edilir?

- 50 faizi
- cəlb edilmir
- 30 faizi
- 40 faizi

279 Yarışlarda, müsabiqələrdə əşya şəklində alınan mükafatların hansı dəyəri gəlir vergisinə cəlb olunur?

- əşya şəklində olan mükafatın 200 manatdan çox olan hissəsindən vergi tutulur
- əşya şəklində olan mükafatın tam dəyəri vergiyə cəlb olunmur
- mükafatın 50 faizi vergiyə cəlb olunur
- əşya şəklində olan mükafatın 300 manatdan çox olan hissəsindən vergi tutulur

280 Dövlət qulluqçusuna pensiya yaşına çatmasına görə könüllü işdən çıxması ilə əlaqədar verilən birdəfəlik haqq gəlir vergisinə hansı qaydada cəlb olunur?

- birdəfəlik haqqın 50 faizi vergiyə cəlb olunur
- vergidən azaddır
- 1000 manatdan çox olan hissəsindən vergi tutulur
- tam məbləğdə vergi tutulur

281 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallar ilə təltif edilmiş şəxslərin hər hansı muzzdlu işdən əldə etdikləri gəlirləri gəlir vergisinə necə cəlb olunur?

- 200 manatdan çox olan hissəsindən
- 400 manatdan çox olan hissəsindən
- gəlirin 50 faizindən vergi tutulur
- vergi tutulmur

282 Çernobil AES-də qəza nəticəsində şüa xəstəliyinə tutulmuş şəxslərin hər hansı muzzdlu işdən əldə etdikləri aylıq gəlirinin hansı məbləğindən vergi tutulur?

- gəlirin tam məbləği vergiyə cəlb olunur
- 400 manatdan çox olan hissəsindən vergi tutulur
- vergi tutulmur
- gəlirin 50 faizi vergiyə cəlb olunur

283 Aşağıdakı hansı fiziki şəxslərin hər hansı muzzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır? 1. həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin valideynləri, habelə vəzifələrinin icrası zamanı həlak olmuş dövlət qulluqçularının valideynləri və arvadları [ərləri]. [Bu şəxslərin arvadlarına [ərlərinə] güzəşt o halda verilir ki, onlar təkrar nikaha girmiş olmasınlar] 2. I və II qrup müharibə əlilləri 3. I və II qrup əlillər [müharibə əlillərindən başqa] 4. 1990-cı il yanvarın 20-də SSRİ qoşunlarının müdaxiləsi

nəticəsində, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı həlak olmuş şəxslərin valideynləri və arvadları [ərləri]. [Bu şəxslərin arvadlarına [ərlərinə] güzəşt o halda verilir ki, onlar təkrar nikaha girmiş olmasınlar] 5. Əfqanıstana və döyüş əməliyyatları aparılan başqa ölkələrə göndərilmiş hərbi qulluqçular və təlim-yoxlama toplanışlarına çağırılmış hərbi vəzifəli

- 2, 4, 5
 1, 4, 5
 1, 3, 5
 2, 3, 4

284 Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin hər hansı muzzdlu işdən əldə etdikləri aylıq gəlirinin hansı məbləğindən vergi tutulur?

- gəlirin tam məbləği vergiyə cəlb olunur
 100 manatdan çox olan hissəsindən vergi tutulur
 vergi tutulmur
 gəlirin 50 faizi vergiyə cəlb olunur

285 Aşağıdakı şəxslərdən kim vergi ödəyicisinin himayəsində olanlara aid edilmir?

- vergi ödəyicisinin 17 yaşlı uşağı
 vergi ödəyicisinin qiyabi təhsil alan 20 yaşlı uşağı
 vergi ödəyicisinin işsizlik müavinəti almayan arvadı [əri]
 vergi ödəyicisinin gündüz təhsil alan 23 yaşmadək olan uşağı

286 Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququ nə vaxtdan yararır?

- bu vaxt işəgötürən tərəfindən müəyyənləşdirilir
 müvafiq icra hakimiyyəti orqanı [Azərbaycan Respublikasının Nazirlər Kabineti] tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan
 güzəşt almaq üçün vergi ödəyicisi tərəfindən ərizənin verildiyi andan
 fiziki şəxsin işə başladığı gündən

287 Mənfəət vergisinin məqsədləri üçün rezident müəssisənin vergitutma obyektı nədir?

- yalnız aldığı dividend və faizlərin məbləği
 mənfəəti
 ümumi gəliri
 ümumi dövriyyəsi

288 Azərbaycan Respublikasındakı daimi nümayəndəliklə bağlı olmayan əmlak təqdim edilməsindən gəlir əldə edən qeyri-rezident müəssisəsinin mənfəətindən vergi necə tutulur?

- təqvim ili ərzində Azərbaycan mənbəyindən əldə etdiyi bu növ ümumi gəlirindən həmin dövrdə bütün xərcləri çıxıldıqdan sonra vergi tutulur
 təqvim ili ərzində Azərbaycan mənbəyindən əldə etdiyi əmlak təqdim edilməsindən ümumi gəlirindən Vergi Məcəlləsində göstərilən və həmin dövrdə bu cür gəlirə aid olan xərclər çıxıldıqdan sonra vergi tutulur
 təqvim ili ərzində Azərbaycan mənbəyindən əldə etdiyi bu növ ümumi gəlirindən həmin dövrdə bu cür gəlirə aid olan xərclər çıxılmadan vergi tutulur
 vergi tutulmur

289 Xeyriyyə təşkilatının sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlir hansı qaydada mənfəət vergisinə cəlb

edilir?

- Xeyriyyə təşkilatı kimi vergiyə cəlb edilmir
- Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergiyə cəlb edilir
- 20 faiz dərəcə ilə
- 10 faiz dərəcə ilə

290 Qeyri-kommersiya təşkilatlarının aldıkları əvəzsiz köçürmələr, üzvlük haqları və ianələr üzrə vergilər hansı qaydada tutulur?

- Müstəsna hallarda
- Vergi tutulmur
- Ödəmə mənbəyində
- Xərclər çıxıldıqdan sonra

291 Əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların ictimai təşkilatlarına məxsus olan işçilərinin ümumi sayının azı neçə faizi əlillərdən və ya sağlamlıq imkanları məhdud 18 yaşmadək şəxslərdən ibarət olan istehsal müəssisələrinin mənfəət vergisinin dərəcəsi 50 faiz azaldılır?

- 60 faizi
- 50 faizi
- 30 faizi
- 25 faizi

292 Aşağıdakı xərclərdən hansının gəlirdən çıxılmasına yol verilmir?

- layihə-axtarış işlərinə çəkilən xərclərin
- əsas vəsaitlərin alınması və qurulması ilə bağlı xərclərin
- təcrübə konstruktor işlərinə çəkilən xərclərin
- elmi-tədqiqat işlərinə çəkilən xərclərin

293 Əyləncə və yemək xərcləri, habelə işçilərin mənzil və digər sosial xarakterli xərcləri gəlirdən hansı qaydada çıxılır?

- ancaq mənzil xərcləri çıxılır
- gəlirdən çıxılmır
- xərclərin 50 faizi gəlirdən çıxılır
- ancaq yemək xərcləri çıxılır

294 Fiziki şəxsin fərdi istehlakla və ya əmək haqqının alınması ilə bağlı olan xərcləri gəlirdən hansı qaydada çıxılır?

- ümumi gəlirdəki xüsusi çəkisinə uyğun olaraq gəlirdən çıxılır
- gəlirdən çıxılmır
- ümumi qaydada gəlirdən çıxılır
- yalnız normadan artıq olan hissəsi gəlirdən çıxılır

295 Xaricdən alınmış borclar üzrə, habelə qarşılıqlı surətdə asılı olan şəxslərin bir-birinə ödədikləri faizlərin faktiki məbləği [hesablamalar metodundan istifadə edildikdə – ödənilməli faizlərin məbləği] faizlərin aid olduğu dövrdə eyni valyuta ilə, oxşar müddətə verilmiş banklararası kredit hərracında olan və ya hərracla keçirilmədiyi təqdirdə Azərbaycan Respublikası Milli Bankının dərc etdiyi banklararası kreditlər üzrə faizlərin

orta səviyyəsinin neçə faizindən artıq olmamaqla gəlirdən çıxılır?

- 50 faizi
 100 faizi
 125 faizi
 75 faizi

296 Ümidsiz borc məbləğinin gəlirdən çıxılmasına hansı halda yol verilir?

- əlaqədar vergi orqanının razılığından sonra gəlirdən çıxıla bilər
 vergi ödəyicisinin mühasibat kitablarında ümidsiz borc məbləğinin dəyəri olmayan borc kimi silindiği vaxt
 vergi ödəyicisi ümidsiz borc məbləğini gəlirdən çıxı bilməz
 ümidsiz borc məbləğinin gələcəkdə alınması imkanı yarandıqda

297 Gəlir götürmək məqsədi ilə aparılan elmi-tədqiqat, layihə axtarış və təcrübə-konstruktor işlərinə çəkilən hansı xərclər gəlirdən çıxıla bilər?

- bu xərclər kapital xarakteri daşdıqda
 bu xərclər əsas vəsaitlərin alınması, quraşdırılması ilə bağlı olmadıqda və kapital xarakteri daşmadıqda
 bu xərclər əsas vəsaitlərin alınması ilə bağlı olduqda
 bu xərclər əsas vəsaitlərin quraşdırılması ilə bağlı olduqda

298 Müəssisənin balansında olan torpaqların illik amortizasiya norması neçə faizdir?

- 25 faizədək
 amortizasiya olunmur
 7 faizədək
 20 faizədək

299 İncəsənət əsərləri üçün illik amortizasiya norması neçə faizdir?

- 20 faizədək
 amortizasiya olunmur
 7 faizədək
 10 faizədək

300 Amortizasiya olunmayan aktivləri göstərin: 1. binalar, tikintilər, qurğular 2. ümumi istifadədə olan avtomobil yolları 3. maşınlar, avadanlıq və hesablama texnikası 4. torpaq, incəsənət əsərləri, nadir tarixi və memarlıq abidələri olan binalar, qurğular [tikililər] 5. geoloji kəşfiyyat işlərinə və təbii ehtiyatların hasilatına hazırlıq işlərinə çəkilən xərclər 6. ümumi istifadədə olan parklardakı avadanlıqlar

- 2, 3, 6
 2, 4, 6
 1, 4, 5
 1, 3, 5

301 Elmi-tədqiqat, tədris və təcrübə məqsədi üçün kabinetlərdə və laboratoriyalarda istifadə edilən avadanlıqlar, eksponatlar, nümunələr, fəaliyyətdə olan və olmayan modellər, maketlər və başqa əyani vəsaitlər üçün illik amortizasiya norması neçə faizdir?

- 0.25

- həmin aktivlər amortizasiya olunmur
 0.2
 [yeni cavab]

302 Heyvanxanalarda və digər analogi müəssisələrdə olan heyvanat aləminin eksponatları, kitabxana fondları, kinofondlar [video, audio, foto], səhnə rekvizitləri, muzey sərvətləri [eksponatları] üzrə illik amortizasiya normasının yuxarı həddi neçə faizdir?

- 0.25
 həmin aktivlər amortizasiya olunmur
 0.1
 0.2

303 İstismara verilməmiş anbarda olan əsas vəsaitlər üzrə amortizasiya normasının yuxarı həddi neçə faizdir?

- 25 faiz
 amortizasiya hesablanmır
 10 faiz
 20 faiz

304 Maşınlar, avadanlıq və hesablama texnikası üçün illik amortizasiya normasının yuxarı həddi neçə faizdir?

- amortizasiya olunmur
 25 faiz
 7 faiz
 20 faiz

305 Geoloji-kəşfiyyat işlərinə və təbii ehtiyatların hasilatına hazırlıq işlərinə çəkilən xərclər üçün amortizasiya normasının yuxarı həddi neçə faizdir?

- amortizasiya olunmur
 25 faiz
 7 faiz
 20 faiz

306 İstifadə müddəti məlum olan qeyri-maddi aktivlər üçün illik amortizasiya normasının yuxarı həddi neçə faizdir?

- 20 faiz
 illər üzrə istifadə müddətinə mütənasib məbləğlərlə
 7 faiz
 10 faiz

307 Hər hansı kateqoriyaya aid olan əsas vəsaitlər üzrə vergi ili üçün müəyyən olunmuş amortizasiya normalarından aşağı norma tətbiq olunduqda, bunun nəticəsində yaranan fərq:

- yaranan fərq həmin əsas vəsaitlərin qalıq dəyərinin artmasına aid edilir
 növbəti vergi illərində amortizasiyanın gəlirdən çıxılan məbləğinə əlavə oluna bilər
 carı vergi ilində amortizasiyanın gəlirdən çıxılan məbləğinə əlavə oluna bilər
 növbəti vergi illərində amortizasiyanın gəlirdən çıxılan məbləğinə əlavə oluna bilməz

308 İstismara yararlı olan tam amortizasiya olunmuş əsas vəsaitlərin, konservasiya edilmiş əsas vəsaitlərin, ümumi istifadədə olan avtomobil yollarının, ümumi istifadədə olan parklardakı avadanlıqların, istismara verilməmiş anbarda olan əsas vəsaitlərin illik amortizasiya normasının aşağı həddi neçə faizdir?

- 0.25
 həmin aktivlər amortizasiya olunmur
 0.2
 0.07

309 İlin sonuna hər hansı kateqoriyaya aid əsas vəsaitlərin qalıq dəyəri neçə manatdan və ya ilkin dəyərinin neçə faizindən az olduqda qalıq dəyərinin məbləği gəlirdən çıxılır?

- şərti maliyyə vahidinin 50 misindən və ya ilkin dəyərinin 2 faizindən
 500 manatdan və ya ilkin dəyərinin 5 faizindən
 100 manatdan və ya ilkin dəyərinin 3 faizindən
 şərti maliyyə vahidinin 100 misindən və ya qalıq dəyərinin 5 faizindən

310 Təmirə bağlı xərclər gəlirdən hansı qaydada çıxılır?

- heç bir hədd qoyulmadan gəlirdən çıxılır
 təmir xərclərinin qanunvericiliklə müəyyən edilmiş normadan artıq olmayan hissəsi gəlirdən çıxılır
 təmir xərcləri gəlirdən çıxılmır
 təmir xərclərinin 50 faizi gəlirdən çıxılır

311 Əsas vəsaitlər üzrə təmir xərclərinin məhdudlaşdırılan məbləği müəyyən edilərkən məhdudlaşdırılan faiz dərəcəsi hansı göstəriciyə tətbiq edilir?

- əsas vəsaitlərin əvvəlki ilin əvvəlinə balans dəyərinə
 əsas vəsaitlərin əvvəlki ilin sonuna qalıq dəyərinə
 əsas vəsaitin bazar qiymətinə
 əsas vəsaitlərin cari ilin sonuna qalıq dəyərinə

312 Binalar, tikintilər və qurğular üçün təmirə bağlı xərclərin məhdudlaşdırılan həddi həmin vəsaitlərin əvvəlki ilin sonuna qalıq dəyərinin neçə faizi miqdarında müəyyən edilmişdir?

- 5 faiz
 2 faiz
 3 faiz
 4 faiz

313 Nəqliyyat vasitələri üzrə təmir xərclərinin yuxarı həddi necə faizdir?

- ilin sonuna qalıq dəyərinin 9 %
 ilin sonuna qalıq dəyərinin 5 %
 ilin sonuna qalıq dəyərinin 3 %
 ilin sonuna qalıq dəyərinin 7 %

314 Amortizasiya olunmayan, köhnəlmə [amortizasiya] hesablanmayan avadanlıqların təmirinə çəkilmiş xərclər gəlirdən hansı qaydada çıxılır?

- çəkilmiş xərclərin yalnız 40% çıxılır

- gəlirdən çıxılır və onların qalıq dəyərini artırır
- tam həcmdə çıxılır
- çəkilməmiş xərclərin 10% çıxılır

315 Əsas vəsaitlərin icarəyə götürülməsi müddətləri, şərtləri, habelə onların təmiri üzrə xərclər icarəyə verənlə icarəçi arasında necə razılaşdırılır?

- həm şifahi, həm də yazılı qaydada razılaşdırılır
- icarəyə verənlə icarəçi arasında bağlanılan müqavilə ilə
- onlar arasında şifahi razılaşma ilə
- razılaşdırılmır

316 Vergi Məcəlləsinin müddəaları vergi ödəyicilərinin digər mənbələr hesabına təmir işlərini həyata keçirməsini qadağan edirmi?

- yalnız təmir xərclərinin gəlirdən çıxılan məbləğini məhdudlaşdırır və vergi ödəyicilərinin digər mənbələr hesabına təmir işlərini həyata keçirməsini qadağan etmir
- yalnız təmir xərclərinin gəlirdən çıxılmayan məbləğini məhdudlaşdırır və vergi ödəyicilərinin digər mənbələr hesabına təmir işlərini həyata keçirməsini qadağan etmir
- təmir xərclərinin gəlirdən çıxılan məbləğini məhdudlaşdırır və vergi ödəyicilərinin digər mənbələr hesabına təmir işlərini həyata keçirməsini qadağan edir
- təmir xərclərinin gəlirdən çıxılan məbləğini məhdudlaşdırmır və vergi ödəyicilərinin digər mənbələr hesabına təmir işlərini həyata keçirməsini qadağan etmir

317 Xarici sığorta təşkilatları ilə bağlanmış həyat sığortası müqavilələri üzrə sığorta haqları hansı qaydada gəlirdən çıxılır?

- sığorta haqları ilə sığorta ödənişləri arasındakı fərq gəlirdən çıxılır
- gəlirdən çıxılır
- gəlirdən tam məbləğdə çıxılır
- 50 faiz məbləğində gəlirdən çıxılır

318 Qeyri-maddi aktivlərə çəkilən xərclər gəlirdən hansı qaydada çıxılır?

- Vergi Məcəlləsi ilə müəyyən edilən amortizasiya dərəcəsi ilə hesablanan amortizasiya ayırmalarının 75 faizi miqdarında gəlirdən çıxılır
- Vergi Məcəlləsi ilə müəyyən edilən amortizasiya dərəcəsi ilə hesablanan amortizasiya ayırmaları şəklində gəlirdən çıxılır
- gəlirdən çıxılır
- Vergi Məcəlləsi ilə müəyyən edilən amortizasiya dərəcəsi ilə hesablanan amortizasiya ayırmalarının 50 faizi miqdarında gəlirdən çıxılır

319 Aşağıdakı hansı verginin gəlirdən çıxılmasına yol verilmir?

- mədən vergisinin
- mənfəət vergisinin
- torpaq vergisinin
- əmlak vergisinin

320 Digər dövlətlərin ərazisində ödənilmiş mənfəət vergisi gəlirdən hansı qaydada çıxılır?

- 22 faiz məbləğində gəlirdən çıxılır
- gəlirdən çıxılır

- tam məbləğdə gəlirdən çıxılır
- 50 faiz məbləğində gəlirdən çıxılır

321 Vergilərin vaxtında ödənilməməsinə görə hesablanmış faizlər hansı qaydada gəlirdən çıxılır?

- vergi tutulan mənfəətin azaldılmasına aid edilir
- gəlirdən çıxılmasına yol verilmir
- tam məbləğdə gəlirdən çıxılır
- hesablanmış faizlərin yarısı gəlirdən çıxılır

322 Fiziki şəxsin əmlakın təqdim edilməsindən yaranan zərəri həmin ildə kompensasiya edilə bilmirsə, o, gələcəkdə neçə ilədək davam edən sonrakı dövrə keçirilir?

- 4.0
- 3.0
- 1.0
- 2.0

323 Müəssisənin gəlirlərdən çıxılmasına yol verilən xərclərinin gəlirdən artıq olan hissəsi hansı qaydada kompensasiya edilir?

- cari ilin mənfəətinin 50 faizindən çox olmayan hissəsi hesabına kompensasiya edilir.
- beş ilədək davam edən dövrə keçirilir və illər üzrə heç bir məhdudiyət qoyulmadan həmin illərin mənfəəti hesabına kompensasiya edilir.
- cari ilin mənfəətinin 20 faizindən çox olmayan hissəsi hesabına kompensasiya edilir.
- sonrakı 3 ilin mənfəətinin 20 faizindən çox olmayan hissəsi hesabına kompensasiya edilir.

324 Resident müəssisə tərəfindən ödənilən dividenddən ödəmə mənbəyində neçə faiz dərəcəsi ilə vergi tutulur?

- 12 faiz
- 10 faiz
- 15 faiz
- 5 faiz

325 Dividendin faktiki sahibi olan fiziki və hüquqi şəxslərdən Vergi Məcəlləsinə uyğun olaraq vergi tutulmuşdursa, dividendi alan fiziki və hüquqi şəxslərin həmin gəlirindən ilin sonunda hansı qaydada vergi tutulur?

- həmin gəlirin 50 faizindən ümumi qaydada vergi tutulur
- bir daha vergi tutulmur
- fiziki şəxslərdən 12 faiz, hüquqi şəxslərdən isə 22 faiz dərəcəsi ilə vergi tutulur
- fiziki şəxslərdən 10 faiz, hüquqi şəxslərdən isə 15 faiz dərəcəsi ilə vergi tutulur

326 Milli Bankın filiallarına kreditlər [ssudalar] üzrə ödənilən faizlərdən ödəmə mənbəyində vergi hansı dərəcə ilə tutulur?

- 27 faiz
- tutulmur
- 10 faiz]
- 15 faiz

327 Rezidentlər və ya qeyri-rezidentlərin daimi nümayəndəliyi tərəfindən ödənilən faizlərdən əgər gəlir Azərbaycan Respublikası mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində hansı dərəcə ilə vergi tutulur?

- 5 faiz
 10 faiz
 15 faiz
 24 faiz

328 Faizlərin faktiki sahibi mənfəəti vergiyə cəlb olunan rezident müəssisədirsə, onun faiz üzrə gəlirindən ilin sonunda hansı qaydada vergi tutulur?

- 10 faiz dərəcəsi ilə vergi tutulur
 ümumi qaydada vergi hesablanır və hesablanmış məbləğdən ödəmə mənbəyində tutulan verginin məbləği çıxılır
 bir daha vergi tutulmur
 14 faiz dərəcəsi ilə vergi tutulur

329 Daşınmaz və daşınmaz əmlak üçün icarə haqqından ödəmə mənbəyində hansı faiz dərəcəsi ilə vergi tutulur?

- 15 faiz
 14 faiz
 22 faiz
 vergi tutulmur

330 Azərbaycan mənbəyindən royalti şəklində əldə edilən gəlirdən ödəmə mənbəyində hansı faiz dərəcəsi ilə vergi tutulur?

- vergi tutulmur
 14 faiz
 15 faiz
 10 faiz

331 Qeyri-rezidentin daimi nümayəndəliyinə Azərbaycan Respublikasında ödənilən royaltidən ödəmə mənbəyində hansı faiz dərəcəsi ilə vergi tutulur?

- 24 faiz
 ödəmə mənbəyində vergi tutulmur
 10 faiz
 14 faiz

332 Azərbaycan Respublikasında daşınmaz əmlakın [yaşayış fondu istisna olmaqla] vergitutma məqsədləri üçün aylıq icarə haqqı məbləğinin minimum həddi hansı dövlət orqanı tərəfindən müəyyən edilir?

- İqtisadi İnkişaf Nazirliyi
 Nazirlər Kabineti
 Ədliyyə Nazirliyi
 Maliyyə Nazirliyi

333 Qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyə aid olmayan dividend gəlirindən hansı qaydada və hansı dərəcə ilə vergi tutulur?

- ödəmə mənbəyində xərclər çıxılmaqla 14 faiz dərəcə ilə
- ödəmə mənbəyində xərclər çıxılmadan 10 faiz dərəcə ilə
- ödəmə mənbəyində xərclər çıxılmaqla 4 faiz dərəcə ilə
- ödəmə mənbəyində xərclər çıxılmaqla 6 faiz dərəcə ilə

334 Rezident müəssisənin və ya sahibkarın riskin sığortasına və ya təkrar sığortasına dair müqaviləyə uyğun olaraq qeyri-rezidentə Azərbaycan mənbəyində ödənilən və daimi nümayəndəliyə aid olmayan sığorta ödəmələrindən hansı qaydada və hansı dərəcə ilə vergi tutulur?

- ödəmə mənbəyində xərclər çıxılmaqla 14 faiz dərəcə ilə
- ödəmə mənbəyində xərclər çıxılmadan 4 faiz dərəcə ilə
- ödəmə mənbəyində xərclər çıxılmadan 6 faiz dərəcə ilə
- ödəmə mənbəyində xərclər çıxılmaqla 10 faiz dərəcə ilə

335 Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq daşımalar həyata keçirən qeyri-rezidentə ödənilən, daimi nümayəndəliklə bağlı olmayan gəlirindən hansı dərəcə ilə vergi tutulur?

- 4 faiz
- 6 faiz
- vergi tutulmur
- 10 faiz

336 Azərbaycan Respublikası ərazisində daimi nümayəndəlik yaratmayan qeyri-rezidentin Azərbaycan mənbəyindən icarə haqqı şəklində əldə etdiyi gəlirindən hansı dərəcə ilə vergi tutulur?

- 10 faiz
- 14 faiz
- vergi tutulmur
- 6 faiz

337 Azərbaycan Respublikasının tərəfdar çıxdığı ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrdə hansı məsələlər nəzərdə tutulduğu halda ödəmə mənbəyində artıq tutulmuş vergi məbləği müəyyən edilmiş qaydada geri qaytarılır?

- ödəmə mənbəyində artıq tutulmuş vergi məbləği geri qaytarılmır
- vergilərin aşağı dərəcəsi və ya vergilərdən tam azad olunma
- yalnız vergilərin aşağı dərəcəsi
- yalnız vergilərdən tam azad olunma

338 Rezidentin Azərbaycan Respublikasının hüdudlarından kənarında Azərbaycan mənbəyindən olmayan gəlirindən ödənilmiş gəlir vergisinin və ya mənfəət vergisinin məbləğləri Azərbaycanda vergi ödənilərkən nəzərə alınır mı?

- həmin məbləğin 1000 manatdan çox olan hissəsi nəzərə alınır
- nəzərə alınır
- 50%-i nəzərə alınır
- nəzərə alınmır

339 Rezident güzəştli vergi tutulan ölkədə gəlir əldə edən qeyri-rezidentin nizamnamə fondunun səsvermə hüququ verən səhmlərinin hansı hissəsinin sahibidirsə, rezidentin həmin gəliri onun vergi tutulan gəlirinə daxil edilir?

- 15%-dən çoxuna
- 20%-dən çoxuna
- 5%-dən çoxuna
- 10%-dən çoxuna

340 Hüquqi şəxslərin mənfəət vergisi və fiziki şəxslərin gəlir vergisi məqsədləri üçün vergi ili dedikdə hansı vaxt başa düşülür?

- verginin ödənilməsi müddəti
- təqvim ili
- istənilən ardıcıl 12 ay
- verginin hesablanması müddəti

341 Vergi ödəyicisinin istifadə etdiyi uçot metodu dəyişdirilərkən verginin məbləğinə təsir göstərən mühasibat əməliyyatlarına düzəlişlər nə vaxt aparılmalıdır?

- uçot metodu dəyişdirilmir
- uçot metodunun dəyişdirildiyi ildə
- uçot metodunun dəyişdirildiyi ildən sonrakı ildə
- uçot metodunun dəyişdirildiyi vergi ilinin aprel ayının 15-dək

342 Vergi ödəyicisi kassa metodu ilə uçot apardıqda gəlirin əldə edilməsi vaxtı hansı vaxt sayılır?

- xərcin faktiki çəkildiyi vaxt
- vergi ödəyicisinin nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt
- yalnız vergi ödəyicisinin nağd pul vəsaitini aldığı vaxt
- yalnız nağdsız ödəmədə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt

343 Vergi uçotunun məqsədləri üçün vergi ödəyicisi kassa metodundan istifadə etdikdə, xərcin çəkilməsi vaxtı hansı vaxt sayılır?

- vergi ödəyicisinin özünün müəyyənləşdirdiyi vaxt
- xərcin faktiki çəkildiyi vaxt
- gəlirin faktiki əldə edildiyi vaxt
- öhdəliyin yarandığı vaxt

344 Vergi uçotu məqsədləri üçün kassa metodu tətbiq edildikdə vergi ödəyicisi qarşısında maliyyə öhdəlikləri ləğv edildiyi və ya ödəndiyi halda [qarşılıqlı hesablaşmalar aparıldıqda və sairə bu kimi hallarda], hansı vaxt xərcin çəkilməsi vaxtı sayılır?

- vergi ödəyicisinin pul vəsaitinin köçürülməsi haqqındakı tapşırığın bank tərəfindən alındığı vaxt
- öhdəliyin ləğv edildiyi və ya ödəndiyi vaxt
- xərcin faktiki çəkildiyi vaxt
- gəlirin faktiki əldə edildiyi vaxt

345 Hansı uçot metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır?

- ikili yazılış üsulundan
- hesablama metodu ilə
- kassa metodu ilə
- kassa və hesablama metodlarının hər ikisindən

346 Hesablama metodundan istifadə edilərkən vergi ödəyicisi müqavilə üzrə iş görürsə və ya xidmət göstərirsə, hansı vaxt gəlirin əldə edildiyi vaxt sayılır?

- istənilən vaxt
- müqavilədə nəzərdə tutulan işlərin görülməsinin və ya xidmətlərin göstərilməsinin tam başa çatdığı vaxt
- müqavilə ilə nəzərdə tutulduğu vaxt
- işlərin görülməsi və ya xidmətlərin göstərilməsi öhdəliyinin yarandığı vaxt

347 Vergi ödəyicisi vergi uçotunun aparılması üçün hesablama metodundan istifadə etdikdə, əqdlə bağlı olan xərcin çəkilməsi vaxtı, başqa hallar nəzərdə tutulmamışdırsa, aşağıda sadalanan şərtlərin hansılarına əməl edildiyi vaxt sayılır? 1. vergi ödəyicisi birmənalı olaraq maliyyə öhdəliklərini qəbul edir 2. maliyyə öhdəliklərinin məbləği dəqiq qiymətləndirilir 3. ödənişin nağd qaydada həyata keçirildiyi vaxt 4. əqddə və ya müqavilədə iştirak edən bütün tərəflər əqd və ya müqavilə üzrə özlərinin bütün öhdəliklərini yerinə yetirmişlər, yaxud müvafiq məbləğlər qeyd-şərtsiz ödənilməlidir

- 1, 3, 4
- 1, 2, 4
- 1, 2, 3
- 2, 3, 4

348 Hüquqi şəxs yaratmadan birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər həmin fəaliyyətdən əldə etdikləri birgə gəliri hansı qaydada bölüşdürürlər?

- birgə gəlir bölüşdürülmür
- çəkilən birgə xərclər çıxılmaqla onlar arasındakı razılığa uyğun olaraq
- çəkilən birgə xərclər çıxılmadan onlar arasındakı razılığa uyğun olaraq
- çəkilən birgə xərclər çıxılmadan işçilərin sayına mütənasib olaraq

349 Uzunmüddətli müqavilə dedikdə, nə başa düşülür?

- müqavilədə nəzərdə tutulan istehsal, quraşdırma və ya tikinti, yaxud bunlarla bağlı xidmətlərin və işlərin 90 gün ərzində başa çatdırıldığı müqavilə
- müqavilədə nəzərdə tutulan istehsal, quraşdırma və ya tikinti, yaxud bunlarla bağlı xidmətlərin və işlərin vergi ili ərzində başa çatdırılmadığı müqavilə
- müqavilədə nəzərdə tutulan istehsal, quraşdırma və ya tikinti, yaxud bunlarla bağlı xidmətlərin və işlərin 3 ay ərzində başa çatdırıldığı müqavilə
- müqavilədə nəzərdə tutulan istehsal, quraşdırma və ya tikinti, yaxud bunlarla bağlı xidmətlərin və işlərin 6 ay ərzində başa çatdırıldığı müqavilə

350 Vergi ödəyicisi özünün mülkiyyətində olan və sonradan satılmaq, yaxud məhsul istehsalı, işlər görülməsi və ya xidmətlər göstərilməsində istifadə olunmaq üçün nəzərdə tutulan hər hansı malı əmtəə-material ehtiyatlarına aid edə bilərmi?

- maliyyə orqanının göstərişinə əsasən aid edilə bilər
- aid etməyə borcludur
- aid edə bilməz
- vergi orqanının göstərişinə əsasən aid edilə bilər

351 Əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi mənəvi cəhətdən köhnəlmiş və ya dəbdən düşmüş qüsurlu malın, yaxud digər səbəblər üzündən istehsalına çəkilmiş xərclərdən [satılma qiymətindən] yüksək qiymətə satıla bilməyən malın [məhsulun] dəyərini hansı göstərici [qiymət] əsas götürməklə qiymətləndirə bilər

- həmin malların qalıq dəyərini
- həmin malların satıla biləcəyi qiyməti
- həmin malların istehsal qiymətini
- həmin malların ilkin qiymətini

352 İcarəyə verən maddi əmlakı maliyyə lizinqi müqaviləsi üzrə icarəyə verirsə, vergitutma məqsədləri üçün əmlakın sahibi kim hesab edilir?

- müvafiq icra hakimiyyəti orqanı [Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi]
- icarəçi
- icarəyə verən
- bu zaman müqavilənin şərtləri əsas götürülür

353 Aşağıdakı hallardan hansılar olduqda əmlak icarəsi maliyyə lizinqi sayılır? 1. lizinq müqaviləsi ilə icarə müddəti qurtardıqdan sonra əmlakın mülkiyyətə verilməsi nəzərdə tutulduğu, yaxud icarə müddəti qurtardıqdan sonra icarəçi əmlakı müəyyən edilmiş və ya qabaqcadan güman edilən qiymətlərlə almaq hüququna malik olduğu halda 2. icarə haqqının ödəniləcək məbləği əmlakın icarənin əvvəlinə olan bazar qiymətinin ən azı 90 faizinə bərabər və ya ondan artıq olduğu halda 3. icarə müddəti icarəyə götürülən əmlakın istismar müddətinin 75 faizindən az olduğu halda 4. icarə müddəti qurtardıqdan sonra əmlakın qalıq dəyəri icarənin əvvəlinə onun bazar qiymətinin 20 faizindən artıq olduğu halda 5. icarə haqqının ödəniləcək məbləği əmlakın icarənin əvvəlinə olan bazar qiymətinin 75 faizindən aşağı olduğu halda

- 1, 2, 4
- 3, 4, 5
- 1, 2, 3
- 2, 3, 5

354 Əvvəllər gəlirdən çıxılmış ümitsiz borc ödənilirsə, əldə edilən məbləğ:

- xərclərin artırılmasına aid edilir.
- gəlirə aid edilir
- gəlirə aid edilmir
- mənfəətin azaldılmasına aid edilir

355 Aktivlərini əvəzsiz əsasla və ya güzəştli qiymətlə təqdim edən şəxsin gəliri necə müəyyənləşdirilir ?

- aktivləri əvəzsiz əsasla və ya güzəştli qiymətlə təqdim edən şəxs vergitutma məqsədləri üçün zərərə düşür
- aktivlərini əvəzsiz əsasla və ya güzəştli qiymətlə təqdim edən şəxsin gəliri belə təqdim edilən aktivin bazar qiyməti ilə onun vergitutma məqsədləri üçün müəyyənləşdirilən dəyəri arasındakı fərqdən ibarətdir
- aktivləri əvəzsiz əsasla və ya güzəştli qiymətlə təqdim edən şəxs gəlir əldə etmir
- aktivləri əvəzsiz əsasla və ya güzəştli qiymətlə təqdim edən şəxsin gəliri aktivlərin ilkin dəyəri ilə qalıq dəyəri arasındakı fərq kimi müəyyənləşdirilir

356 Aktivlərin təqdim edilməsindən yaranan zərər necə müəyyən olunur?

- aktivlərin təqdim edilməsindən daxilolmalar ilə və həmin aktivlərin Vergi Məcəlləsinə uyğun olaraq müəyyənləşdirilən dəyərinin cəminin yarısı kimi

- aktivlərin təqdim edilməsindən daxilolmalar və həmin aktivlərin Vergi Məcəlləsinə uyğun olaraq müəyyənləşdirilən dəyəri arasındakı fərq kimi
- aktivlərin təqdim edilməsindən daxilolmalar ilə və həmin aktivlərin Vergi Məcəlləsinə uyğun olaraq müəyyənləşdirilən dəyərinin cəmi kimi
- aktivlərin təqdim edilməsindən daxilolmalar və həmin aktivlərin Vergi Məcəlləsinə uyğun olaraq müəyyənləşdirilən dəyəri arasındakı fərqi yarısı kimi

357 Aktivlər kreditlər hesabına alındığı halda, kredit faizləri

- vergi ödəyicisinin gəlirinə aid edilir
- aktivlərin dəyərini artırır və Vergi Məcəlləsinə uyğun olaraq gəlirdən çıxılır
- aktivlərin dəyərini artırır
- aktivlərin dəyərini azaldır

358 Hüquqi şəxs ləğv edilərkən həmin hüquqi şəxsin aktivləri hüquqi şəxs olan iştirakçıya verildiyi zaman, ləğvetmədən əvvəl iştirak payının neçə faizi həmin iştirakçıya məxsus olduqda, aktivlərin iştirakçıya verilməsi ləğv edilən hüquqi şəxs tərəfindən aktivlərin təqdim edilməsi sayılır?

- 90 faiz
- 100 faiz
- 50 faiz
- 75 faiz

359 Hüquqi şəxsin yenidən təşkili zamanı yenidən təşkilin iştirakçısı olan hüquqi şəxsə və ya hüquqi şəxslərə məxsus əmlakın və iştirak paylarının dəyəri hansı əmlakın və iştirak paylarının dəyəri ilə eynidir?

- yenidən təşkilin iştirakçısı olan hüquqi şəxsə və ya hüquqi şəxslərə məxsus və yenidən təşkilə pay şəklində qoyulmamış əmlakların dəyəri ilə
- həmin əmlakın və iştirak paylarının bilavasitə yenidən təşkilədən əvvəlki dəyəri ilə
- həmin əmlakın və iştirak paylarının bilavasitə yenidən təşkilədən sonrakı dəyəri ilə
- həmin əmlakın və iştirak paylarının bilavasitə yenidən təşkilədən əvvəlki dəyəri ilə yenidən təşkilədən sonrakı dəyərinin cəminin yarısına bərabərdir

360 Hüquqi şəxsin yenidən təşkili zamanı yenidən təşkilin iştirakçısı olan rezident hüquqi şəxsin özünün iştirak paylarının bu yenidən təşkilin iştirakçısı olan digər rezident hüquqi şəxsdəki iştirak payları ilə hər hansı mübadiləsi iştirak payının vergiyə cəlb olunan özgəninkiləşdirilməsi hesab edilirmi?

- qismən hesab edilə bilər
- hesab edilmir
- bu hallar müvafiq icra hakimiyyəti orqanı [Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi] tərəfindən müəyyənləşdirilir
- hesab edilir

361 Aşağıdakılardan hansılar hüquqi şəxsin yenidən təşkili sayılır ? 1. iki və daha çox rezident hüquqi şəxsin birləşməsi 2. rezident hüquqi şəxsin iki və ya daha çox rezident hüquqi şəxsə ayrılması 3. hüquqi şəxsin ləğvi 4. hüquqi şəxsin müstəqil bölməsinin təqdim edilməsi 5. ayırma yolu ilə yeni şəxs yaradılması

- 1, 4, 5
- 1, 2, 5
- 1, 2, 3
- 2, 3, 4

362 Hüquqi şəxsin sahibliyi əvvəlki ilə nisbətən neçə faiz dəyişdikdə, bu dəyişikliyin baş verdiyi vergi ilindən

başlayaraq əvvəlki vergi ilindən zərərin, gəlirdən çıxılmaların, əvəzləşdirmələrin keçirilməsinə icazə verilmir?

- 20 və ya daha çox faiz dəyişdikdə
- 50 və ya daha çox faiz dəyişdikdə
- 45 və ya daha çox faiz dəyişdikdə
- 30 və ya daha çox faiz dəyişdikdə

363 Aşağıda göstərilən hansı vergi ödəyiciləri vergi orqanına bəyannamə verirlər ? 1. muzzdlu işlə əlaqədar olaraq gəlir əldə edən fiziki şəxslər 2. rezident müəssisələr 3. Azərbaycan Respublikasında daimi nümayəndəliyi olan qeyri-rezidentlər 4. vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirindən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər 5. avtomobil nəqliyyatı vasitələri ilə sərnəşin və yük daşımalarını həyata keçirən vergi ödəyiciləri

- 1, 4, 5
- 2, 3, 4
- 1, 2, 3
- 3, 4, 5

364 Azərbaycan Respublikası ərazisində daimi nümayəndəliyi olan qeyri-rezident fiziki şəxslər illik bəyannaməni nə vaxt vergi orqanına təqdim edirlər?

- hesabat ilindən sonrakı ilin mart ayının 1-dən gec olmayaraq
- hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq
- hesabat ilindən sonrakı ilin fevral ayının 1-dən gec olmayaraq
- hesabat ilindən sonrakı ilin aprel ayının 15-dən gec olmayaraq

365 Vergi ödəyicisi Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətini dayandırdıqda neçə gün müddətində vergi orqanına gəlir və ya mənfəət vergisi bəyannaməsini təqdim edir?

- 45 gün
- 30 gün
- 10 gün
- 5 gün

366 Qeyri-rezidentin daimi nümayəndəliyi ləğv edildikdə vergi orqanına məlumat kim tərəfindən verilir?

- auditor təşkilatı tərəfindən
- ləğv etmə komissiyası və ya vergi ödəyicisi tərəfindən
- maliyyə orqanı tərəfindən
- bank tərəfindən

367 Bəyannamə verməli olmayan fiziki şəxs verginin yenidən hesablanması və vəsaitlərin qaytarılması haqqında tələb irəli sürülən bəyannamə verə bilərmi?

- yalnız Vergilər Nazirliyinin icazəsi ilə verginin yenidən hesablanması və vəsaitlərin qaytarılması haqqında tələb irəli sürülən bəyannamə verə bilər
- bəyannamə verə bilər
- bəyannamə verə bilər, lakin vəsaitlərin qaytarılması haqqında tələb irəli sürə bilməz
- bəyannamə verə bilməz

368 Aşağıda göstərilən hansı gəlirlərdən ödəmə mənbəyində vergi tutulmur?

- hüquqi şəxslər və sahibkarlar tərəfindən ödənilən digər pensiyalar
- dövlət sosial təminat sistemi vasitəsilə ödənilən pensiyalar
- dividend şəklində əldə edilən gəlir
- qeyri-rezidentə ödənilən gəlir

369 ƏDV ödəyiciləri və sadələşdirilmiş vergi ödəyiciləri istisna olmaqla muzzla işləyən fiziki şəxslərə ödəmələr verən hüquqi şəxslər və sahibkarlar ödəmə mənbəyində tutulan vergilər barədə bəyannaməni nə vaxt vergi orqanına təqdim etməlidir?

- rüb başa çatdıqdan sonra növbəti ayın 15-dən gec olmayaraq
- rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq
- rüb başa çatdıqdan sonra növbəti ayın 10-dan gec olmayaraq
- rüb başa çatdıqdan sonra növbəti ayın 7-dən gec olmayaraq

370 Gəlir [mənfəət] vergisi üzrə rüblük cari ödəmənin məbləği əvvəlki vergi ilində hesablanmış vergi məbləğinin neçə hissəsini təşkil edir?

- 1/2 hissəsini
- 1/4 hissəsini
- 1/5 hissəsini
- 1/3 hissəsini

371 Gəlir [mənfəət] vergisi üzrə cari ödəmə məbləğlərinin müəyyən edilməsinin neçə üsulu mövcuddur?

- 4.0
- 2.0
- 1.0
- 3.0

372 Vergi ödəyicisi cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirmək üçün tətbiq etdiyi metod barədə məlumat vermədiyi halda vergi orqanı hansı metodu tətbiq edir?

- heç birini
- əvvəlki vergi ilində hesablanmış vergi məbləğinin 1/4 hissəsi kimi müəyyənləşdirilən metod
- rübdəki gəlirinin həcmi onun keçən ilin ümumi gəlirində [gəlirdən çıxılan məbləğlər nəzərə alınmadan] verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilən metod
- hər iki metodu

373 Cari vergi ödəmələri nəyə aid edilir?

- digər xərc məbləğlərinə
- vergi ili üçün tutulan verginin məbləğinə
- heç nəyə aid edilmir
- hesablanan gəlir məbləğinə

374 Əvvəllər fəaliyyəti olmayan vergi ödəyicilərinin cari vergi ödəmələrinin məbləği mənfəətdən və ya gəlirdən verginin məbləğinin neçə faizindən az olmamalıdır?

- 90 faizindən
- 75 faizindən
- 25 faizindən

50 faizindən

375 Əvvəlki vergi ilində fəaliyyəti olmayan vergi ödəyicisi tərəfindən mənfəət, yaxud gəlir vergiləri üzrə cari vergi ödəməsi Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, həmin vergi ödəyicisinə qarşı hansı məsuliyyət tədbiri görülür?

- heç bir məsuliyyət tədbiri görülmür
- vergi ödəyicisindən ödənilməmiş cari vergi ödəmələrinə görə ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün ödənilməli olan məbləğin 0,1 faizi məbləğində faiz tutulur
- vergi ödəyicisinə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir
- vergi ödəyicisindən ödənilməmiş cari vergi ödəmələrinə görə ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün ödənilməli olan məbləğin 0,05 faizi məbləğində faiz tutulur

376 Sadələşdirilmiş verginin ödəyiciləri əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyatdan alındıqdan sonra onların mənfəət və ya gəlir vergiləri üzrə cari vergi ödəmələrinin məbləği hansı normativ sənədə əsasən müəyyən edilir?

- Ədliyyə Nazirliyi tərəfindən hazırlanmış normativ sənədə əsasən müəyyən edilir
- Vergi Məcəlləsinə uyğun olaraq müəyyən edilir
- vergi ödəyicisi əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyatdan alındığı il cari vergi ödəmələrini aparmır
- Vergilər Nazirliyinin əmrinə əsasən müəyyən edilir

377 Vergi ödəyiciləri mənfəət [gəlir] vergisi üzrə son hesablamanı nə vaxt aparmalı və vergini ödəməlidirlər?

- növbəti ilin yanvar ayının 1-dək
- vergi ili üçün bəyannamənin verilməsinin müəyyən edilmiş vaxtnadək son hesablamanı aparmalı və vergini ödəməlidirlər
- istənilən vaxt
- növbəti ilin aprel ayının 15-dək

378 Əlavə dəyər vergisi nədir?

- vergi ödəyicisinə verilən elektron vergi hesab-fakturalarda göstərilən verginin ödənilmiş məbləği
- Əlavə dəyər vergisi (bundan sonra ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq verilən elektron vergi hesab-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərq
- vergi tutulan dövriyyədən hesablanan vergi
- vergi ödəyicisinə verilən elektron vergi hesab-fakturalarda göstərilən vergi

379 Aşağıdakı şəxslərdən hansıları ƏDV-ni ödəməkdən azaddırlar?

- Aksizli malları istehsal edən şəxslər
- sığorta fəaliyyəti ilə məşğul olan şəxslər
- Respublikasına ƏDV tutulan malları idxal edən şəxslər
- ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmədən iş görən və ya xidmət göstərən qeyri-rezident şəxslər

380 Azərbaycan Respublikasında iş görən və ya xidmət göstərən qeyri-rezidentlər nə vaxt ƏDV ödəyiciləri sayılırlar?

- ƏDV məqsədləri üçün qeydiyyatdan keçdikdən sonra
- istənilən halda
- [yeni cavab]
- vergi tutulan əməliyyatlarının həcmindən asılı olaraq

qeyri-rezidentlər ƏDV ödəyiciləri deyildir

381 Sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövr ərzində vergi tutulan əməliyyatlarının həcmi ən azı hansı məbləğdən artıq olan hüquqi şəxs, ƏDV-nin məqsədləri üçün qeydiyyatata dair ərizə verməlidir?

- 45000 manatdan
 120000 manatdan
 90000 manatdan
 22500 manatdan

382 Əvvəlki on iki aylıq dövr ərzində vergi tutulan əməliyyatlarının həcmi 90000 manatdan artıq olan fiziki şəxs həmin dövr başa çatdıqdan sonra neçə gün ərzində vergi orqanına ƏDV-nin məqsədləri üçün qeydiyyatata dair ərizə verməyə borcludur?...

- 15 gün
 10 gün
 2 gün
 5 gün

383 Birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs hansı halda ƏDV-nin məqsədləri üçün qeydiyyatata dair ərizə verməyə borcludur?

- birgə sahibkarlıq fəaliyyəti iştirakçıları hüquqi şəxs olduqda
 birgə sahibkarlıq fəaliyyəti iştirakçılarından biri ƏDV ödəyicisi
 belə şəxslər həmişə ƏDV ödəyicisidir
 birgə sahibkarlıq fəaliyyətində vergi tutulan əməliyyatlarının həcmindən asılı olmayaraq ƏDV ödəyicisi ola bilməzlər

384 ƏDV-nin məqsədləri üçün məcburi və ya könüllü qeydiyyat haqqında ərizə hansı dövlət orqanının müəyyən etdiyi forma üzrə verilməlidir?

- Nazirlər Kabinetinin
 Vergilər Nazirliyinin
 Maliyyə Nazirliyinin
 Nazirlər Kabinetinin

385 Şəxs ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçərkən vergi orqanı həmin şəxsi ƏDV ödəyicilərinin qeydiyyat reystrində qeydə almağa və ərizə verildikdən sonra neçə iş günündən gec olmayaraq ona müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə qeydiyyat bildirişi verməyə borcludur?

- 20 gün
 5 gün
 10 gün
 15 gün

386 Qeydiyyat hansı tarixin əvvəl başlanmasından asılı olaraq aşağıdakı tarixlərin birində qüvvəyə minir: 1. məcburi qeydiyyat zamanı qeydiyyat haqqında ərizə verməyə dair öhdəliyin yarandığı aydan sonrakı hesabat dövrünün birinci günündə; 2. könüllü qeydiyyat zamanı - qeydiyyat haqqında ərizənin verildiyi aydan sonrakı hesabat dövrünün birinci günündə; 3. vergi ödəyicisinin qeydiyyat haqqındakı ərizəsində göstərilən tarixdə; 4. vergi orqanının təşəbbüsü ilə müəyyən edilən tarixdə; 5. vergi ödəyicisinin ərizəsinin təqdim edildiyi tarixdə.

- 2, 3, 4
 1, 2, 3
 1, 2, 5
 1, 4, 5

387 Hansı vergi ödəyicisini vergi orqanı ƏDV məqsədləri üçün qeydiyyatata alır və ona müvafiq qeydiyyat bildirişi göndərir?

- ƏDV-nin məqsədləri üçün qeydiyyat haqqında öhdəliyi yaranmayan və ərizə verməyən
 ƏDV-nin məqsədləri üçün qeydiyyata keçməyə borclu olan, lakin qeydiyyat üçün ərizə verməyən
 qeyri-sahibkarlıq fəaliyyəti ilə məşğul olan rezident şəxsləri
 qeyri sahibkarlıq fəaliyyəti ilə məşğul olan qeyri-rezident şəxsləri

388 Vergi Məcəlləsi ilə müəyyən olunmuş hallarda ƏDV ödəyicisi haqqında rəsmi sorğulara əsasən sorğu edənə hansı sənəd verilir?

- qeydiyyat bildirişi
 ƏDV ödəyicilərinin reyestrindən çıxarış
 rəsmi sorğunun nəticələri üzrə tərtib olunan akt
 qeydiyyata alınmadan imtina barədə bildiriş

389 Vergi ödəyicisinin vergiyə cəlb olunan əməliyyatlarının ümumi məbləği əvvəlki tam 12 təqvim ayı ərzində 75000 manatdan çox olmadığı halda vergi ödəyicisi son qeydiyyata qüvvəyə mindiyi tarixdən etibarən neçə il keçdikdən sonra qeydiyyata ləğv olunması barədə ərizə verə bilər?

- il yarım
 il
 3 il
 2 il

390 ƏDV-nin məqsədləri üçün qeydiyyata ləğv olunması nə vaxt qüvvəyə minir?

- vergi orqanı tərəfindən müəyyənləşdirilən gün
 qeydiyyata ləğv edilməsinə dair ərizənin verildiyi aydan sonrakı ayın 1-ci günündə
 qeydiyyata ləğv edilməsinə dair ərizənin verildiyi gün
 qeydiyyata ləğv edilməsinə dair ərizənin verildiyi ayın 1-ci günü

391 ƏDV üzrə vergitutma obyektini göstərən əməliyyatları göstərin: 1. malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi; 2. fəvqəladə hallardan başqa, malların itməsi, əskik gəlməsi, xarab olması və ya oğurlanması; 3. fəvqəladə hallar nəticəsində malların itməsi, əskik gəlməsi, xarab olması və ya oğurlanması; 4. ƏDV qeydiyyatının ləğvetmə vaxtı sahiblikdə qalan mallar 5. Azərbaycan Respublikasının hüdudlarından kənar xidmətlər göstərilməsi və ya işlərin görülməsi

- 3, 4, 5
 1, 2, 4
 1, 2, 5
 2, 3, 4

392 ƏDV tutulan əməliyyatı göstərin

- Azərbaycan Respublikası Milli Bankının qanunvericiliklə nəzərdə tutulmuş vəzifələrinin yerinə yetirilməsi ilə bağlı mal idxalı, iş görülməsi və xidmət göstərilməsi
- vergi ödəyicisinin haqqı ödənilməklə və ya əvəzsiz qaydada öz işçilərinə və digər şəxslərə mal verməsi, iş görməsi və ya xidmət göstərməsi
- tutulan məbləğlər hədlərində dövlət hakimiyyəti, yerli özünü idarə etmə və digər səlahiyyətli orqanların tutduğu dövlət rüsumu, icazə haqları, yığımlar və onların tutulması müqabilində göstərdiyi xidmətlər;
- kütləvi informasiya vasitələri məhsullarının alqı-satqısının bütün növləri üzrə dövrüyyələr, mətbu kütləvi informasiya vasitələri məhsulları istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti

393 Vergi ödəyicisinin qeydiyyatı ləğv edilirsə, ləğvətmə vaxtı onun sahibliyində qalan mallar əlavə dəyər vergisinə cəlb edilirmi?

- əlavə dəyər vergisinə qiymət arasındakı fərq cəlb edilir
- əlavə dəyər vergisinə cəlb edilir
- əlavə dəyər vergisinə cəlb edilmir
- əlavə dəyər vergisinə mal qalığının 50 faizi cəlb edilir

394 Malları ƏDV-ə cəlb edilən əməliyyatlar nəticəsində əldə edən, lakin bu malları əldə edərkən ƏDV-ni əvəzləşdirməyə hüququ olmayan şəxsin həmin malları göndərməsinə vergi tutulan əməliyyat kimi baxıla bilərmi?

- sıfır [0] dərəcə ilə ƏDV-yə cəlb edilən əməliyyat kimi baxılır
- vergi tutulan əməliyyat kimi baxılır
- vergi tutulan əməliyyat kimi baxılır
- ƏDV-dən qismən azad edilən əməliyyat kimi baxılır

395 Mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ƏDV-nin məqsədləri üçün vergi tutulan minimum dövrüyyə Vergi Məcəlləsi ilə müəyyən edilmiş vergitutma obyektinin hər kvadrat metri üçün ölkənin şəhər və rayonlarının ərazilərinin zonalar üzrə müvafiq icra hakimiyyəti orqanının [Azərbaycan Respublikasının Nazirlər Kabinetinin] müəyyən etdiyi əmsallar hansı məbləğə tətbiq edilməklə hesablanır?

- şərti maliyyə vahidinin 12 mislinə
- 225 manat
- 235 manat
- şərti maliyyə vahidinin 12 mislinə

396 Müəssisənin bir əməliyyat çərçivəsində bir vergi ödəyicisi tərəfindən digər vergi ödəyicisinə təqdim edilməsi müəssisəni təqdim edən şəxsi əvvəlki vergi dövrləri üçün vergiləri, faizləri və ya maliyyə sanksiyalarını ödəməkdən azad edirmi?

- bütün hallarda azad edir
- azad etmir
- müəssisəni təqdim edən şəxsi əvvəlki vergi dövrləri üçün yalnız vergiləri ödəməkdən azad edir
- müəssisəni təqdim edən şəxsi əvvəlki vergi dövrləri üçün yalnız faizləri və ya maliyyə sanksiyalarını ödəməkdən azad edir

397 ƏDV-nin məqsədləri üçün vergi tutulan əməliyyatın dəyəri dedikdə nə başa düşülür?

- təqdim edilən malın [işin, xidmətin] alıcı tərəfindən ödənilən dəyəri
- vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği [hər hansı rüsumlar, vergilər və ya başqa yığımlar da daxil olmaqla]
- təqdim edilən malın [işin, xidmətin] ƏDV nəzərə alınmaqla dəyəri
- təqdim edilən malın [işin, xidmətin] ƏDV nəzərə alınmaqla, hər hansı vergi, rüsum və yığımlar nəzərə alınmadan dəyəri

398 ƏDV məqsədləri üçün vergi tutulan idxalın dəyəri necə müəyyənləşdirilir?

- malların gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyəri və mallar gətirilərkən ödənilməli olan rüsumlar və vergilər nəzərə alınmadan
- malların gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyəri və mallar gətirilərkən ödənilməli olan rüsumlar və vergilər [ƏDV nəzərə alınmadan] əsasında
- malların idxalı zamanı idxal sənədlərində göstərilən qiymətlər əsasında
- vergi ödəyicisinin bəyan etdiyi qiymətlər əsasında

399 ƏDV üzrə vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi nə vaxt aparılır ?

- vergi orqanı tərəfindən müəyyən edilən vaxt
- qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi vaxt
- vergi ödəyicisinin təşəbbüsü ilə istənilən vaxt
- vergi tutulan dövriyyə dəqiqləşdirilmir

400 Malların təqdim edilməsinin, işlər görülməsinin və xidmətlər göstərilməsinin aşağıdakı hansı növlərindən ƏDV tutulmur: 1. özəlləşdirilmə qaydasında dövlət müəssisəsindən satın alınan əmlakın dəyəri; 2. vergi ödəyicisinin haqqı ödənilməklə və ya əvəzsiz qaydada öz işçilərinə və digər şəxslərə mal verməsi, iş görməsi və ya xidmət göstərməsi, 3. dövlət əmlakının icarəyə verilməsindən alınan icarə haqqının büdcəyə ödənilməli olan hissəsi; 4. barter əməliyyatları; 5. maliyyə xidmətlərinin göstərilməsi;

- 1, 4, 5
- 1, 3, 5
- 1, 2, 3
- 3, 4, 5

401 İnvestisiya fondlarının idarə olunması ilə bağlı xidmətlər hansı faiz dərəcəsi ilə vergiyə cəlb olunur?

- 20 faiz
- ƏDV-dən azaddır
- Sıfır [0] dərəcə
- 18 faiz

402 Xarici valyutanın numizmatika məqsədləri üçün idxal edilməsi əlavə dəyər vergisinə hansı qaydada cəlb olunur?

- 15 faiz dərəcə ilə vergiyə cəlb olunur
- 18 faiz dərəcə ilə vergiyə cəlb olunur
- ƏDV-dən azaddır
- sıfır [0] dərəcə ilə vergiyə cəlb olunur

403 Malların təqdim edilməsinin, işlərin görülməsinin və xidmətlərin göstərilməsinin aşağıdakı hansı növlərindən ƏDV tutulmur? 1.kütləvi informasiya vasitələri məhsullarının alqı-satqısının bütün növləri üzrə dövriyyələr 2.mətbu kütləvi informasiya vasitələri məhsulları istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti [reklam xidmətləri istisna olmaqla] 3.orta məktəb dərslikləri, uşaq ədəbiyyatının və büdcədən maliyyələşdirilən dövlət əhəmiyyətli nəşrlərin istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti 4.Azərbaycan Respublikası Milli Bankının qanunvericiliklə nəzərdə tutulmuş vəzifələrinin yerinə yetirilməsi ilə bağlı mal idxalı, iş görülməsi və xidmət göstərilməsi 5.mətbu kütləvi informasiya vasitələri məhsullarının istehsalı ilə bağlı reklam xidmətləri

- 1, 3, 4, 5
 1, 2, 3, 4
 2, 3, 4, 5
 1, 2, 4, 5

404 Metropolitendə sərnişin daşıma xidməti ƏDV-yə hansı dərəcə ilə cəlb edilir?

- 20 faiz dərəcə ilə
 ƏDV-dən azaddır
 sıfır [0] dərəcə ilə
 18 faiz dərəcə ilə

405 Sıfır [0] dərəcə ilə ƏDV tutulan əməliyyatları göstərin: 1. idxal olunan əmlak istisna olmaqla, müəssisənin nizamnamə fonduna [kapitalına] pay şəklində hər hansı əmlakın qoyulması; 2. xaricdən alınan əvəzsiz maliyyə yardımları [qrantlar] hesabına malların idxalı, qrant üzrə resipiyentlərə malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 3. beynəlxalq və tranzit yük və sərnişin daşınması. Beynəlxalq və tranzit uçuşlarla bilavasitə bağlı olan işlərin görülməsi, xidmətlərin göstərilməsi; 4. malların və bəzi xidmətlərin ixracı; 5. Azərbaycan Respublikası Milli Bankının qanunvericiliklə nəzərdə tutulmuş vəzifələrinin yerinə yetirilməsi ilə bağlı mal idxalı, iş görülməsi və xidmət

- 3, 4, 5
 2, 3, 4
 1, 2, 4
 1, 3, 5

406 Xaricdən alınan əvəzsiz maliyyə yardımları [qrantlar] hesabına malların idxalı, qrant üzrə resipiyentlərə malların təqdim edilməsi, işlərin göstərilməsi və xidmətlərin göstərilməsi hansı dərəcə ilə ƏDV-yə cəlb olunur?

- 18 faiz
 20 faiz
 ƏDV-dən azaddır
 Sıfır [0] dərəcə ilə

407 Beynəlxalq poçt xidmətləri istisna olmaqla, beynəlxalq və tranzit yük və sərnişin daşınması, həmçinin beynəlxalq və tranzit uçuşlarla bilavasitə bağlı olan işlərin görülməsi, xidmətlərin göstərilməsi hansı faiz dərəcəsi ilə ƏDV-yə cəlb olunur?

- 20% dərəcə ilə
 sıfır [0] dərəcə ilə
 18% dərəcə ilə
 bu əməliyyatlar vergidən azaddır

408 Vergi ödəyicisi malın alıcısına [işlərin, xidmətlərin sifarişçisinə] elektron vergi hesab-fakturasını mal göndərildəndən [iş görüldəndən, xidmət göstərildəndən] sonra neçə gündən gec olmayaraq verməyə borcludur?

- 15 gündən sonra
 5 gündən gec olmayaraq
 Mal təqdim edildikdən dərhal sonra
 3 gündən tez olmayaraq

409 Malların göndərilməsi onların daşınmasını nəzərdə tutursa, ƏDV elektron vergi hesab-fakturasının 5 gün

ərzində verilmədiyi halda vergi tutulan əməliyyat nə vaxt aparılmış sayılır?

- daşınmanın başa çatdırıldığı ayın sonuncu günündə]
- daşınmanın başlandığı vaxt
- daşınmanın başa çatdırıldığı vaxt
- daşınmanın başa çatdırıldığı aydan sonrakı ayın 1-də

410 Xidmətlər müntəzəm və ya daimi əsasda göstərilirsə, ƏDV məqsədləri üçün xidmətlərin göstərilməsi vaxtı hansı vaxt sayılır?

- vergi ödəyicisi tərəfindən müəyyən edilən vaxt
- xidmətlərin hər hansı hissəsi üçün hər dəfə ƏDV-nin elektron vergi hesab-fakturası nın verildiyi vaxt, yaxud ödəmə əvvəl həyata keçirilmişsə, əməliyyatın hər hansı hissəsinin ödənilməsi vaxtı
- vergi orqanının müəyyən etdiyi vaxt
- bu əməliyyatlar vergi tutulan əməliyyatlar hesab edilmir

411 Vergi ödəyicisi haqqı ödənilməklə öz işçilərinə mal verirsə, ƏDV məqsədləri üçün vergi tutulan əməliyyat nə vaxt aparılmış sayılır?

- malların verildiyi aydan sonrakı ayın birinci günü
- işçilər üçün mallar göndərildiyi, işlər görüldüyü, xidmətlər göstərildiyi vaxt
- malların təqdim edilməsinə sərəncam verildiyi vaxt
- malların verildiyi ayın sonuncu günü

412 Malları göndərən tərəf onları qurursa və ya quraşdırarsa ƏDV-nin məqsədləri üçün malların təqdim edildiyi yer hansı yer sayılır?

- malların nəqlinin başa çatdığı yer
- malların qurulduğu və ya quraşdırıldığı yer
- malların nəqlinin başlandığı yer
- malların təqdim edildiyi yer

413 İşlərin görüldüyü yer daşınan əmlakla bağlıdırsa, ƏDV məqsədləri üçün işlərin görüldüyü yer hansı yer sayılır?

- işləri görən şəxsin qeydiyyatda olduğu yer
- işlərin faktiki görüldüyü yer
- işlərin alıcısının yerləşdiyi yer
- daşınan əmlakın mülkiyyətçisinin olduğu yer

414 ƏDV-nin məqsədləri üçün nəqletmənin həyata keçirildiyi yer [işlər, xidmətlər bu nəqletmə ilə bağlı olduqda] hara sayılır?

- nəqliyyat xidmətindən istifadə edən şəxsin olduğu yer
- nəqletmənin faktiki həyata keçirildiyi yer
- nəqliyyat vasitəsinin qeydiyyatda olduğu yer
- nəqliyyat xidmətinin faktiki ödənilməsi yeri

415 Kompüter, internet və digər elektron şəbəkələr, elektron poçt və digər oxşar vasitələrlə xidmətlərin göstərilməsi, yaxud bu cür şəbəkələrdən və ya xidmətlərdən istifadə hüququnun verilməsi xidmətləri üzrə işlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer [ƏDV məqsədləri üçün] aşağıdakılardan hansıdır?

- nəqletmənin faktiki həyata keçirildiyi yer
- işlərin və ya xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu, təsis edildiyi, işlər və ya xidmətlər alıcının daimi nümayəndəliyi ilə bilavasitə bağlı olduğu halda həmin daimi nümayəndəliyin olduğu yer
- işlərin faktiki görüldüyü [xidmətlərin faktiki göstərildiyi] yer
- daşınmaz əmlakın olduğu yer

416 ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezident Azərbaycan Respublikası ərazisində xidmət göstərir və ya iş görürsə, ƏDV-yə hansı dərəcə ilə cəlb olunur?

- 10 faiz
- 18 faiz
- sıfır [0] dərəcə ilə
- vergidən azaddır

417 Vergi agenti ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmişdirsə, qeyri-rezidentdən hesablanan ƏDV nə vaxt büdcəyə ödənilir?

- Ödəmə verildiyi gündən sonrakı 7 gün ərzində
- Ödəmənin verildiyi ay üçün ƏDV-nin bəyannaməsi verilməyə qədər
- Ödəmə verildiyi gün ərzində
- Ödəmə verildiyi gündən sonrakı 5 gün ərzində

418 Vergi agenti ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməmişdirsə, o qeyri-rezidentdən hesablanan ƏDV-ni nə vaxt büdcəyə ödəməyə borcludur?

- Ödəmənin verildiyi ay üçün ƏDV bəyannaməsi verilməyə qədər
- Ödəmə verildiyi gündən sonrakı 7 gün ərzində
- Ödəmənin həyata keçirildiyi gün ərzində
- Ödəmə verildiyi gündən sonrakı 5 gün ərzində

419 Vergi agenti qeyri-rezidentə ƏDV-nin hesablanması barədə vergi orqanına nə vaxt bəyannamə təqdim etməlidir?

- bəyannamə təqdim edilmir
- Ödəmə verilən aydan sonrakı ayın 20-dən gec olmayaraq
- Ödəmə verilən aydan sonrakı ayın 1-dən gec olmayaraq
- Ödəmə verilən gündən sonra 7 gündən gec olmayaraq

420 Əgər idxal olunan mallar gömrük rüsumlarından azad edilirsə, ƏDV tutulan əməliyyatın vaxtı necə müəyyənləşdirilir?

- mallar idxal ediləndən 5 gün sonra
- malların gömrük xidməti nəzarətindən çıxdığı vaxt
- idxal mallarının təqdim edildiyi vaxt
- malların gömrük xidməti nəzarətindən çıxdıqdan sonrakı ayın 1-ci günü

421 ƏDV məqsədləri üçün digər şəxs [vəkalət verən] agent [vəkalət alan] olan şəxs tərəfindən mallar göndərilməsi, işlər görülməsi və ya xidmətlər göstərilməsi kimin həyata keçirdiyi əməliyyat sayılır?

- hər ikisinin
- vəkalət verənin

- vəkalət alanın
- vəkalət verənlə vəkalət alanın razılığı ilə müəyyənləşdirilir

422 Agent ƏDV üzrə vergi ödəyicisi olduqda, agentin digər şəxsdən [vəkalət verəndən] aldığı elektron vergi hesab-fakturası ona ƏDV məbləğini əvəzləşdirmək hüququ verirmi?

- agentin heç bir halda ƏDV əvəzləşdirmək hüququ yoxdur
- digər şəxsdən alınmış elektron vergi hesab-fakturaagentə ƏDV əvəzləşdirmək hüququ vermir
- ƏDV elektron vergi hesab-fakturası əldə edildikdə əvəzləşdirmək hüququ verir
- ƏDV elektron vergi hesab-fakturası üzrə ödəniş nağdsız qaydada aparıldıqda əvəzləşdirmək hüququ verir

423 Agent malların [işlərin, xidmətlərin] alıcısına [sifarişçisinə] elektron vergi hesab-fakturası verə bilərmi?

- agentin ƏDV ödəyicisi olub-olmamasından asılı olmayaraq elektron vergi hesab-fakturası verə bilər
- malların [işlərin, xidmətlərin] tərkibinə ƏDV daxil edilib-edilməməsindən asılı olmayaraq elektron vergi hesab-fakturası verə bilməz
- malların [işlərin, xidmətlərin] tərkibinə ƏDV daxil edilmişdirsə, elektron vergi hesab-fakturası verə bilər
- agent yalnız ƏDV üzrə ödəyici olduqda verə bilər

424 Agent üçün ƏDV üzrə vergitutma bazası necə müəyyənləşdirilir?

- agent tərəfindən digər şəxslərə göstərilən xidmətlərə görə agent üçün vergitutma bazası yaranmır
- malların təqdim edilməsi [işlərin görülməsi, xidmətlərin göstərilməsi] üzrə göstərilən xidmətlərə görə digər şəxs tərəfindən ona ödənilən haqların [mükafatların] dəyəri agentin vergitutma bazasını təşkil edir
- agentin təqdim etdiyi malların tam dəyəri onun vergitutma bazasını təşkil edir
- agentin təqdim etdiyi mallara görə ona ödənilən haqlar [mükafatlar] onun vergitutma bazasına aid edilmir

425 Lotereyaların keçirilməsi şərtlərinə uyğun olaraq uduş fondu tam və ya qismən mallardan ibarət olduqda, lotereya keçirən şəxs tərəfindən uduş fondu üçün alınmış mallara görə ödənilmiş ƏDV-nin məbləği əvəzləşdirilirmi?

- ƏDV lotereyanı udmuş şəxs tərəfindən ödənilir
- əvəzləşdirilmir
- hər bir halda əvəzləşdirilir
- uduş fondu üçün alınmış mallara görə ƏDV ödənilmir

426 Komisionçunun komitentdən aldığı elektron vergi hesab-fakturası komisionçuya ƏDV məbləğini əvəzləşdirmək hüququ verirmi?

- komissiya qaydasında malların satışı ƏDV-yə cəlb edilmir
- komisionçunun ƏDV ödəyicisi olub-olmamasından asılı olmayaraq əvəzləşdirmək hüququ vermir
- komisionçu ƏDV ödəyicisi olduqda əvəzləşdirmək hüququ verir
- komisionçu ƏDV ödəyicisi olmadıqda əvəzləşdirmək hüququ verir

427 Komitent qeyri-rezident olduqda malların komissiya qaydasında satışı üzrə ƏDV məqsədləri üçün əməliyyatlar kimin apardığı əməliyyatlar hesab edilir?

- komitentlə komisionçunun razılığı ilə müəyyənləşdirilir
- agentin, yəni komisionçunun apardığı əməliyyatlar
- komitentnin apardığı əməliyyatlar
- bu halda malların komision qaydada satışı ƏDV məqsədləri üçün əməliyyatlar hesab edilmir

428 Komisionçu idxal olunmuş mallara görə gömrük orqanlarına ƏDV ödəmişdirsə, bu ödəmənin yerinə yetirildiyini təsdiq edən sənədlər ƏDV ödəyicisi olan komisionçuya həmin ƏDV məbləğinin əvəzləşdirmək hüququ verirmi?

- əvəzləşdirməni ancaq komitent apara bilər
- verir
- heç bir halda vermir
- komitentlə komisionçunun razılığı əsasında müəyyənləşdirilir

429 ƏDV-nin dərəcəsi vergi tutulan əməliyyatın və idxalın dəyərinin neçə faizidir?

- vergi tutulan idxalın 15 faizi
- vergi tutulan əməliyyatın və idxalın dəyərinin 18 faizi
- vergi tutulan əməliyyatın dəyərinin 10 faizi
- vergi tutulan idxalın 0 faizi

430 Hesabat dövrü ərzində vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin məbləği necə müəyyənləşdirilir ?

- vergi qanunvericiliyinə müvafiq olaraq əvəzləşdirilməli olan verginin məbləği kimi
- vergi tutulan dövriyyəyə vergi dərəcəsinin tətbiqi ilə hesablanan verginin məbləği ilə əvəzləşdirilməli olan verginin məbləği arasında olan fərq kimi
- vergi tutulan dövriyyəyə vergi dərəcəsinin tətbiqi ilə hesablanan verginin məbləği kimi
- malların [işlərin və xidmətlərin] alış qiymətləri ilə təqdimetmə qiymətləri arasındakı fərqdən hesablanan məbləği kimi

431 Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların [iş və xidmətlərin] dəyəri ödənilən gündən gec olmayaraq, malların [iş və xidmətlərin] dəyəri üzrə iki və ya daha çox ödəmə aparılırsa, ƏDV-nin məbləği necə ödənilməlidir?

- aparılmış ödəniş məbləğinə uyğun olaraq vergi ödəyicisinin depozit hesabı vasitəsilə ödənilməlidir
- aparılmış ödəniş məbləğinə uyğun olaraq ƏDV-nin depozit hesabı vasitəsilə ödənilməlidir.
- aparılmış ödəniş məbləğinə uyğun olaraq bank hesabı vasitəsilə ödənilməlidir.
- aparılmış ödəniş məbləğinə uyğun olaraq nağd qaydada ödənilməlidir.

432 Əyləncə və yemək xərclərinin, habelə işçilərin mənzil və digər sosial xarakterli xərclərinin çəkilməsi nəticəsində ödənilmiş ƏDV necə əvəzləşdirilir?

- nağd ödəmələr olduqda əvəzləşdirilir
- ödənişin formasından asılı olmayaraq əvəzləşdirilmir
- nağdsız ödəmələr olduqda əvəzləşdirilir
- ödənişin 50 faizi həcmində əvəzləşdirilir

433 Sahibkarlıq fəaliyyəti əyləncə və ya sosial xarakteri daşıyan vergi ödəyicisinin xərcləri bu cür fəaliyyət çərçivəsində çəkilirsə, ƏDV-nin əvəzləşdirilməsinə yol verilirmi?

- yalnız sosial xarakterli xərclərinə görə ƏDV-nin əvəzləşdirilməsinə yol verilir
- yol verilir
- yol verilmir
- yalnız əyləncə xərclərinə görə ƏDV-nin əvəzləşdirilməsinə yol verilir

434 Vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi zamanı bəyannamədə büdcəyə çatması ƏDV-nin məbləği

düzgün göstərilməmişdirsə, büdcəyə ödənilməli olan ƏDV-nin məbləği hansı dövr üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamədə dəqiqləşdirilir?

- mallar, işlər və xidmətlərlə bağlı ödəmə aparılan dövr üzrə
- həmin halların yarandığı hesabat dövrü üzrə
- ƏDV üçün elektron vergi elektron vergi hesab-fakturanı verildiyi və ƏDV-nin məbləğini həmin elektron vergi hesab-fakturadadüzgün göstəriləndiyi dövr üzrə
- vergi tutulan dövriyyə dəqiqləşdirilmir

435 Sıfır [0] dərəcəsi ilə ƏDV tutulan əməliyyatlar aparən şəxslər tərəfindən mallar, işlər, xidmətlər alınarkən nağdsız qaydada ƏDV-nin depozit hesabı vasitəsilə ödənilmiş ƏDV-nin məbləği hansı qaydada əvəzləşdirilir?

- 30 faiz əvəzləşdirilir
- ümumi qaydada əvəzləşdirilir
- 50 faiz əvəzləşdirilir
- əvəzləşdirilmir

436 Hansı şəxslərin ƏDV elektron vergi hesab-fakturası nı vermək hüququ vardır ?

- ƏDV qeydiyyatından asılı olmayaraq istənilən şəxslərin
- ƏDV məqsədləri üçün qeydiyyatdan keçən hüquqi və fiziki şəxslərin
- ƏDV məqsədləri üçün qeydiyyatdan keçməyən fiziki şəxslərin
- ƏDV məqsədləri üçün qeydiyyatdan keçməyən hüquqi şəxslərin

437 Vergi ödəyicisi malın alıcısına [işlərin, xidmətlərin sifarişçisinə] elektron vergi hesab-fakturasını mal göndəriləndən [iş görüldəndən, xidmət göstəriləndən] sonra neçə gündən gec olmayaraq verməyə borcludur?

- 10.0
- 5.0
- 3.0
- 7.0

438 Qəbzlər, çeklər, müəyyən edilmiş qaydada sifariş edilməyən, çap edilməyən və tərtib edilməyən elektron vergi hesab-fakturaları, nağd aparılan əməliyyatların rəsmiləşdirildiyi sənədlər ƏDV-nin əvəzləşdirilməsinə əsas verirmi?

- yalnız qəbzlər əsas verir
- əsas vermir
- yalnız nağd aparılan əməliyyatların rəsmiləşdirildiyi sənədlər əsas verir
- əsas verir

439 Aşağıdakı sənədlərdən hansı ƏDV-nin ödənilmiş məbləğinin əvəzləşdirilməsinə əsas vermir?

- elektron vergi hesab-fakturası
- qəbz və ya çek
- gömrük orqanları tərəfindən verilən ƏDV-nin ödənildiyini təsdiq edən idxal sənədləri
- qeyri-rezidentə ödənilmiş məbləğə hesablanmış ƏDV ödənilməsinə təsdiq edən ödəmə sənədi

440 Vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildikdə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxsin fəaliyyətini xitam verildikdə, ƏDV bəyannaməsi Vergi Məcəlləsində nəzərdə tutulmuş müddətdən gec olmamaq şərti ilə neçə gün müddətində vergi orqanına təqdim edilməlidir?

- 2 gün
- 30 gün
- 15 gün
- 7 gün

441 ƏDV-nin bəyannaməsi hər hesabat dövrü üçün hesabat dövründən sonra hansı müddətdə vergi orqanına təqdim olunur?

- hesabat dövründən sonrakı ayın 25-dən gec olmayaraq
- hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq
- hesabat dövründən sonrakı ayın 10-dan gec olmayaraq
- hesabat dövründən sonrakı ayın 15-dən gec olmayaraq

442 Vergi tutulan idxal üzrə ƏDV Vergi Məcəlləsinə və gömrük qanunvericiliyinə uyğun olaraq gömrük rüsumlarının ödənilməsi üçün nəzərdə tutulan qaydada hansı dövlət orqanı tərəfindən hesablanır və alınır?

- Məhkəmə orqanları tərəfindən
- Gömrük orqanları tərəfindən
- Vergi orqanları tərəfindən
- Bələdiyyələr tərəfindən

443 Naxçıvan MR-da tutulan ƏDV hansı büdcəyə ödənilir?

- bələdiyyə büdcəsinə
- Naxçıvan MR-nın büdcəsinə
- Respublika büdcəsinə
- yerli icra hakimiyyətinin büdcədən kənar fonduna

444 Hesabat dövründə vergi tutulan dövriyyəsinin azı neçə faizi sıfır [0] dərəcəsi ilə vergi cəlb olunan vergi ödəyicisinə ƏDV-nin artıq ödənilmiş məbləği onun ərizəsinin verildiyi vaxtdan 45 gün ərzində qaytarılır?

- 25 faizi
- 50 faizi
- 45 faizi
- 75 faizi

445 ƏDV-nin düzgün hesablanması və vaxtında ödənilməsi üçün kim məsuliyyət daşıyır?

- maliyyə orqanları və onların vəzifəli şəxsləri
- vergi ödəyiciləri və onun vəzifəli şəxsləri
- vergi orqanları və onların vəzifəli şəxsləri
- gömrük orqanları və onların vəzifəli şəxsləri

446 Malların idxalı zamanı ƏDV-nin tutulmasına kim məsuliyyət daşıyır?

- vergi ödəyicisi və onun vəzifəli şəxsləri
- gömrük orqanları və onların vəzifəli şəxsləri
- vergi orqanları və onların vəzifəli şəxsləri
- maliyyə orqanları və onların vəzifəli şəxsləri

447 Aksiz nədir?

- Aksizli malların maya dəyərinə daxil edilən vergidir
- Aksizli malların satış qiymətinə daxil edilən vergidir
- Aksizli malların gəlirdən çıxılmayan xərclərinə aid edilməyən və müəssisənin mənfəətindən ödənilən vergidir
- Aksizli malların idxalına görə ödənilən xüsusi rüsumlardır

448 Aşağıda göstərilən şəxslərdən hansı aksiz vergisinin ödəyicisi deyildir?

- aksizli malları istehsal edən fiziki şəxs
- aksizli malların satışı ilə məşğul olan şəxs
- aksizli malları istehsal edən müəssisələr
- aksizli malları idxal edən şəxs

449 Aksizin vergitutma obyektinin məqsədləri üçün istehsal binasına aşağıdakılardan hansı daxildir?

- İstehsalın olduğu ərazidən kənarında yerləşən anbarlar, köməkçi anbar sahələri və digər oxşar binalar
- İstehsalın olduğu ərazidə yerləşən anbarlar, köməkçi anbar sahələri və digər oxşar binalar
- İstehsalın olduğu ərazidə yerləşən anbarlar və ticarət obyektləri
- Aksizli malları istehsal edən şəxslərin aksizli malları saxladığı anbarlar

450 İdxal olunan minik avtomobilləri, istirahət və ya idman yaxtaları və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr üçün aksiz üzrə vergi tutulan əməliyyatın məbləği nədir?

- həmin vasitələrin gömrük dəyəri
- onların mühərrikinin həcmi
- onların topdansatış bazar qiyməti
- idxal olunan malların miqdarı

451 Aksizli malların idxalı zamanı aksiz tutulan əməliyyatın vaxtı hansı qanunvericilik aktına uyğun olaraq müəyyən edilir?

- Mülki-Prosessual Məcəlləyə
- Gömrük Məcəlləsinə
- Vergi Məcəlləsinə
- Mülki Məcəlləyə

452 Fiziki şəxs fərdi istehlakı üçün neçə litr alkoqollu içkini aksiz vergisi ödənilmədən idxal edə bilər?

- 5 litr
- 3 litr
- 7 litr
- 10 litr

453 Fiziki şəxsin fərdi istehlakı üçün 3 litr alkoqollu içki və 600 ədəd siqaret idxal edilərkən aksizdən azadolmalar hansı halda tətbiq edilir?

- Nazirlər Kabinetinin sərəncamına əsasən
- gömrük rüsumlarından azadolmaların şərtlərinə əməl edilmiş olduqda
- bütün hallarda
- fiziki şəxsin istəyi ilə

454 Xammal və materiallar idxal edildikdə, müvafiq sənədlər vergi orqanına verildikdən sonra tutulmuş aksiz

məbləği neçə gün ərzində vergi ödəyicisinə qaytarılmalıdır?

- 10 gün
 45 gün
 15 gün
 30 gün

455 Aşağıdakı mallardan hansı aksizli mallara aid deyildir?

- tütün məmulatları
 maya
 içməli spirt
 neft məhsulları

456 Azərbaycan Respublikasında arağa [vodka], tündləşdirilmiş içkilərə və tündləşdirilmiş içki materiallarına, likyor və likyor məmulatlarına tətbiq olunan aksizin dərəcəsi hansıdır?

- hər litrinə 0,08 manat
 hər litrinə 0,5 manat
 hər litrinə 0,8 manat
 hər dekalitrinə 0,2 manat

457 Azərbaycan Respublikasında pivə [alkoqolsuz pivə istisna olmaqla] və pivə tərkibli digər içkilərə tətbiq edilən aksizin dərəcəsi nə qədərdir?

- hər litrinə 0,05 manat
 hər litrinə 0,08 manat
 hər litrinə 0,04 manat
 hər litrinə 0,07 manat

458 Azərbaycan Respublikasına idxal olunan minik avtomobilinin mühərrikinin həcmi 2000 kub santimetrədək olduqda hansı aksiz dərəcəsi tətbiq edilir?

- Mühərrikin həcmi hər kub santimetrinə görə 1,15 manat
 Mühərrikin həcmi hər kub santimetrinə görə 0,15 manat
 Mühərrikin həcmi hər kub santimetrinə görə 2,5 manat
 Mühərrikin həcmi hər kub santimetrinə görə 0,25 manat

459 Azərbaycan Respublikasına idxal olunan istirahət və ya idman üçün yaxtalara və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrə hansı aksiz dərəcəsi tətbiq edilir?

- Mühərrikinin həcmi hər kub santimetrinə görə - 1,5 manat
 Mühərrikinin həcmi hər kub santimetrinə görə 1 manat
 Mühərrikinin həcmi hər kub santimetrinə görə 0,15 manat
 Mühərrikinin həcmi hər kub santimetrinə görə 2,5 manat

460 Aksizli malların istehsalı zamanı vergi tutulan əməliyyatlar üzrə aksizlər hesabat dövründən sonrakı ayın neçəsinədək ödənilməlidir?

- hesabat dövründən sonrakı ayın 3-dən gec olmayaraq
 hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq

- hesabat dövründən sonrakı ayın 15-dən gec olmayaraq
- hesabat dövründən sonrakı ayın 10-dan gec olmayaraq

461 Vergi ödəyicisinin aksizin ödənişi üzrə borcu varsa, həmin borc yaranandan ödənilənədək həyata keçirilən vergi tutulan əməliyyatlar üzrə aksizlər nə vaxt büdcəyə ödənilir?

- həmin əməliyyatlar aparıldıqdan sonra bir həftə müddətində
- həmin əməliyyatların aparıldığı vaxt
- həmin əməliyyatların baş verdiyi aydan sonrakı ayın 20-dən gec olmayaraq
- həmin əməliyyatların aparıldığı vaxtdan sonrakı bir ay müddətində

462 Aksiz vergisi üzrə bəyannamə vergi orqanına hansı müddətdə verilməlidir?

- hesabat dövründən sonrakı ayın 3-dən gec olmayaraq
- hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq]
- hesabat dövründən sonrakı ayın 15-dən gec olmayaraq
- hesabat dövründən sonrakı ayın 10-dan gec olmayaraq

463 Aksizli malları [xammal və materialları] alan və bu malları vergi tutulan digər aksizli malların istehsalı üçün istifadə edən şəxs xammal və materialları alarkən ödənilmiş aksizin məbləğini əvəzləşdirmək üçün ərizəni nə vaxt vergi orqanına təqdim etməlidir?

- aksizin ödənilməsinə dair bəyannamə təqdim edildikdən sonra 15 gün müddətində
- aksizin ödənilməsinə dair bəyannamə ilə birlikdə
- hesabat ayından sonrakı ayın 5-nə kimi
- aksizin ödənilməsinə dair bəyannamə təqdim edildikdən sonra 10 gün müddətində

464 Sonradan təkrar ixrac məqsədi ilə idxal olunan mallara aksiz nə vaxt ödənilir?

- malların gömrük ərazisindən çıxması zamanı
- malların idxalı zamanı
- malların təkrar ixracı zamanı
- malların gömrük ərazisində emalı zamanı

465 Müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən markalanmalı olan aksizli mallar istehsal edən vergi ödəyicisinin istehsal sahəsinin hansı hissəsində nəzarət postları yaradılır?

- istənilən yerdə
- giriş və çıxış qapısının yaxınlığında
- ancaq çıxış qapısında
- yalnız giriş qapısının yaxınlığında

466 İstehsal həcmi üzrə nəzarət-ölçü cihazlarının, xammal, material və hazır məhsul anbarlarının, istehsal sahələrindəki texnoloji avadanlıqların plomblanması hansı şəxslər tərəfindən həyata keçirilir?

- istənilən vergi işçisi tərəfindən
- nəzarət postlarının işçiləri tərəfindən istehsalçının nümayəndəsi ilə birlikdə
- yalnız nəzarət postlarının işçiləri tərəfindən
- istehsalçının özü tərəfindən

467 Plombların vurulması və çıxarılması kim tərəfindən rəsmiləşdirilir?

- heç bir halda rəsmiləşdirilmir
- nəzarət postunun işçiləri və istehsalçının nümayəndəsinin iştirakı ilə
- yalnız nəzarət postunun işçiləri tərəfindən
- yalnız istehsalçının nümayəndələri tərəfindən

468 Hansı halda istehsalçının məsul şəxsləri tərəfindən vergi orqanına məlumat verilməklə və hansı sənəd tərtib edilməklə plomblar açıla bilər?

- nəzarət postlarının işçiləri işə başladığı vaxtda və istehsalçıların xüsusi qərarı olduğu halda
- nəzarət postlarının işçiləri işə başladığı vaxtda nəzarət postunda olmadıqda müvafiq akt tərtib edilməklə
- nəzarət postlarının işçiləri işə başladığı vaxtda nəzarət postunda olub-olmamasından asılı olmayaraq istənilən vaxtda və heç bir sənəd tərtib etmədən
- heç bir halda açılmasına yol verilmir

469 Plombların vurulması və çıxarılması arasındakı müddətdə istehsal olunmuş məhsulların aksiz markası ilə markalanmasında, tam uçota alınmasında, aksiz markalarının inventarizasiyasında kənarlaşma edildikdə nəzarət postunun işçiləri hansı tədbirləri həyata keçirməlidirlər?

- şahidlərin iştirakı ilə protokol tərtib edilməlidir
- müvafiq akt tərtib etməli, bu barədə vergi orqanına məlumat verməlidirlər
- dərhal hüquq mühafizə orqanlarına müraciət etməlidirlər
- ancaq istehsalçını bu barədə məlumatlandırmalıdırlar

470 Mallar pərakəndə qaydada göndərildiyi hallarda elektron vergi hesab-fakturası əvəzinə nə verilə bilər?

- heç nə verilmir
- qəbz və ya çek
- qaimə faktura
- hesab faktura

471 Fiziki şəxslər üçün əmlak vergisi üzrə vergitutma obyektini aşağıdakılardan hansıdır?

- qeyri-rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri və rezident fiziki şəxslərə məxsus avtonəqliyyat vasitələri
- rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililəri və ya onların hissələri, həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri
- yalnız rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililəri və ya onların hissələri
- yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq yalnız rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri

472 Azərbaycan Respublikasında özünün daimi nümayəndəliyi vasitəsi ilə sahibkarlıq fəaliyyətini həyata keçirən qeyri-rezident müəssisələr üçün əmlak vergisi üzrə vergitutma obyektini aşağıdakılardan hansıdır?

- yalnız müəssisənin balansında olan su və hava nəqliyyatı vasitələrinin ilkin dəyəri
- yalnız daimi nümayəndəliklə bağlı olan əsas vəsaitlərin orta illik dəyəri
- müəssisənin balansında olan əsas vəsaitlərin ilin sonuna qalıq dəyəri
- müəssisənin balansında olan avtonəqliyyat vasitələrinin orta illik dəyəri

473 Birgə fəaliyyət nəticəsində yaradılmış [alınmış] əsas vəsaitlərin dəyəri əmlak vergisinə hansı qaydada cəlb olunur?

- birgə fəaliyyətin iştirakçıları arasında bağlanmış müqaviləyə əsasən mülkiyyətdə daha az paya malik iştirakçı tərəfindən ödənilir
- birgə fəaliyyətin iştirakçıları tərəfindən müqavilə üzrə mülkiyyətdə müəyyən olunmuş pay haqqına müvafiq olaraq bəyannaməyə daxil edilir
- bu əsas vəsaitlərin dəyərindən əmlak vergisi tutulmur
- birgə fəaliyyətin iştirakçıları tərəfindən müqavilə üzrə mülkiyyətdə müəyyən olunmuş daha çox paya malik iştirakçı tərəfindən ödənilir

474 Fiziki şəxslər mühərriki olan hava nəqliyyatı vasitəsinə görə əmlak vergisini hansı qaydada və dərəcələrlə ödəyirlər?

- mühərrikin 1 kub santimetri üçün 0,05 manat
- mühərrikin 1 kub santimetri üçün 0,02 manat
- mühərrikin 1 kub santimetri üçün 0,2 manat
- mühərrikin 1 kub santimetri üçün 0,1 manat

475 Bütçə təşkilatları əmlak vergisini hansı faiz dərəcəsi ilə ödəyirlər?

- balansında olan əsas vəsaitlərinin balans dəyərinin 0,1 faizi miqdarında
- əmlak vergisi ödəməkdən azaddırlar
- balansında olan əsas vəsaitlərinin orta illik qalıq dəyərinin 1 faizi miqdarında
- balansında olan əsas vəsaitlərinin ilkin dəyərin 1 faizi miqdarında

476 Dövlət fondları əmlak vergisini hansı faiz dərəcəsi ilə ödəyirlər?

- balansında olan əsas vəsaitlərinin balans dəyərinin 0,1 faizi miqdarında
- əmlak vergisi ödəməkdən azaddırlar
- balansında olan əsas vəsaitlərinin orta illik qalıq dəyərinin 1 faizi miqdarında
- balansında olan əsas vəsaitlərinin ilkin dəyərinin 1 faizi miqdarında

477 Misgərlik, qalayçılıq və saxsı məmulatlarının, təsərrüfat müxəlləfatının, bağçılıq-bostançılıq alətlərinin, xalq musiqi alətlərinin hazırlanması sahəsində hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sənətkarlıq emalatxanalarının binaları əmlak vergisinə hansı qaydada cəlb edilir?

- hesablanmış əmlak vergisinin 1/4 hissəsi tutulur
- əmlak vergisinə cəlb edilmir
- ümumi qaydada əmlak vergisi tutulur
- 50 faiz güzəşt verilir

478 Məcburi köçkünlərin binalara görə ödəməli olduqları əmlak vergisinin məbləği nə qədər azaldılır?

- aylıq gəlirin vergi tutulmayan məbləğinin 10 misli
- güzəşt nəzərdə tutulmayıb
- 55 manat
- 30 manat

479 Həlak olmuş döyüşçülərin dul arvadlarının binalara görə ödəməli olduqları əmlak vergisinin məbləği nə qədər azaldılır?

- aylıq gəlirin vergi tutulmayan məbləğinin 10 misli
- 30 manat
- güzəşt nəzərdə tutulmayıb

55 manat

480 Pensiyaçıların sahibkarlıq fəaliyyətində istifadə etdikləri binalara görə ödəməli olduqları əmlak vergisinin məbləği nə qədər azaldılır?

- aylıq gəlirin vergi tutulmayan məbləğinin 10 misli
 güzəşt nəzərdə tutulmayıb
 50 manat
 30 manat

481 Fiziki şəxslərin mülkiyyətində olan avtonəqliyyat vasitələrinə görə əmlak vergisi hansı qaydada və dərəcələrlə tutulur?

- bu avtonəqliyyat vasitələrinə görə əmlak vergisi tutulmur
 bu avtonəqliyyat vasitələrinin mühərrikinin hər kub santimetri üçün 0,5 manat
 bu avtonəqliyyat vasitələrinin bazar qiymətinin 1 faizi
 bu avtonəqliyyat vasitələrinin mühərrikinin hər kub santimetri üçün 0,02 manat

482 Şəhərlərdə səmnişin daşımaq üçün istifadə olunan trolleybuslar və tramvaylara görə əmlak vergisi hansı dərəcə ilə tutulur?

- bazar qiymətinin 1 faizi
 bu nəqliyyat vasitələrinə görə əmlak vergisi tutulmur
 bu avtonəqliyyat vasitələrinin bazar qiymətinin 0,05 faizi
 bazar qiymətinin 0,5 faizi

483 Su və hava nəqliyyatı vasitələrinə görə əmlak vergisi hansı orqanlar tərəfindən verilən məlumatlar əsasında hesablanır?

- onların qeydiyyatını həyata keçirən təşkilatlar tərəfindən
 maliyyə və statistika orqanları tərəfindən
 ərazi vergi orqanları tərəfindən
 daxili işlər orqanları tərəfindən

484 Bir neçə fiziki şəxsə məxsus olan su və hava nəqliyyatı vasitəsinə görə əmlak vergisi kimdən tutulur?

- onların bu nəqliyyat vasitəsində malik olduğu paya uyğun olaraq
 həmin nəqliyyat vasitəsinə öz adına qeydiyyatdan keçirmiş şəxsdən
 həmin nəqliyyat vasitəsində daha çox paya malik olan şəxsdən
 həmin nəqliyyat vasitəsinə görə əmlak vergisi tutulmur

485 Fiziki şəxslərin əmlak vergisi hansı hissələrlə və nə vaxt ödənilməlidir?

- bərabər hissələrlə həmin il avqustun 15-dək və noyabrın 15-dək
 bərabər hissələrlə həmin il avqustun 15-dək və oktyabrın 15-dək
 istənilən məbləğdə həmin il avqustun 15-dək və noyabrın 1-dək
 bərabər hissələrlə həmin il iyulun 15-dək və noyabrın 15-dək

486 Fiziki şəxslərin əmlak vergisi hansı büdcəyə ödənilir?

- dövlət büdcəsinə

- yerli büdcəyə [bələdiyyə büdcəsinə]
- xüsusi fondlara
- büdcədən kənar fondlara

487 Əvvəlki vergi ilində əmlak vergisi ödəyicisi olmayan və növbəti ildə bu verginin ödəyicisi olan hüquqi şəxslər əmlak vergisi üzrə cari vergi ödəmələrini hansı qaydada ödəyirlər?

- əmlakın əldə edildiyi rübdən sonra hər rübün ikinci ayının 15-dən gec olmayaraq həmin əmlaka görə hesablanmalı olan illik əmlak vergisinin 20 faizi miqdarında
- əmlakın əldə edildiyi rübdən sonra hər rübün birinci ayının 20-dən gec olmayaraq həmin əmlaka görə hesablanmalı olan illik əmlak vergisinin 20 faizi miqdarında
- həmin əmlaka görə cari vergi ödəmələri aparılır
- əmlakın əldə edildiyi rübdən sonra hər rübün sonunda həmin əmlaka görə hesablanmalı olan illik əmlak vergisinin 25 faizi miqdarında

488 Əmlak vergisi üzrə cari vergi ödəmələri vaxtında ödənilmədikdə vergi orqanı tərəfindən hansı tədbirlər görülür ?

- vergi ödəyicisində operativ vergi nəzarəti tədbirləri həyata keçirilir
- vergi ödəyicisinə ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün 0,1 faiz dərəcəsi ilə faiz hesablanır
- vergi ödəyicisinə hər bir ötmüş gün üçün 0,05 faiz dərəcəsi ilə faiz hesablanır
- vergi ödəyicisində səyyar vergi yoxlaması həyata keçirilir

489 Vergi ödəyicisi olan hüquqi şəxs onun ləğv edilməsi haqqında qərarının qəbul edilməsi tarixindən neçə gün müddətində vergi orqanına əmlak vergisinin bəyannaməsini verməlidir?

- 30 gün müddətində
- 15 gün müddətində
- 10 gün müddətində
- 5 gün müddətində

490 İllik bəyannamələr üzrə əmlak vergisi nə vaxt ödənilir?

- həmin bəyannamələrin verilməsi üçün müəyyən edilmiş müddətdən sonrakı bir ay müddətində
- həmin bəyannamələrin verilməsi üçün müəyyən edilmiş müddətlərədək
- bəyannamələrin verilməsi üçün müəyyən edilən ilin sonunadək
- həmin bəyannamələrin verilməsi üçün müəyyən edilmiş müddətdən sonrakı 15 gün müddətində

491 Müəssisə il ərzində fəaliyyət göstərdikdə vergitutma məqsədləri üçün əmlakın orta illik qalıq dəyəri necə müəyyən edilir?

- əmlakın hesabat ilinin əvvəlinə [əvvəlki vergi ilinin sonuna müəyyən edilən qalıq dəyərindən həmin il üçün hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər] və sonuna qalıq dəyəri toplanıb ikiyə bölünür
- əmlakın hesabat ilinin əvvəlinə [əvvəlki vergi ilinin sonuna müəyyən edilən qalıq dəyərindən həmin il üçün hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər] və sonuna qalıq dəyəri toplanıb 24-ə bölünür
- əmlakın hər rübün əvvəlinə və sonuna qalıq dəyəri toplanıb ikiyə bölünür, sonra isə alman məbləğlər toplanır
- əmlakın hesabat ilinin əvvəlinə və sonuna qalıq dəyəri toplanıb dördə bölünür

492 Müəssisə hesabat ili ərzində ləğv edildikdə və ya sadələşdirilmiş verginin ödəyicisi olduqda, vergitutma məqsədləri üçün əmlakın orta illik qalıq dəyəri necə müəyyən edilir?

- ilin əvvəlinə və müəssisənin ləğv edildiyi və ya sadələşdirilmiş verginin ödəyicisi olduğu tarixə əmlakın qalıq dəyəri toplanaraq 24-ə bölünür və ilin əvvəlindən müəssisənin ləğv edildiyi aydan ilin sonuna qədər olan ayların sayına vurulur
- ilin əvvəlinə və ləğv edildiyi və ya sadələşdirilmiş verginin ödəyicisi olduğu tarixə qalıq dəyəri toplanaraq 24-ə bölünür və ilin əvvəlindən müəssisənin ləğv edildiyi və ya sadələşdirilmiş verginin ödəyicisi olduğu aya qədər olan ayların sayına vurulur
- ilin əvvəlinə və müəssisənin ləğv edildiyi tarixə əmlakın qalıq dəyəri toplanaraq 2-yə bölünür
- həmin il müəssisə əmlakından vergi tutulmur

493 Fiziki şəxslər və müəssisələr hansı sənədləri aldıqdan sonra torpaq vergisinin məqsədləri üçün 1 ay ərzində uçota durmalıdırlar?

- torpaq sahələri barədə sərəncam vermə hüquqlarını təsdiq edən sənədləri aldıqdan sonra
- torpaq sahələri barədə yalnız özlərinin istifadə hüquqlarını təsdiq edən sənədləri
- torpaq sahələri barədə yalnız özlərinin mülkiyyət hüquqlarını təsdiq edən sənədləri
- torpaq sahələri barədə özlərinin mülkiyyət və istifadə hüquqlarını təsdiq edən sənədləri